


R.Əkbərov, C.Nəzirov

# BALTİKYANI VƏ SLAVYAN XALQLARININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ

*Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Elmi-Metodik Şurasının “Dövlət və hüquq”  
bölməsinin 10 may 2004-cü il tarixli qərarı  
ilə dərs vəsaiti kimi təsdiq edilmişdir*

*(Protokol № 11)*

QANUN-2004



**Elmi redaktor:** h.e.n. dos. E.Q.Nəbiyev

**Rəyçilər:** Bakı Dövlət Universiteti “Dövlət və hüquq nəzariyyəsi və tarixi” kafedrası Kafedra müdürü: AMEA-nın müxbir üzvü, h.e.d. prof. M.F. Məlikova

h.e.d. prof. C.I. Süleymanov

h.e.n. dos. İ.D. Səlimov

t.e.n. dos. F.İ. Vəliyev

**dos. Əkbərov Rahib Abdulla oğlu.**

**dos. Nəzirov Cəlal Qədir oğlu.**

**Baltikyanı və slavyan xalqlarının dövlət və hüquq tarixi.**

Dörs vəsaitində Baltikyanı, şorq, qorb, cənub slavyanlarının dövlətlərinin yaranması, onların içtimai quruluşu, dövlət quruluşu və hüquq institutları araşdırılmışdır.

Kitab tələbələr, müəllimlər, aspirantlar, idarəctmə strukturunda çalışanlar və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

Q 1300130001-384 04-088  
AB 022051

Az2

© Qanun-2004

© Əkbərov R.

© Nəzirov C.

## GİRİŞ

Ümumdövlət və hüquq tarixi fənni çörçivusində hazırlanmış bu vəsaitdə müstəqil Azərbaycanın daxil olduğu regional və beynəlxalq təşkilatların üzvü olan, bizim üçün əhəmiyyət kəsb edən qonşu və ya dəst ölkələrin dövlət idarəciliyi və hüquq institutlarının öyrənilməsi, zənnimizcə, labüb tarixi elmi prosesin tərkib hissəsidir. Çünkü məlumdur ki, keçmişin baş vermiş dövlət hüquqi proseslərinin inkişafını izləmədən, dərk etmədən və nöticə çıxarmadan gələcəkdə daha böyük uğurlara nail olmaq çətindir.

Son illərdə vətən və xarici ölkə dövlətlərinin dövlət və hüquq tarixinin öyrənilməsində xeyli müvəffəqiyyətlər əldə edilmiş, dörsliklər, dörs vəsaitləri və elmi məqalələr noşr olunmuşdur. Bu kitabda daxil edilmiş Baltikyanı dövlətlərin, Şərqi slavyanların, Qərbi slavyaların və Cənubi slavyanların dövlət və hüquq tarixi ana dilində ilk dəfə noşr edilir. Kitabda quldarlıq və feodalizm dövründə göstərilən ölkələrdə mövcud olmuş dövlətlər və bu dövlətlərdə ictimai münasibatları tənzimləyən hüquq sahələrinin adət hüququ və qanunvericilik normalarının tarixinin öyrənilməsinə cəhd edilmişdir. Xüsusilə feodalizm dövründə mövcud olmuş (məlumdur ki, Avropa dövlətlərinin bir çoxu ibtidai iemadan birbaşa feodalizm quruluşuna keçmişdilər) dövlətlər və onların ictimai quruluşu, dövlət quruluşu, hüquq mənbələri, mülkiyyat və ühdilik hüquq münasibətləri, ailə nikah və vərəsəlik hüququ, cinayət və cəza sistemi və məhkəmə prosesi araşdırılmışdır. Feodalizm dövründə təkcə dünyəvi hakimiyyətin deyil, katolik və pravoslav kilsəsinin, kanon hüququnun və inkvizisiya məhkəmə prosesinin feodal zülmünə bəraət qazandırmaq, azad fikirliyə qarşı çıxmak, feodalların torpaq mülkiyyəti üzərində inhisar hüququnu təsbit etmək və s. proseslərin də müstəsna rolü olmuşdur. Bütün hüquq institutları - adət hüququ, kral qanunvericiliyi və kilsə hüququ feodalların siyasi və məhkəmə hakimiyyətini müəyyən edir və beləliklə, feodal özbaşınalığı üçün şərait yaradırı. Feodal kəndlinin şəxsiyyəti üzərində tam

hakimdir, hətta ev dustaqxanası - karser icad edir, görünməmiş işgəncə növləri kəşf edirdi.

Orta əsrlərdə dövlətin mərkəzi və yerli idarəctmə orqanlarının, həmçinin, özləri də, ən iri feodallar olan kral və knyazların hakimiyyəti feodal sinfinin tam nəzarətində olmuşdur. Feodal pərakəndəliyi dövründə hökmdardan vassal asılılığında olan yerli hakimlər öz sahibliklərində "dövlət içərisində dövlət" yaradaraq hərbi, inzibati və möhkəmə aparatı təşkil edirdilər. Torpağın osas istehsalçıları olan kəndlilər torpaqdan məhrum edilərək şəxsi azadlıqlarını da itirməklə tohkimçiyyətə çevrilirdilər.

Qədim və orta əsr qanunlar külliyyatının motinləri və onların şəhəri o dövrün qanunvericilik və hüquq qaydalarının öyrənilməsində əvəzsiz mənbələrdəndir. 1529-cu ildə hazırlanmış Litva statutu, həmçinin erkən burjua dövrünün qanunvericilik aktları o dövrün ictimai münasibətlərin tənzimlənməsində, yeni qaydaların yaranmasında əhəmiyyətli hüquqi aktlardandır.

Beləliklə, dövr ardıcılığı ilə öyrənilən ölkələrin dövlət və hüquq tarixi tələbələrin biliklərinin artmasına, fənnin daha yaxşı mənimsinə nilmosunə kömək etməklə yanaşı, keçmiş dövrün dövlət idarəciliyi təcrübəsinin öyrənilməsinə də şərait yaradacaqdır.

## ***I FƏSİL***

### **BALTİKYANI XALQLARIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ**

### **BÖYÜK LİTVA KNYAZLIĞININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ**

***Ümumi tarixi icmal***

E.ə. III minilliyin sonunda Litva ərazisində Baltik tayfalarının əedadları məskunlaşaraq maldarlıq, əkinçilik və ovçuluqla məşğul olurlar. Eramızın əvvəllərində ibtidai icma quruluşu dağılır və Litva ərazisində iri tayfa ittifaqlarından **letuvyaylar**, **jemayıçaylar**, **aukştayıçaylar** birliyi yaranır. V-VI əsrlərdə dövlətin sinifsız cəmiyyətdən forqlonon on mühüm olaməti, yəni tayfa əlaqələri ərazi əlamətinə görə bölgü prinsipi ilə əvəz olunur. Artıq dövlət üçün xarakterik olan ərazi birlilikləri yaranır. Xüsusi mülkiyyöt meydana gəlir. Tayfa ağsaqqalları nəslindən olan varlı əyanlar icma torpaq mülkiyyətini tərk edərək öz əllərində iri torpaq mülkləri cəmləşdirirlər. Litvanın ictimai iqtisadi inkişafı şərq slavyanlarında olduğu kimi inkişaf etmiş, ibtidai icma quruluşundan birbaşa feodalizmo keçid üstünlük toşkil etmişdir. X əsrde əhali feodallardan və fedaldan asılı təbəqəyə bölünür. Lakin azad icma üzvü olan kəndlilər çox böyük üstünlük toşkil edirdi.

Litvalılar yazılı mənbələrdə **ilk dəfə 1009-cu** ildə xatırlanır. Rus salnamələrində Litvanın, Latqalyanın, Zemqalyanın ruslara xərac vermələri, rus və polyak knyazlarının Litvaya yürüşləri, litvalıların rus torpaqlarına basqınından, həmçinin rus qoşunlarının yürüşlərində litvalıların iştirakından bəhs olunur.

XIII əsrđ feodal münasibətləri sürətlə inkişaf edirdi. Keçmiş Litva nəslİ ağsaqqalları olan **rikaslar** və **kuniqaslar** iri torpaq sahiblərinə çevrilərək əhalinin əsas kütləsini toşkil edən azad icma üzvlərini

istismar edir və kəndliləri asılı voziyyoto salırdılar. Litva ərazisində yaranan knyazlıqlara iri torpaq sahibləri olan kuniqlar başçılıq edirdilər. Litva knyazlıqları arasındaki əlaqələr getdikcə güclənirdi. XII osrin ortalarında feodal münasibətlərinin sonrakı inkişafı feodal knyazlıqlarının vahid dövlətdə birləşməsi üçün zəmin yaradırdı. Digər tərəfdən iki alman ordeni Tevton və Livon cəngavərlərinin Litva üzərində solib yürüşü Böyük Litva knyazlığının yaranmasını süroldirdi. Təxminən 1236-ci ildə **Litva knyazı Mindovq** (1236-1263-cü illər) Litvanı vahid feodal dövlətdə birləşdirərək özünü böyük knyaz elan etdi. Lakin bu dövrə Latviya və Estoniyani işgal eunış Livon ordeni Litva üzərində təzyiqi gücləndirirdi. Mindovqla həkimiyət uğrunda mübarizo aparan Litva kuniqları Livon ordeni ilə ittifaqə girərək ona hücum etdilər. Mindovq məharətlə çətinlikdən çıxaraq katolik toriqətini qəbul edib, Jeymayti vilayotinin bir hissəsinə yepiskop Xristiana verir və 1253-cü ildə Roma papasından kral taxtacını qəbul edir.

1261-ci ildə knyaz Mindovq rus knyazı Aleksandr Nevski ilə tatarlara qarşı birgə mübarizo üçün danışqlar apardı. Tezliklə rus dövlətinin zoifləməsindən istifadə edən Böyük Litva knyazı Polosk, Vitebsk, Turovo Rinsk, Beresteysk, Kiyev, Volinsk, Smolensk və Oka çayının yuxarı axarını özünlə birləşdirir.

1263-cü ildə Mindovq öz vassalları torosində qotlə yetirilir. Lakin Böyük Litva knyazlığı o qədər möhkəmlənmişdi ki, Mindovqun öldürüləməsi Litva knyazları arasında davam edən mübarizə nticəsində də sükut etmədi.

XIV osrda **Litvada knyaz Gedmin** (1316-1341-ci illər) başçılıq etdiyi yeni sülalə həkimiyətə gəldi. Knyaz Gedminin qonşu əraziləri tödricən zəbt etmək yolunu tutaraq Qorbi Rusiya torpaqlarını birləşdirir. 1307-ci ildə Polosk torpaqları Böyük Litva knyazlığına qatılır. Beləliklə, kiçik bir knyazlıq olan Litva Qorbi Dvinin yuxarı və orta axarını, Neman, Cənubi Bug, Dnepr və Yuxarı Oka çayları hövzəsini əhatə edir.

Gedimin vəfatından sonra onun oğlu **Olqerd** (1345-1377-ci illər) böyük knyaz titulunu olda edir. Olqerd qardaşı Keystutla birləşdə döv-

loti idarə edirdi. Olqerd və Keystut arasında bağlanmış razılıq müqaviləsinə görə qardaşların vəfatından sonra onların sevimli oğlanları **Yaqayl və Vitovt dövləti birlikdə idarə etməli** idilər. Olqerdin vəfatından sonra Yaqayl böyük knyaz olur. İlk vaxtlar onu və qardaş oğlu Keystut və Yaqayl arasında münasibətlər dostluq xarakteri daşıyırı. Sonralar isə onlar arasında qızığın mübarizo gedir və Keystut öz qardaşı oğlu üzərində üstünlük oldo edir. Yaqayl böyük knyaz titulundan mohrum edilir. Lakin tezliklə digər yerli knyazlar Keystuta qarşı çıxırlar. Əsir alınmış Keystut Yaqaylanın əmri ilə qətlə yetirilir.

Təkbaşına hakimiyyətə yiyələnmiş Yaqaylanın mövqeyi heç də möhkəm deyildi. Vilayət knyazları başda Keystutun oğlu Vitovt olmaqla Yaqaylaya qarşı üsyənlər təşkil edirdilər. Yaranmış şəraitdə böyük knyaz Yaqayl ölkə xaricində özünü müttəfiq axtarmağa məcbur oldu. Polşa feodalları Litva knyazlığının daxilində narazılıqlardan istifadə etməyə cəhd göstərir. Polşa panları Litva üzərində nəzarət etmək üçün böyük knyaz **Yaqaylaya Poşa kralıçası Yadviga ilə nikah** bağlamağı təklif edirlər. Yaqayla onların təklifini həvəslə qəbul edərək irəli sürdükləri bütün şərtləri yerinə yetirir. İlk növbədə özü, qardaşları və qohumları, homçının bütün adlı-sənli oyanlar katolik toriqətinə qəbul edir. 1385-ci ildə bağlanmış Krevo uniyasına görə Litva tərofından tıulmuş bütün Polşa torpaqları geri qaytarılır, Litvanın dövlət xəziməsi Polşanın toləbatlarının ödənilməsini verilir. Əsir alınmış bütün polyaqlar azadlığa buraxılır və Litvanın torpaqları homişəlik Polşaya birləşdirilir. Beləliklə, böyük knyaz Yaqaylanın hakimiyyətində birləşən vahid Litva-Polşa dövləti Krevo uniyasının şərtlərinə görə Litvadan çox Polşa üçün olverişli idi. Knyaz Yaqayl faktiki olaraq Litvanın dövlət maraqlarını təslim edirdi.

1387-ci ildə knyaz Yaqaylanın verdiyi imtiyaz fərmanına görə katolik boyarlar öz torpaqlarından sərbəst istifadə və sərəncam hüququ oldo edirdilər. Boyarlar böyük knyaza verdikləri natural mükollofiyyətlərdən də azad olunurdular.

Litva knyazları və rus feodalları böyük knyaz Yaqaylanın siyasetindən qotı narazılıqlar bildirərək Vitovtin başçılığı ilə üsyana qoşulduqları. Yaqayl tərofından Litva şəhərlərində yerləşdirilmiş Polşa qarnı-

zonları darmadağın edilir. Yaqayl güzəştə gedərək 1392-ci ildə Vitovtı (1392-1430-cu illər) Litvanın böyük knyazı etiraf etməyə məcbur olur. Lakin 1399-cu ildə Vorsk döyüşündə monqol-tatarlara məğlub olan Vitovtun, Litvanın möhkəmləndirilməsi uğrunda apardığı xarici siyaseti müvəffəqiyyətsizliyə uğrayır və müsbət dəyişikliklər dayandırılır.

Litva knyazlığının daxilində sınıfı mübarizə kəskinləşərək, milli və dini mübarizə xarakteri almışdı. Polyaklar və litvalıların böyük oksoriyyəti katolik, ukraynalılar və belaruslar isə pravoslavlular idilər. Lakin katoliklər daha imtiyazlı olmaqla Qrodle şəhərində 1413-cü ildə Yaqaylo və Vitovt tərəfindən verilmiş yeni privileyə (imtiyaz fərmanı) görə yerli feodalların üstünlüyü bir daha təsdiq edilirdi. Digər tərəfdən isə privileydən yalnız katolik təriqətinə keçmiş boyarlar istifadə edə bilərdilər.

Vitovt və Yaqaylo xarici düşmənlərə qarşı mübarizəyə qalxaraq 1410-cu ildə polyak və rus alaylarının köməyi ilə Qrunvald vuruşmasında alman ordenlərini darmadağın edirlər. **1413-cü ildə Qrodle şəhərində** yeni **Litva-Polsa uniyası** bağlanılır. "Qrodle uniyasına" görə Litva dövlətində hakimiyyətin böyük knyazda olması təsdiq edilir. Böyük Litva knyazlığının imzaladığı 1387-ci və 1413-cü il privileyolarınə görə katoliq təriqəti rəsmi olaraq qəbul edildi.

Qrodle priveleyinə müvafiq olaraq pravoslav knyaz və boyarlar dövlət idarəciliyində ali vəzifələrə buraxılmırdılar. Dövlət əhəmiyyətli məsələlərin həll edilməsi üçün çağırılan "Rada"nın (Şura) işində iştirak edə bilməzdilər. Qrodle privileyinə müvafiq olaraq pravoslav knyaz və boyarlar böyük knyazın seçilməsində iştirak etmək hüququndan məhrüm edilirdilər. Onlar no şəxsi, no də əmlakları üçün təhlükəsizlik təminatı almır, Litva boyarları kimi mükəlləfiyyətlərdən azad edilməzdilər. Rus knyaz və boyarları Qrodle uniyası və privileyindən açıq narazılıqlarını bildirirdilər. Vitovtin vəfatından sonra yeni böyük Litva knyazının seçiləri təyin edilir. Pravoslav knyazlar və boyarlar öz namizədlərini irəli sürərək Svidriqayl Olgerdoviçin seçilməsinə nail olurlar. Böyük knyaz seçilmiş Svidriqayl rus knyaz və boyarlarına arxalanaraq mərkəzi və yerli idarəcilik orqanlarına rus knyaz və boyarlarını təyin edir, onları Radanın (Şura) tərkibinə daxil edirdi.

Svidriqaylin apardığı siyasotdon narazı qalan Polşa panları Litva panlarıının Svidriqayla olan düşmən münasibətindən istifadə edərək onu deviririlər. Vitovtin qardaşı Sigizmund böyük Litva knyazı seçilir. Lakin ukrayna, belarus və rus knyazları Svidriqayla sədəqətlə qalaraq Sigizmunda və polyaklara qarşı uzummüddətli mübarizəyə qalxırlar. Öz növbəsində öz feodallarının mübarizəsini zəiflətmək və onlar arasında parçalanma yaratmaq məqsədi ilə Sigizmund böyük güzəştərə gedərək 1432-ci ildə yeni priviley imzalayırm. Yeni privileyə görə 1387-ci və 1413-cü il privileyindəki katoliklərə verilən bütün imtiyazlar rus feodallarına da şəməl edilirdi. Sigizmundun siyaseti tezliklə özünü doğruldur və rus feodallarının Svidriqayla etdikləri kömək zəifləyir. Sigizmundun mövqeyi möhkəmlənir.

**1440-cı ildə Sigizmundun** vəfatından sonra Yaqaylanın kiçik oğlu IV Kazimir yeni böyük knyaz seçilir. Kiçik yaşı knyazın adından Litva dövlətini idarə edən litva oyanları Polşa ilə münasibətləri kəsirlər. 1444-cü ildə Varna yaxınlığında döyüşdə həlak olan Polşa kralı Vladislavın əvəzinə Kazimir öz namizədiyini irolu sürür. Litva knyaz və boyarlarının dəstəyini almaq məqsədi ilə Litva dövləti üçün böyük əhəmiyyət kəsb edən **1447-ci il privileyini** imzalayırm. Akta görə Litva pan və şlyaxtaları (zadəganları) rus və Litva kəndliləri hesabına böyük guzəştərələr oldu edirdilər. IV Kazimir rəsmi olaraq təhkimçilik hüququnu elan edirdi. Feodallar qaçmış kəndliləri axtarib taparaq onları öz torpaq sahibliyində mühakimə etmək hüququna malik olurdular. Böyük Litva knyazının yanında daim fəaliyyət göstərən feodal oyanlarının pan radası (şura) yaradılmışdır. XV əsrin sonlarında isə şlyaxta seyminin çağırılması rəsmiləşdirilibdi.

Böyük Litva knyazlığında katolik panların mövqelərinin möhkəmlənməsi rus, belarus və ukrayna feodallarının etirazına səbəb olurdu. Rus kəndliləri isə yerli mülkədarların zülmündən qaçaraq Litva dövlətinin kənarlarına, Dnepr çayının aşağı axarına çöküldürdilər. Belə qaçqınları türklər kazaklar (qaçaqlar) adlandırırdılar. Kəndlilərin təhkim edilməsi şlyaxtanın mövqeyini daha da möhkəmləndirdi. Onların dövləti idarəciliyinə təsiri də artırdı.

Kral Kazimirin vəfatından sonra Litva maqnatları Polşa ilə bağlanan uniyani ləğv etmək məqsədi ilə Litva qospodarının (hökmdar) Polşa kralı seçilməsinə mane olmağa çalışırdılar. Öz növbəsində polyaq panları Litva qospodarını, eyni zamanda Polşa kralı seçməkələ Polşa-Litva uniyasının sülaləli xarakterini davam etdirmək istoyırdılar.

Litva maqnatı uniyaya (ittifaqa) qarşı mübarizələrində Litva şlyaxtasından (zadogənlardan) dəstək ala bilmirdi. O dövrə həllədici siyasi təsir gücünə malik olan şlyaxta Polşa ilə uniyaya üstünlük verirdi. Polşa höküməti bunları nəzəro alaraq Böyük Litva knyazlığının tərkibində olan ukrayna torpaqlarını zəbt etməyə cəhd göstorur.

**1568-ci ildə Lüblində çağırılmış Böyük dövlət seymində** polyaq höküməti Böyük Litva knyazlığı ilə Polşanın vahid Reç Popolitada birləşməsini qəti olaraq tələb edir. Böyük dövlət seymində irolu sürünlən əsas məqsəd Böyük Litva knyazlığının səlahiyyətlərini Polşa kralığına daxil etməkələ Ucrayna torpaqlarının idarə olunmasını bir dəfəlik olaraq Polşaya verilməsindən ibarət idi. Lakin litva maqnatları Polşa hökümətinin son məqsədlərini bildikdən sonra nümayişkarano şəkildə dövlət seyminin iclas zalını tərk edirlər. Lüblin uniyası Litva maqnatlarının Polşadan siyasi asılılığını qəti və son olaraq rosmilosdirməli, onların Litvadakı siyasi hüquqlarının itirilməsini isə təsbit etməli idi. Litva maqnatlarının Böyük dövlət seymini tərk etmələrinə baxınmayaraq möclis öz işini davam etdirorok ukrayna torpaqlarının Polşaya birləşdirilməsi barədə qərar verdi. Öz olacsızlıqlarını görən Litva panları seymin iclasına qayıdaraq 1569-cu ildə Lüblin uniyası adlanan müqaviləni təsdiq edirlər.

**1569-cu il Lüblin uniyası** böyük çoxmillətli dövlət olan Litvanın müstəqilliyyinə son qoyaraq onun Reç Pospolitada birləşdirilməsini hüquqi cəhətdən rosmilosdirdi. Uniyanın şərtlərinə görə, Reç Pospolitanın vahid kralı, senatı və polyaq izbasından (şlyaxta nümayəndələri) ibarət iki palatalı bir seymi olmalıdır. Lüblin siyasi sonodi heç bir real iqtisadi bazaya osaslanmırıldı. Polyaq panları ukrayna torpaqlarında azad icma üzvü olan kəndliləri istismar edərək onları torpaqdan məhrum edirdilər. Hakim sinfin siyaseti noticosindo tezliklə Peç Pospolita Rusiya və İsveçlə ağır müharibəyə cəlb olunur.

XVI əsrđ keçirilən torpaq islahatı kondiliorin təhkim olunmasını başa çatdırıldı. İqtisadiyyatın digor sahələrində irəliləyiş oldo olunurdu.

1654-1667-ci illərdə Reç Pospolita Ukrayna və Belarusiya torpaqları uğrunda Rusiya ilə yenidən müharibəyə başlandı. Rus qoşunları 1665-ci ildə Vilnius və Kaunas tutdular. Reç Pospolitanın zəifləməsinən istifadə edən İsveç Jemayıyanı olo keçirdi. 1667-ci il Andrusovo barışığına görə, Litva sağ sahil Ukrayna və Belarusiya torpaqlarını özündə saxlayırdı. İsveç və Rusiya arasındaki Şimal müharibəsində (1700-1721-ci illərdə) Reç Pospolita Rusiyanın müttəfiqi olmuşdur. 1775-ci və 1795-ci illərdə Reç Pospolita Rusiya, Prussiya və Avstriya arasında bölüşdürüldü. Nyamunas çayının sol sahilindən başqa Litvanın çox hissisi 1795-ci ildə Rusiyaya birləşdirildi.

### *İctimai quruluş*

İbtidai icma quruluşundan birbaşa feodalizm quruluşuna keçən Litva dövlətində feodal münasibətləri tödricən inkişaf edirdi. Hakim feodal sınıfı nəslİ aristokratiyadan: litva və rus knyazlarından, varlı icmətlərdən ibarət olmuşdur. Erkon feodalizm dövründə iri feodallar sığınacaq qosrlar tikir və "qəsr icmasını" formalasdırırdılar. Büyük knyaz hakimiyyəti möhkəmləndirildikdən sonra xidmot ovozino veriliş torpaqlarda bayor (şlyaxta, zadəgan) adlanan feodal sınıfı yaranırdı. İlk vaxtlar bayor silkinə daxil olanlara heç bir sosial və milli məhdudiyyət qoyulmurdı və xidmətə daxil olmaq tam azad idi. Hotta Vitovt azad kondiliiori də xidmətə colb edirdi.

Feodal münasibətlərinin inkişafı ilə əlaqədar olaraq feodalların əmələk və siyasi hüquqları genişlənir, şlyaxta təbəqosino daxil olmaq isə çotinloşıldı. Feodalların hüquqları və imtiyazları böyük knyaz torofından verilməmiş 1387-ci il və 1413-cü il xüsusi aktlarında privileylordo təsbit olunurdu. Şlyaxta silkinin imtiyazları qəti olaraq 1528-ci ildə verilmiş xüsusi "Zem foxri" adlanan sonədə daxil edilirdi. Seymin şlyaxtadan olan rəhbərli özlərinin zadəgan silkindən olduqların sübut edərək fəxri sonədə adlarını daxil edirdilər. Priviley şlyaxtaya böyük knyazı seçmək, ali hərbi vozifələri tutmaq, şəxsi toxunul-

mazlıq statusu oldu etmək və s. mühüm səlahiyyətlər verirdi. Şlyaxta ona məxsus xidməti torpaqlardan sərbəst istifadə etmək, sərəncam vermək hüququna malik olmaqla vergi və mükəlləfiyyətlərdən azad edilirdi. Dövlətin müdafiəsində iştirak edən şlyaxta xidməti müqabiliндə verilmiş torpağın höcmindən aslı olaraq müəyyən edilmiş sayda süvari verirdi. Şlyaxta malik olduğu torpaq mülkünün sahibi kimi oħaliðən vergi toplamaq və mükəlləfiyyətləri yerinə yetirməyi tələb etmək hüququna malik idi. Məhkəmənin hökmü olmadan şlyaxta coza-landırıla bilməzdi. Onun şoxsiyyətinə tocavüz ağır cozalarla nəticololnirdi. Şlyaxta dövlətdə istədiyi vozifələri tutu bilərdi. Litva şlyaxtası kənd təsərrüfatı, meşə, ağac materiallarının ticarət hüququ, onların ixracı, həmcinin çoxsaylı məməlatların rüsumsuz idxalı hüququna malik idi. Litva statutu ümumilikdə feodal-zadəganları, **şlyaxta, knyaz, xoruqov panları** (əsgəri hissonin bayraqdarı, komandanı) və pospolita **bayorlarını** fərqləndirirdi.

Knyaz maqnatlar-panlar şlyaxtanın malik olduğu ümumi hüquqlar-dan istifadə edirdilər. Knyaz maqnatların böyük torpaq sahəsi, qoşunu, böyük torpaq sahibliyində olan əhalini mühakimə etmək hüququ var idi. Knyazlar bir-birləri ilə mühəribələr aparır, mərkəzi hakimiyətə tabe olmaqdan imtina edirdilər. Knyaz maqnatlar mühəribəyə gedərkən öz xoruq bayrağı altında döyüşürdü. Knyaz maqnatları yalnız böyük knyaz məhkəməsi-qospor dar məhkəmə mühakimə edə bilərdi. Onlar Litva dövlətinin məşvərətçi orqanı Radanın işində iştirak etmək hüququna malik idilər.

XVI əsrđ şlyaxta silkinin birliyinin daha da artması müşahidə edilirdi. Şlyaxta kiçik xidmətdə olan zümrələrdən ayrılaraq müstəqil siyasi qüvvə kimi çıxış edir. Hotta Kiyev Rus dövlətindən götürülmüş boyar titulu daşıyanların yuxarı tobaqəsi şlyaxtanın tərkibinə daxil olurdu. Bunun üçün isə xüsusi qayda tətbiq edilirdi. Belə ki, boyarların ulularının hərbi xidmət keçməsi, bu barədə yazılı aktın tətbiq edilməsi və şlyaxtanın şahidliyi tələb olunurdu.

Şlyaxta öz mövqelərini möhkəmləndirmək məqsədi ilə daha bir cəhd göstərir. Belə ki, panların (mülkədar) xüsusi hüquqlarını möhdudlaşdırmaq məqsədi ilə 1565-1568-ci illərdə islahat keçirilməsinə

nail olunur. Panradanın xüsusi olaraq mühakimə edilməsi qadağan edilir. Bütün şlyaxtanı iso xüsusi təsis edilmiş orqanda **povet məhkəmələrində** (oyalot məhkəmələri) mühakimə etmək nözordə tutulurdu.

Bütün görülon işlər və tədbirlər şlyaxtanın vahid silkdə birləşdirilmişini başa çatdırıldı. Şlyaxtaçların sərancamında böyük pomestyc (mülk) cəmləndi. Lakin Reç Pospolita dövlətinin xarakterik cəhəti ki-mi knyaz və panlardan ibarət iri maqnatlar faktiki olaraq böyük iqtisadi və siyasi təsir gücünə malik idilər. Belə ki, iri panlardan yüzlərlə şlyaxtaçı birliyi asılı olmuşdur. Onlardan seçkilər dövründə və daxili müharibələrdə istifadə olunurdu.

Pan və knyazların bayor və nökörleri mövcud olmuşdur. Müharibə vaxtı bayor və nökörler öz senyorlarını müşayiət edirlər. Bayor və nökörler şoxson azad olmaqla öz ağalarını tərk etmək və yeni sahib tapmaq hüququna malik idilər. Lakin nökör və bayorların istifadəsində olan oınlak pan və knyazlara məxsus olmuşdur.

Bayor və nökörlərə məxsus torpaq mülkiyyəti bəzən o qədər çox olmuşdur ki, onların da qulluqçuları olmuş və onlardan da müharibələr dövründə istifadə edildi.

Litva knyazlığının orazisində çoxsaylı göl, bataqlıq, olverişsiz torpaq sahələri olması iri kəndlərin mövcudluğunu məhdudlaşdırır. Ona görə də **xutor təsərrüfatı** daha çox üstünlük təşkil edirdi. Kondicmalarının tez bir zamanda dağıılması və Litvada torpaq üzərində xüsusi mülkiyyətin meydana çıxması onunla nəticələnirdi ki, kəndlilər uzun müddət şəxsi azadlıqlarını saxlaya bilmişdilər. İcma üzvü olan kəndlilər, **polyanlar** icmaya məxsus əkin sahələrindən ailolərin sayına müvafiq olaraq istifadə edirdilər. İcma kəndlilərinin azad üzvləri "insanlar" adlanır və daha varlı kəndlilər olan "nobillor"dən ("yaxşilar", varlı və nəsilli) forqləndirilirdilər.

Litva knyazlığında uzun müddət **dyaklo** adlanan natural təsərrüfat üstünlük təşkil etmişdi. Hər bir kəndli üçün öz ağasına ödəyocayı taxıl, yulaf, odun, balıq və s. dyakl müəyyən edilmişdi. Sonralar omtoopul münasibətlərinin inkişafı ilə olaqədar olaraq diyakl inüvafiq pul ödənci ilə uvoz edildi.

Köndlilörin iki zümrəsi şoxson azad və asılı köndlilər fərqləndirilirdi. Azad köndlilər öz ağasını törk etmək hüququna malik iddiət. Onlar "**poxojix**" adlanırdılar və torpaq üzərində mülkiyyət hüququna, evo, mal-qaraya, əmək alətlərinə malik idilər. Təhkim edilmiş köndlilər isə "**nepoxojix**" adlanırdılar. Poxojilər feodal üçün müəyyən edilmiş mükəlləfiyyətləri yerinə yetirir, qəşrlərin, körpülərin, yolların çökilməsində iştirak edir, knyaz qoşununa süvari döyüşü verindilər.

Feodal münasibotlarının inkişafı ilə köndlilörin iki böyük qrupunun formallaşması da başa çatır. Bunlar qospodar (hökmdar, dövlət) və panlara məxsus olanlardan ibarət idi. Qospodar köndliləri böyük knyaz domenino (mülkinə) məxsus olmaqla vaxtilə Litva dünyəvi və dini feodalların orazilərində yaşamışdılar. Bunlar osason azad köndlilər, yəni icmaçı köndlilərdən ibarət idi. Böyük knyaz domenino daxil olan qospodar köndlilər uzun müddət torpağa malik olmaqla özünü idarə hüququnda olmuşdular. Lakin zaman keçdikcə onların vəziyyəti pişləşdiyindən, qospodar köndlilər hüquqsuz pan köndlilərinə bərabər tutulurdular.

Asılı köndlilörin və ya "azad olmayan çelyadın" üç qrupu fərqləndirilirdi: **saray köndliləri** öz hüquq statuslarına görə qullara yaxın olan və ağalarının təsərrüfatında çalışaraq aldığıları payın hesabına yaşayan qrup, **çelyad** adlananlar ağalarından aldığıları aylıq hesabına yaşayan qrup, **parobki** (rus və polyak monbolorino görə "kayminsı" "kaymas" kənd sözündəndir) adlanan, öz təsərrüfatı olan, lakin qospodar torpaqlarını becməyə borclu olan qrup. "Azad olmayan çelyad" qrupuna daxil olanları almaq, satmaq, bağışlamaq və kirayə vermək mümkün idi. Müflisloşmış icmaçı köndlilər koymins qrupuna daxil edilirdilər.

Böyük Litva knyazlığında feodal mükəlləfiyyətləri qanunvericilik qaydasında 1447-ci ildə verilmiş privileydə təsbit olunurdu. Priviley feodallara onların torpaqlarında yaşayan köndliləri mühakimo etmək hüququnu verən senyor möhkəməsi kimi çıxış etməyi müəyyən edirdi. İstonilon hor hansı bir azad köndli feodaldan aldığı torpaq payında müflisloşorok 10 ildən sonra "**nepoxoji**" qrupuna keçirilirdi.

Tohkımçılıyin artması, istismarın daha da güçlənməsi, zorakılıq, soyğunçuluq, bütövlükdə feodalların özbaşnalığı kəndli üsyənləri ilə noticolonirdi. 1418-ci ildə Jemaytidə güclü kəndli üsyəni baş verdi. Feodal zülmündən qaçmağa çalışan kondllilər daha "odalətlili" feodal arzusuna ilə Dnepr çayı sahillərinə qaçırdılar. Ona görə də Litva feodalları qaçqın feodalları geri qaytarmaq məqsədi ilə onların təhvil verilməsi üçün öz aralarında razılıq müqaviləsi bağlayırdılar.

XVI əsrin ortalarında Litva hökuməti artan dövlət təlobatlarını ödəmək, istehsalın gücünü artırmaq məqsədi ilə feodal təsərrüfatının yenidən təşkil olunmasına dair **1557-ci il "Volaklar üçün Nizamnamə"** adlanan sənədi qobul edir. Büyük torpaq islahatı aparan hökumət qospodar (knyaz hökmədar) torpaq mülkiyyətini hər biri 20 hektara bərabər hissələrə bölür. İslahata görə hər ailə volaka (torpaq klerinə) malik oymalı idi. Lakin onun yarısı, üçdə biri, hətta dörddə biri qədər pay alan kəndli tam volok sahibi kimi qeydə alınır və mükəlləfiyyətləri də tam ödəməli olurdu. Torpaq alan kəndli onun üzərində sərvəcam vermək hüququndan məhrum edilirdi. Bir volokdan digərinə keçmək də qadağan olunurdu. Beləliklə "volok ölçü" sistemi kəndlilərin tamamilə tohkım edilməsi demək idi.

Volek sistemi qospodar torpaqlarının idarə olunmasını asanlaşdırırdı. Belə ki, hər bir qospodar mülkündə **folvarok (xutor)** mərkəzi yaradırdı. Müəyyən edilmiş sayıda voloklar buraya daxil edilirdi. Beləliklə, kəndli volokları ilə yanaşı xutor folvarokları da təşkil olunurdu.

Ünümilikdə qospodar kəndliləri digər zümrəli kəndlilərdən daha yaxşı voziyətdə idilər. Belə ki, onlar dövlət idarələrinə şikayət etmək hüququna malik idilər. Xüsusi sahibkar pan kəndliləri isə feodallardan tam asılı olmaqla çoxsaylı mükəlləfiyyətlər əldə edirdilər. Müntəzəm biyar mükəlləfiyyətindən başqa kəndlilər arvadları və uşaqları ilə birləşdə "**qvalt**" adlanan və il ərzində 12 gün müddətində möcburi mükəlləfiyyət günlərinə cəlb olunurdular. Körpülərin, yolların, içimai binaların və s. işlərin görülməsinə bütün kənd üzvləri çıxarırlırdı ki, bu mükəlləfiyyətlər "**tolok**" və "**şarvark**" adlanırdı.

Büyük Litva knyazlığında iri şəhərlərin azalmasına baxmayaraq sonotkarlıq və ticarət kifayət qədər inkişaf etmişdir. Meşşənlər adlanan gohor şəhərli əsəsən tacir və sonotkarlardan ibarət idi. Iri şəhər-

lorin sonətkar və tacirləri müstəqilliyyə can atır və orta əsrlərə məxsus olan sex quruluşu və ticarət gildiyə nizamnamələrinə müvafiq fəaliyyət göstərirdilər. Lakin iri feodallar onların vilayətində olan şəhərlərdən çoxsaylı vergi və mükəlləfiyyətlər (şəhər qalaları, qəsrlərin tikilməsi) təlob edir və bununla da əhalini özünə tabe etməyə çalışırdı. Almaniyadan Maqdeburq şəhər statusuna əsaslanan xüsusi priviley Litvanın böyük şəhərləri üçün verilmişdi. Maqdeburq statutu şəhərlərin müstəqilliyini qorumağa çalışırdı. Böyük Litva knyazları şəhərlərin tənəzzülünün qarşısını almaq, vergi verən əhalinin sayını artırmaq məqsədi ilə Litva və Rusiyada mövcud olmuş şəhər hüquqlarından imtiyaz edərək Maqdeburq şəhər statutuna üstünlük verirdilər. Maqdeburq statutu adət hüququnun şəhər əhalisi üçün imtiyazlarının təsbit olunmasını müəyyən edirdi. Maqdeburq statutu meşşanların öz möhkəmələrini yaratmasını nəzərdə tuturdu. Meşşanlar şlyaxta və kəndlilərdən ayrılaraq varislik hüququnda xüsusi silkö çevirilirdilər.

Litvanın iri şəhərlərində magistral adlanan özünü idarəetmə orqanları yaradılırdı. Vilnüs şəhərində Rus tacirləri üçün xüsusi qonaq sarayı inşa edilirdi. Tacir gildiyaları, sonətkar sexlori, həmçinin bürgerlər (meşşan) kifayət qədər müstəqillik, imtiyaz və hüquqlar əldə etdilər. Lakin şəhər əhalisinə tacir və sonətkarlara şlyaxta silkinə hüquq və imtiyazlarına görə bərabərləşmək mümkün deyildir. Çünkü qeyd etdiyimiz kimi şlyaxta vergi və mükəlləfiyyətlərdən azad olmaq, heç bir rüsum ödəmədən ticarət etmək və tərkimli kəndliləri istismar etmək hüququna malik idilər. Şəhərlərə qaçan kəndliləri 10 il ərzində tapıb geriyə, sahibinə qaytarmaq privileyinin verilməsi, şəhərlərə ucuz işçi qüvvəsinin axınının qarşısını alırdı.

Litvanın kiçik şəhərlərində özünü idarəetmə orqanları mövcud olmamışdır. Kiçik şəhərlərin yerləşdiyi torpaqların sahibləri olan feodallar bu şəhərlərə öz kəndləri kimi baxırdılar. Şəhərlərdə əhalinin çox hissəsi feodallara məxsus olmaqla yerli hakimiyyət orqanlarının tabeçiliyindən kənarda qaldılar. Şəhərlər şlyaxtanın özbaşına müəyyən etdiyi mükəlləfiyyətlərdən öziyyət çökirdilər. Şəhərə gələn şlyaxtaçı ev sahibinin razılığı olub-olmamasından asılı olmayaraq, şəhərdə istənilən evdə əvəzi ödənilmədən qalırdı.

## *Dövlət quruluşu*

Litva feodal dövlətinin dövlət quruluşu 1569-cu il Reç Pospolita uniyasına qədər erkən feodal monarxiyası, uniyadan sonra isə birləşmiş seymin yaranması ilə əlaqədar olaraq silki nümayəndəli monarxiya olmuşdur.

Erkən Litva dövlətinə **qospodar** adlanan böyük knyaz başçılıq edirdi. Litva knyazlığının tərkibinə litva, rus, ukrayna və belarus knyazlıqları da daxil idi. Qospodarın feodallarla münasibəti senyor-vassa əlaqələrinə əsaslanır. Qospodar hakimiyyəti Qərbi Avropa feodal dövlətlərində olduğu kimi idi. Belə ki, erkən dövrde onun hakimiyyəti vilayot knyazlarından demək olar ki, fərqlənmirdi. Mərkəzi dövlət yarandıqdan sonra vassallıq münasibətləri həm də qospodar başçılıyi ilə əvəz edilir. İnzibati orazi vahidlərinə daxil olmuş vilayot knyazları, udellər və starostalıqlara (kəndlər) qospodar tərəfindən göndərilmiş momurlar təyin olunurdu. Lakin uniyadan sonra isə silki nümayəndəli monarxiya, Böyük Dövlət Seymi və hakim feodallar sinif qospodar hakimiyyətinin möhdudlaşdırılmasına nail olurlar. Hakimiyyətlərin möhkəmləndirmiş Böyük Litva knyazlığının fərman və soranəmlərinin icrası yerli knyazlar üçün məcburi xarakter daşıyır. Qospodar yerli feodallara torpaqların verilməsinə və onların təyin etdiyi hakimiyyət strukturlarının işinə müdaxilə edir, vilayot knyazlığından golən şikayətlərə öz qərarlarını çıxarırdılar. Beləliklə, mərkəzi hakimiyyət gücləndikcə feodal pərakəndəliyinə son qoyulur və yerli feodalların torpaq sahibliklərindəki hüquqlarının möhdudlaşdırılması prosesi gedirdi. Böyük knyaz daha 1əz-1əz udəl feodallarının torpaqlarını azaldaraq özünün təyin etdiyi canişinlərin torpaqlarını artırmağa çalışır. Torpaq sahibliyi möhdudlaşdırılmış və ya tamamilə torpaqsız qalmış yerli feodallar Böyük Litva knyazının vassallarından onun qulluqçularına çevrilirdiklər.

Böyük Litva knyazı qospodar dövlət hakimiyyəti funksiyalarına malik olmaqla qanunvericili, icraedici və hərbi komandanlığı özündə birləşdirdi. Ali möhkəmə hakimiyyəti də ona məxsus idi. Qospodar xarici

ölkələrə sofirlor göndörir, bürokratik məmurları təyin edir, qanunlar qəbul və ya loğv edir, dövlət vəsaitlərindən istifadə edir, on mühüm işlər üzrə rada panlarının razılığı ilə qərar çıxarırdı.

**Polşa-Litva uniyasından** (1569) sonra böyük knyaz hakimiyyəti daha çox nümayəndəli orqanın nəzarətində olduğundan onun solahiyətlərinin nəinki artması, oksino azalması baş verir. Reç Pospolita şlyaxta respublikasına çevirilir.

**Pan Radasının (Şurasının)** tərkibinə ilk vaxtlar böyük knyazın on iri vassalları knyaz və panlar daxil idi. Radanın (Şuranın) üzvləri sırasına iri maqnatlarla yanaşı **Krevo** (1385-ci il) və **Qrodle** (1387-ci il) **uniyasından** sonra katolik yepiskopları da daxil edilirdilər. Litváda məkozləşmiş dövlət yarandıqdan sonra Radanın tərkibi mərkəzi idarəcilik aparatının ali məmurları olan uryadnik, kansler, kansler köməkçisi, getman, zemmarşaloku, saray marşaloku, zimpodskarbi, saray podskarbi, doftərxana müdürü, katib və s. hesabına artırıldı. Yerli nisbəton daha iri vilayət hakimləri Vilen, Kiyev, Polosk, Smolensk, Vitetsk, Podlyashk voyevodları, Jaymati və Luski starostaları Volinsk torpağının marşaloku Radanın tərkibinə daxil edilirdilər. Panradanın üzvlərinin sayının artması onunla nəticələndi ki, onun daxilindən xüsusi daxili qrup "**Gizli Rada**" yarandı. Məxfi toplaşan "**Gizli Rada**" üzvləri pan ağsaqqalları adlanırdılar. Onlar Radanın işini istiqamotlaşdırırdılar. "**Gizli Rada**" hər gün toplanırdı.

Yarandığı ilk vaxtlarda Rada panları Qorbi Avropanın orta əsrlər feodal kuriyası kimi fəaliyyət göstərirdi. Onun tərkibinə böyük knyazın vassalları olan vilayət knyazları daxil olduqlarına görə qospodar rada ilə razılaşmalı olurdu. Zaman keçdikcə Radanın siyasi əhəmiyyəti artmağa başlayır, 1492-ci ilde **Rada panları qospodarın** hakimiyyətini **məhdudlaşdıraraq xüsusi priviley verilməsinə nail olurlar**. Belə ki, qospodar sofirlorin təyin edilməsi, qanunların verilməsi və ya loğv edilməsi, mühüm dövlət vozifələrinə təyinat və işdən azad etmə, ukraynadakı feodal qalalarına rəislərin təyin edilməsi, dövlət xəzindəsinin istifadəsi kimi mühüm işlər barosında Rada ilə birlikdə müşavirə çağırmaçı idi. Mühüm cinayət işləri və digər işlər üçün də qospodar Rada ilə birlikdə qərar çıxarmalı idi.

Böyük Litva knyazlığında mühüm dövlət orqanlarından biri **Böyük Dövlət Seymi** olmuşdur. Böyük Dövlət Seyminin tərkibinə şlyaxta, pan, knyaz, uryadnik və yepiskoplar daxil idi. **1507-ci ildə qospodar** torosından çağırılan Böyük Dövlət Seyminin osas möqsədi Rusiya ilə aparılan müharibəni müoyyənləşdirmək idi. Bu vaxta qədər isə Seym yalnız vilayotlarda toplanırdı. Bununla belə 1507-ci ildə çağırılan Seymin böyük siyasi əhəmiyyəti olmuşdur. Beləliklə, sonralar Seymin çağırılması mühüm dövləti məsələlər ilə əlaqədar idi. Birinci seymin iclasında bütün şlyaxta iştirak edirdi, 1512-ci ildə toplanan Seymdə isə hər povetdən (oyalot) iki nofər şlyaxtaçı çağırılırdı.

**Böyük Dövlət Seymi** ildə **iki dəfə** toplanırdı. Seymi fövqoladə çağrımaq da nözərdə tutulurdu. **Seym iki palatadan senat və deputatlar** palatasından ibarət idi. Deputatlar palatasının nümayəndələri yerlərdə seçilirdilər. Seçicilər torosından tapşırıqlar alan deputatlar həmin tələblərin yerinə yetirilməsinə çalışmalı idi. Ona görə də Seymin çağırılmasında irolu sürətləşmiş tapşırıqların həyata keçməsi üçün ümumi razılıq lazımlı idi, buna da çox vaxt nail olmaq çətin olurdu. XVIII əsrin ortalarından "liberum veto" hüquq tətbiq olunurdu. 1791-ci ilə qədər mövcud olmuş veto hüququndan istonilən deputat istifadə edə və seymin qərarlarını ləğy edə bildirdi.

**Mərkəzi idarəciliğin orqanları.** Erkən feodalizm dövründə idarəciliyik bağlı mühüm məsələləri qospodar Rada ilə birlikdə həll edirdi. Bununla belə Litvada digər mərkəzi orqanların töşəkkülü də davam edirdi. Erkən feodal dövlətinin hökmdarı olan monarxın on yaxın qulluqçuları müvafiq idarələrin rəhbərlərinə çevrilirdilər. Mərkəzi dövlət idarəciliyində **marşalok** mühüm rol oynayırdı. **Zem marşalok** knyaz sarayını, saray marşalok isə qospodar sarayını idarə edirdi.

Qospodar və pan Radası yanında kanslerin rəhbərlik etdiyi döftörxana fəaliyyət göstərirdi. Döftörxananın şəxsi heyotino mirzo, katib və dyak (mirzo köməkçisi) daxil idi. Döftörxana müdürü eyni zamanda dövlət xəzinəsini idarə etməklə "**qospodar skarb**" adlanırdı. Dövlət xəzinəsini idarə etməkdə, kanslerə zem skarb (zem xəzinədar) adlanan vozifəli şəxsi kömək edirdi. Böyük knyaza məxsus şəxsi xəzinə dövlət xəzinəsindən ayrıldıqdan sonra zem skarb kanslerin tabe-

liyindən çıxaraq birbaşa qospodarın tabeçiliyinə keçir. Dövlət xozinəsi saray skarbı, qospodar xozinosunu zem skarb idarə edirdi. Litva knyazlığında **hərbi** qüvvələrə getman və **ali rəhbərlik** başçılıq edirdi. Getmana saray getmanı və zem xoruq (bayraqdar) köməklik edirdi. **Kiçik şlyaxta komandanı, qospodar saray komandanı və saray xoruq getmanın** köməkçiləri sırasına daxil idilər. Orduda süvari **qoşun komandanı, yüzbaşı və kravçie** (qoşunun və s. təchizatı) vəzifələri də möveud olmuşdur.

1569-cu il Lüblin uniyasına görə ali hakimiyyət Reç Pospolita kralına məxsus idi. Yeni kralın seçilməsi şlyaxtanın iştirakı ilə (şlyaxta respublikası) bir neçə namizəd olmaqla keçirilirdi. Kral hakimiyyətini möhdudlaşdırın Senatın 16 nəfər daimi üzvü var idi.

**Yerli idarəcilik orqanları.** XIV əsrin sonlarında Litva orazi inzibati cəhətdən **voyevodalıqlara** və **starostalıqlara** bölündürdü. Starosta öz növbəsində **povetlərə** (oyalətlər), **volostlara** (nahiyə), **derjavlara** (qəza) ayrılmışdı. Knyaz-vassalların hakimiyyətini möhdudlaşdırmağa çələşən qospodar yerlərə öz momurlarını tövən edirdi. Polşa idarəcilik sisteminin tosiri ilə qospodar canişinləri voyevodalar və starostalarla ovoz olunurdular. Mərkəzi dövlət hakimiyyətinin yerlərə nümayəndəsi olan voyevodalar və starostalar dövlət idarəciliyinin bütün funksiyalarını, o cümlədən hərbi və möhkəmə hakimiyyətini yerinə yetirirdilər.

**Yerli seymlərin (qanunverici orqan)** yaranmasından sonra voyevodalar və starostalar on mühüm qərarları seymlərin iclaslarında həll etməli idilər. Yerli seymin tərkibi yepiskoplar, knyazlar, panlar və şlyaxtadan ibarət olmuşdur. Polosk və Vitebsk vilayətlərində yerli seymin tərkibində meşənlar da iştirak etmişdilər.

Voyevoda və starostalar daha kiçik inzibati orazi vahidləri olan povetlərə bölündürdülər. Povetlərə **tiun** adlanan momurlar, sonra isə derjavalar başçılıq edirdi. Starosta, tiun və derjavalar qospodar torpaq sahibliyinə malik olmaqla, yerli hərbi qüvvələrə və möhkəmə sisteminə başçılıq edirdilər. Yerli inzibati orqanlar öz foaliyyətlərinə görə qospodar sahibliyindən gələn gəlir hesabına mükafatlandırılırdılar.

1566-cı ildə Litva knyazlığında keçirilən orazi-inzibati bölgü islahatı voyevoda və knyazlıqların ləğv edilməsi və povetlərin yaradılması

nözordö tuturdu. Voloçní islahatına göre Litva torpaqlarının idarə olunmasında tətbiq olunan onluq sistem min, yüz və onluq sistemi ilə əvəz olunur. Yeni inzibati vahidlərə müvafiq olaraq **uryadnik**, **voyt** və **lavnik** (kond ağısaqqalı) başçılıq edirdi. Kəndlərdə on mühüm məsələlər icmanın ümumi toplantıları olan **veçə**, **kruq** və **qromada** da həll edilirdi.

**Şəhər idarəciliyik orqanları.** Maqdeburq şəhər hüquqı əsasında litvada şəhər özünüidarə orqanları yaranırdı. 1387-ci ildə ilk dəfə olaraq Vilno (Vülnüs) şəhərinin özünüidarə orqanları təsis edilir. XV əsr-də Kaunas, Trakay, Qrodno, Polosk, XV əsrin əvvəllərində isə Vitebsk, Smolensk və Kiyev bu hüquqı əldə edirlər.

Şəhər inzibati idarəsinə qospodar tərəfindən təyin edilən **voyt** başçılıq edirdi. Sonralar bu vəzifə seçki əsasında şəhərin varlı nümayəndəsindən müoyyən olunurdu. Voytun köməkçiləri radts və **burmistr-lər** idilər. Voyt vəzifəsi kimi radts da seçki əsasında müoyyən edilirdi. Meşşənlər tərəfindən seçilən **radtsın** üzvləri şəhər əhalisinin sayından asılı olaraq 6 nəfərdən 25 nəfərə qədər olurdu. Radtslar öz aralarından burmistrləri seçirdilər. Şəhər özünüidarəetmə orqanları bütün inzibati və möhkəmə hakimiyyətini icra edirdilər. Litva knyazlığının mərkəzi orqanlarının solahiyətlərinə daxil edilmiş ağır cinayət işləri istisna olunmaqla, digər cinayət işləri üzrə voytların böyük solahiyətləri mövcud idi. Malikanəyə basqın (**qvalt**), quzdurluq, yanğın, qadına qarşı zorakılıq və şlyaxtanın şoxsiyyətinə töcavüz kimi ağır cinayət işlərində ittiham olunan şəhər əhalisinin mühakiməsinə dövlət nümayəndəsinin-starosta və ya derjav və yerli radotsların iştirakı ilə baxılırdı. Şəhər inzibati idarəsinin başçısı voytun həxdiyi cinayət işlərindən apellyasiya qaydasında qospodar möhkəmosunu şikayet etmək olardı. Qospodar möhkəməsi isə işə baxarkən Litva şəhər hüququndan deyil, Maqdeburq hüquq və "Sakson zersal"ı adlanan XIII əsr Sakson hüququnu rəhbər tuturdu.

Böyük Litva knyazlığının iri şəhərlərində özünüidarə orqanlarının daha mürəkkəb idarəciliyik quruluşu olmuşdur. Bu şəhərlərdə **Rada** və **Lava** adlanan iki kollegiya mövcud idi. Radanın tərkibinə burmistr və radotslar daxil edilirdi. Onlar şəhərin təsərrüfat inzibati işlərini aparır və mülki işlər üzrə möhkəmə araşdırmaşına rəhbərlik edirdilər.

Lavanın tokibində andlı iclasçılar olan Lava üzvlərindən başqa voyt da daxil edilirdi. Onun üzvləri cinayət işlərinə baxırdılar.

**Məhkəmə sistemi.** Böyük Litva knyazlığında zadoganlar üçün ali məhkəmə orqanı qospodar məhkəməsi idi. Erkən feodalizm dövründə qospodar bu məhkəmə orqanına tok özü rohborlik edirdi, sonralar o, bunu Rada panları ilə birlikdə yerinə yetirirdilər. Feodalizmin inkişaf etdiyi dövrlərdə isə Rada pan məhkəməsi ali məhkəmə instansiyası oldu. 1581-ci ildə yaradılmış **Baş tribunalın** torkibino Seym torosundan seçilmiş şlyaxta, homçının ruhanilərin nümayandosi daxil idi. Tribunal zem və komorsk (torpaq mülkiyyəti ilə bağlı mübahisələrə baxan məhkəmə) məhkəmələrindən gələn şikayətlərə də apellyasiya qaydasında baxırdı.

Yerlərədə voyevoda və starostalar məhkəmə hakimiyyətinə malik idilər. Şlyaxta isə onun tabeliyində olan kəndlilər və digər əhalinin toboqası üzərində mühakimə etmək solahiyətinə malik olmuşdur.

XVI əsrde yaradılmış asessor (əvoz, köməkçi) məhkəmə qospodar məhkəməsinin solahiyətlərinə daxil olan xüsusi işlərin araşdırılması və mühakimə edilməsini icra etməli idi. Marşolok məhkəməsi adlanan soyyar məhkəmə təşkil edilmişdi. Bu məhkəmə orqanında icraçı şlyaxtanın və marşolokun iştirakı ilə mühüm işlərə baxırdılar.

Litva knyazlığında kəndlərin yaşılı adamlarının iştirakı ilə baxılan **kopni** adlanan icma məhkəmələri də mövcud olmuşdur. Kopni məhkəmələri kəndlilər arasında olan mübahisələri adət hüquq osasında araşdırıb qərar çıxarırdı. Lakin onların çıxardığı qərarı starosta, voyevoda və digər yuxarı orqanlar ləğv edə bilərdilər.

### *Hüququn əsas cəhətləri*

**Hüququn mənbələri.** Böyük Litva knyazlığında hüququn ilk mənbələri adətlər olmuşdur. Knyazlığın işğal etdiyi rus torpaqlarında rus adət hüquq və Ruskaya Pravda ictimai münasibətlərin tənzimlənməsində tətbiq edilirdi. Litvanın qərb torpaqlarında Prussiya adət hüquq normaları olan Pomeran Pravdası, homçının Litva adət hüquq qəvv-

vədə idi. Qanunvericilik və məhkəmə işlərinin aparılmasında rus dilindən rəsmi olaraq istifadə edilirdi.

XIV əsrin sonlarından Litva knyazları normativ hüquqi aktlar verməklə qanunvericilik fəaliyyətlərini inkişaf etdirirdilər. Qanunvericiliklə məşğul olan qospodarlar ayrı-ayrı şəxslərə aid edilən Litva yazılı qanunlarını **list** və ya **priviley** (lat. Priva Lex - xüsusi qanun) verirdilər. İlk vaxtlar, əslində adət hüququ normalarını təsbit edən qospodar privileyləri xüsusi şəxslərə məktub şəklində göndərilirdi. Sonralar isə ayrı-ayrı sülklərə, milli qruplara (yəhudilər, tatarlara), şəhərlər, dini qruplara aid edilən ümumi xarakterli privileylər verilirdi. Priviley on müxtəlif münasibətlərin tənzimlənməsinə, o cümlədən mükaṣaflandırılma (xidmətə görə), güzəşt edilməsi, imtiyaz və s. üzrə verilirdi. Büyük Litva knyazlığında sonralar verilmiş qanunvericilik aktları "qorar", "nizamnamə", "uxval" adlanırdı.

1447-ci ildə IV Kazimir Litva, Rus və Jmud əraziləri üçün ilk dofo olaraq ümumzəmən privileyi verərək iri boyar və ruhanıların torpaq sahibliyini təsbit etdi. İlk priviley isə 1387-ci ildə Polşa kralıçası Yadviga ilə bağlılığı nikahdan sonra Büyük knyaz Yaçaylm verdiyi şlyaxtanın imtiyaz qramotası olmuşdur. İkinci priviley isə 1413-cü ildə verilmiş Qrodle privileyi idi. Sonralar isə hər yeni qospodar priviley verərək şlyaxtanın imtiyaz və hüquqlarını genişləndirdilər. Şlyaxtaya "hədiyyə" edilən privileylərdə onların mərkəzi dövlət və yerli idarəcilik orqanları, həmçinin cəmiyyətin digər sülkləri ilə münasibətləri müəyyən edilirdi.

Büyük Litva knyazlığında ilk məccidlişdirinə kral IV Kazimiro məxsusdur. Cinayət və cinayət prosessual hüququ normalarını əhatə edən Sudebnik 25 maddədən ibarət olmaqla 1468-ci ildə hazırlanmışdır.

Hüququn bütün osas sahələrini əhatə edən ilk mühüm ümumdüvələt miqyaslı statut Vilno (Vilnüs) şəhərində toplanmış Şlyaxta Seymində qəbul edilmiş və 1529-cu ildə son redaksiyada kral Siqismund toroşından tövsiyə edilmişdir. Litva statutunun mənboynıə IV Kazimiriə Sudebniki, Litva privileyləri, Roma, Polyak, Alman hüquqları və məhkəmə praktikası daxil idi. IV Kazimiriə Sudebnikindən fərqli olaraq yeni statut dövlət hüququ və mülki hüquq normalarını da özündə bir-

loşdirirdi. 13 bölmədən ibarət olan statut artıkkulara (maddələrə) böllündürdü. 1529-cu il statutunda məqnatların hökmran mövqeyi təsbit edilir, şlyaxta silki hüquq cəhətdən bir daha rəsmiləşdirilir və onun tərkibinə daxil olmaq hüquq məhdudlaşdırılırdı. Statut cəmiyyətin bütün üzvlərinin hüquqlarını rəsmi olaraq təsbit etsə də, faktiki olaraq feodalların maraqlarını ifadə edirdi.

Litva şlyaxtası 1529-cu il birinci statutundan heç də razi deyildi. Onlar öz hüquqlarının daha da artırılmasına çalışırdılar. 1544-cü ildə Bresteysk Seymindo şlyaxta qospodardan statuta düzəliş və olavolor etməsini tələb etdi. İri məqnatların və qospodarın mövqelərinin zəifləməsindən istifadə edən şlyaxta 1566-ci ildə yeni redaksiyanın qəbul edilməsinə nail oldu. İkinci Litva statutu adlanan yeni qanunnamə şlyaxtanın hüquqlarını daha da genişləndirirdi. Yeni redaksiyada "Ruskaya Pravda" və "Sakson zersal"ından istifadə edilirdi.

İkinci Litva statutunda dayışıklık və olavolor edilməsinə çəhşən şlyaxta uzun mübarizədən sonra, 1588-ci ildə buna nail olur. 1588-ci il statutu üçüncü Litva statutu adı ilə təsdiq edilmişdir.

**Mülki hüquq.** Litva knyazlığında erkən feodalizm dövründə torpağa sahiblik icmə torpaq mülkiyyəti institutunun dağıılması və yeni feodal torpaq institutlarının yaranması əsasında inkişaf edirdi. Feodalların torpaq üzərində sahiblik hüquq Litva qanunları ilə təsdiq edilirdi. Feodal torpaq mülkiyyəti formalarından olan *danina* erkən feodalizm dövründə daha çox yayılmışdı. Qospodar xidmət ovozino (məmurluq və əsasən hərbi) vassallarına – pan və şlyaxtaya torpaq verirdi. Bu torpaqları ömurluk (bir qarın üçün), iki nosil varis də daxil olmaqla ("iki qarın" üçün) və müddətsiz ("qospodarın idarəsi və qayığı" olaraq) paylayırırdı. Qospodar torosundan verilən torpağa sahib olmuş feodalın əsas vozifikasi və borcu "atı, domir zirehli geyimi və silahı ilə" qospodarın hüzuruna gölməyə borclu idi. Bu tələbin icra olunmamasına görə torpaq sahibi mülkiyyət hüququndan möhrum edilirdi.

Xidmət ovozino verilən torpaq mülkiyyəti formaları ilə yanaşı torpaq üzərində sahiblik, ondan istifadə, vərəsəliyi verilmə, yeni torpaq mülkiyyətini əldə etməyin müxtəlis formaları da mövcud olmuşdur. Birinci Litva statutu torpağa sahibliyin üç əsas növünü forqləndirirdi.

Bunlar boxşış edilmiş, vərəsoliyə verilmiş və satın alınmış torpaqlardan ibarət olmuşdur.

Statut torpaq mülkiyyətindən sərbəst istifadə edilməsini təsbit etmədə feodal mülklərinin parçalanmasının və dağılmasının qarşısını almaq üçün möhdudluyyotlara də nəzərdə tuturdu. Belə ki, yalnız torpağın üçdə birindən çox olmamaq şərti ilə onu satmaq, boxşış etmək və ya vəsiyyət etmək mümkün idi. Torpağın qalan üçdə iki hissəsini isə girov qoymaqla istifadə etməyə icazə verilirdi. Həmin torpaq sahibi və ya onun qohumları tərəfindən geri alınmaq hüquq təsbit olunmaq şərti ilə, müəyyən edilmişdi.

Torpaq üzərində sahiblik hüququnun təsbit olunması mürokkəb şərtləri keçməkə rəsmiləşdirilirdi. Belə ki, ilk növbədə qospodarın adına orizo (**çelobit**) verilməli, böyük knyaz dəstərxanasında imtiyaz qramota ("Itst", "priviley") yazılmalı və torpaq mülki müəyyənləşdirilməli idi. Bozi hallarda böyük knyaz qramotaları mövcud feodal sahiblik hüququnu təsdiq edirdi. Lakin zaman keçdikcə torpağa sahiblik hüququnun olub-olmaması dövlət tərəfindən yoxlanılırdu. Əgər mülkiyyətçi öz hüquqlarını sənədləri ilə təsdiq edə bilmirdi, onun torpağı dövlət tərəfindən zəbt edilirdi.

Litva hüquq torpağı sahiblik hüququ ilə yanaşı, həmin torpaqlarda yaşayan kəndlilər üzərində də feodalların imtiyaz hüququnu təsbit edirdi. Üçüncü Litva statutu feodaldan asılı olan digər kəndli zümrələrini və qulluqçularını birləşdirərək təhkimli kəndli kateqoriyasına daxil edirdi.

Litva statutu özgə omlakından istifadəni nəzərdə tutan, sahibinin hüquqlarını möhdudlaşdırın **servitut institutunu** qəbul edirdi. Məsələn, özgəyə məxsus meşədən keçmək, meşə materialılarından istifadə etmək, ov etmək, ot çalmaq, mal-qaramı örüşdən keçirmək və s. hüquqlar müəyyən edilmişdi. Eyni hüquqla mülkiyyətçiyə onun orazisindən keçən çayın istiqamətini dəyişdirmək, digər mülkiyyətçiyə ziyan vuracaq dəyirmək və s. qadağan idi.

**Öhdəlik hüququ.** Litva knyazlığında müqavilələr əsasən yazılı formada bağlanılırdı. Onların həqiqiliyi üçün möhkəmədə şahidlərin iştirakı ilə təsdiq olunması praktikası da mövcud idi. Ən çox geniş ya-

yılmış müqavilələr alqı-satçı, borc və omlak kirayosi olmuşdur. Öhdəliklərin təmin olunmasında girovdan ("**zastovnyi list**") istifadə edilirdi. "Girov kağızı" ər və arvadın adından yazılmışla qohumlara da bu baroda xəbərdarlıq edilirdi. Torpaq mülkiyyəti də "zastava"ya verilə bilərdi. Lakin "zastava" sahibi qospodar üçün xidmotdə olduğunu da etiraf etməli idi. "Zastava"ya sahib olmuş müvəqqəti mülkiyyətçi kəndliləri istismar edə bilərdi. Maraqlıdır ki, Litva knyazlığında nəinki omlak, hətta vozifələr də müvəqqəti "girov" qoyulurdu. Məsolən, voyt, starosta vozifələrinin girovluğa verilməsi praktikası mövcud olmuşdur. Borc ödəniləndikdən sonra girov müddəti bitmiş sayılırdı.

**Nikah-ailə hüququ.** Litvada xristianlıq dininin qəbul olunmasına qədər osas nikah forması gəlinin uğurlanması və ya qaçırılması olmuşdur. Erkən dövr Litva nikah hüququna görə kəbin kəsilməsi qospodar və vilayət hakimləri torəfindən razılaşdırılmıştı. Lakin bu tölob 1457-ci ildə ləğv edilir. Xristianlığın qəbulundan sonra nikah mərasimi katolik və pravoslav ayinlərinə müvafiq olaraq kilsədə aparılırdı. Ailo-nikah münasibətləri isə osason kanon hüququna osason tənzimlənirdi. Nikaha daxil olmuş ərələ arvadın omlakı onların ümumi mülkiyyəti sayılırdı. Qadının gotirdiyi cehiz xüsusi hüquq normaları ilə tənzimlənirdi. Ər öz omlakının müoyyən olunmuş hissəsini cehiz haqqı olaraq qadına verirdi. Ərin vəfatından sonra cehiz dul qadının mülkiyyətinə keçirdi. Valideynlərin övladları cəzalandırmaq hüquq təsbit olunurdu. Onlar yeniyetmə uşaqlarını "girov" qoya, sata və tohkimli adamlara çevirə bilərdilər.

**Cinayət hüququ.** Sınıfı xarakteri ilə səciyyələnən Litva cinayət hüququ hakim töbəqə olan şlyaxtanın əmlak və şorəfinin pozulmasını ağır cəzalarla cəzalandırmaqla yanaşı, şlyaxtanın törətdiyi cinayət əməllərini yüngül cəzalandırır və ya ümumiyətla, cəzalandırmır. Erkon dövrlərdə Litva hüququna cinayət anlayışı məlum deyildi. Yalnız digər şoxso maddi və mənəvi ziyan vurmaq kimi xarakterizə edilən əməllər göstərilirdi. Buna müvafiq olaraq "**krivdı**" və ya "**şkodi**" terminləri ilə ifadə olunan "**təqsir**" anlayışı yaranır. Zaman keçdikən cinayətə yeni baxışın formalması ilə qanunların, hüquq normalarının pozulması kimi müoyyən edilən "**vistup**", "**qvalt**", "**zločinstvo**" ad-

lanan terminlər daxil edildi. 1457-ci il privileyi şəxsi məsuliyyəti müəyyən edən prinsipi təsbit etdi. Obyektiv məsuliyyət daşma qabiliyyəti 7 yaşdan müəyyən edilsə də, azyaşlıların cəzalandırılması dərəcəsi bir neçə dəfə azaldılmışdı. Qəsdən, səhlonkarlıqdan və ya residiv olan cinayotlər fərqləndirilmirdi.

Litva cinayət hüququ cinayətlərin bir neçə növünü müəyyən edirdi. **Dövlət** və ya **din əleyhinə** olan cinayotlər xüsusi təsnifləşdirilirdi. Dövləti cinayotlərə "**obrajeniye masestatu**" (olahozrotin təhqir edilməsi), xoyanot, iğtişaş, qəsrlərin düşmənə verilməsi daxil idi. Din əleyhinə olan cinayotlərə xristianlıqdan imtina etmək, xristiani yəhudü və ya müsəlmana çevirmək, eadugərlik və s. aid edildi. Göstərilən cinayotlara görə ölüm cozası, əmlakdan möhrum etmə, müsadiro, imtiyazların alınması və s. nəzərdə tutulurdu. Yalan infirmasiyaya görə də ağır cəza verilirdi.

Litva hüququnda **şəxsiyyət və əmlak əleyhinə** olan cinayətlər geniş şərh olunmuşdur. Bu kimi cinayətlərə görə osason zororçokonin və qospodarın xeyrinə pul ödənilirdi. Sonralar isə pul cariənə ilə yanaşı qorxuducu cəzalar da müəyyən edildi. Litva hüququna görə xolop cinayətin subyekti ola bilərdi. Kazimirin verdiyi "Qanunnamə"yə müvafiq olaraq xolopa ilk dəfə etdiyi oğurluq cinayətinə görə bədən cozası, təkrar oğurluğa görə isə ölüm cozası verilirdi.

Kazimirin Sudebnikinə görə 7 yaşına qədər olan uşaqlar, ikinci statuta görə 14 yaşına qədər olanlar, üçüncü statuta görə isə 16 yaşına qədər olanlar cinayətin subyekti sayılmırdılar. Lakin azyaşlı uşaqlar bir neçə dəfə cinayət törətdikdə, onlar da böyükler kimi cəzalandırılırdılar.

Oğurluğa görə çox ağır cəza verilirdi. At oğurlamağa və təkrar hər hansı oğurluğa görə dar ağacından asılmaqla ölüm cozası tətbiq edilirdi. İnsan oğurluğu, yanğın törətməyə görə də dar ağacından asırdılar.

Validəynlərin, ərin və ya arvadın, feodalın (ağanın), arvadın oynasının, həmçinin möhkəmə zalında və ya ağanın yanında törədilmiş qotla görə ölüm cozası verilirdi. Litva statutları bozi qotlları görə yüngül cozaralar nəzərdə tuturdu. Məsolən, ata tərofindən uşaqların öldürüləsinə, nikahdankonar doğulmuş uşaqın öldürüləsinə, dalaşma zamanı ölümə görə, zoruri müdafiə zamanı ölümə görə və s. Litva

cinayot hüququna müsölman hüquq (fiqh) normalarının töşri dö olmuşdur. Belə ki, olin, ayağın, gözlerin, qulağın, burunun, dişlerin və dodaqların kəsilməsi ilə tördülmüş əmələ görə cinayötün yarısı qədər cərimə alınırdı. Hər iki olin kəsilməsi tam cərimə (müsləman hüquqı, tam deyə) ödənilməsi ilə nticələnirdi.

Litva hüquqı **mənəviyyat və ailə əleyhinə** olan cinayətlərə de xüsusi diqqət verirdi. Ailə əleyhinə olan cinayətlərə nikaha daxil olmağa məcburətmə, ikiarvadlılıq, yaxın qohumlarla nikaha daxil olma, ərdə olan qadının eğurlanması, uşaqlar torofindən valideynlərin tohqır edilməsi daxil idi. Göstərilən cinayətlərə görə ölüm cozası, əraflakın müsadiro edilməsi və cərimə ödənilməsi nəzərdə tutulurdu. Mono- viyyat əleyhinə olan cinayətlər sırasına zorlama və vasitoçılık etmə daxil edildi. Birinci cinayətə görə ölüm cozası, ikinciye görə isə qulağın, burunun və dodağın kəsilməsi və yaşıdığı orazidən qovalma-sı nəzərdə tutulurdu.

**Məhkəmə prosesi.** Litva hüququna müvafiq olaraq məhkəmə prosesi ittiham xarakterli idi. Məhkəmə prosesi zərərçökəniş şikayətçinin orizəsi ilə başlayırdı. Təroflar öz nümayəndələri ilə təmsil oluna bildirlər. Bu nümayəndələr prokurator və ya natiqlər adlanırlıdalar. Məhkəmə şikayət orizəsi alıqdan sonra ittihamçıya və cavabdehə məhkəməyə gəlmələri üçün çağrıış vərəqəsi göndərirdi. Birinci Litva statutu məhkəməyə tərofların iştirakı olmadan qiyabi qərar çıxarmaq hüquqı verirdi. İkinci Litva statutu isə üç dofo çağrıışından sonra məhkəməyə gəlməyən tərofların iştirakı olmadan hökm çıxarmaq sola-hiyyətini müoyyən edirdi. Üzürsüz səbəbdən gəlməyən təroflar cərimə edilirdilər. Üzürlü səbəb kimi qospodar xidmətində olmaq, ağır xostəlik, Seymin iclasında olmaq, epidemiyə göstərilirdi.

Məhkəmə sübutlarına maddi sübutlar, üzlöşdirniə, yazılı sübutlar, şahid ifadələri, səmimi etiraf daxil idi. Oğurluq cinayətləri ilə bağlı işlərdə işgəncədən istifadə edildi. Şahid ifadələrinində şlyaxtanın verdiyi ifadə daha mötəbor hesab edildi. Şahidlər ifadə verməmişdən övvəl and içirdilər. İkinci Litva statutuna görə yalnız xristianları şahidliyi qəbul edildi.

# LATVIYA VƏ ESTONİYA ƏRAZİSİNDE DÖVLƏT VƏ HÜQUQ

## *Ümumi tarixi icmal*

**Latviya dövləti.** Arxeoloji mənbələrə görə e.o. IX-IV minilliklər-  
də artıq müasir Latviya ərazisi okinçi və maldar tayfalar torofindən  
moskunlaşmışdı. Bizim eranın ilk əsrlərində göləcək latış xalqının  
əedadları olan etnik birliklər **latqallar**, **zemqallar**, **kurşlar**, **sellər** for-  
malaşır. Latviya tayfları inkişaf etmiş feodal dövlətləri Rusiya və Lit-  
və knyazlıqları, Almaniya, İsveç və Polşanın əhatəsində idı.

IX-XIII əsrlərdə Latış tayflarında ibtidai icma quruluşunun da-  
ğılması, sınıfı comiyyyətin yaranması prosesi gedirdi. Kond icmaları  
daxilində tayfa ittifaqları toşokkül tapırdı. Tayfa aqsaqqallarının və  
horbi drujinaların feodallaşmış hissəsinin başçılıq etdiyi erkən orazi  
siyasi birlikləri formalaşırırdı.

XI-XIII əsrlərdə Şorqi Latviyada üç Latqal knyazlığı **Koknese**,  
**Yersika** və **Talava** yarandı. Latviya knyazları ilə əlaqələr qurmaqdan  
ötrü alman tacirləri və katolik missionerləri tez-tez Baltikyanı əra-  
zılərə gəlirdilər. 1198-ci ildə yepiskop Bertold başda olmaqla alman  
cəngavərlər və səlibçilər Dvin çayı məssəbinə gələrək yerli əhalini  
xristianlaşdırmağa cəhd göstərdilər. Papanın "elçiləri" liv tayfları  
torofindən qovulur. Vəziyyətin belə dəyişməsi, Papa III İnnokentiyo  
"bütpərostlərə" qarşı səlib mühəribəsi elan etməyə sövq etdi. Alman  
yepiskopu Albert Buksqevend 1199-cu ildə Qərbi Dvin çayının mən-  
səbinə gələrək livlərin oyanlarını aldatmaqla höbs edir və onları xaç-  
suyuna salmaqla xristianlaşdırır. 1201-ci ildə Albert Dauqava çayı sa-  
hilində livlərə məxsus kənddə Riga qalasının osasını qoyur. Yepiskop  
Albert Buksqevend Roma papasından Qılneçtlər ordenini yaratmaq  
barədə icazə alır. Sonra əlavə Latviyanın bütün ərazisi işğal edilərək Li-  
von ordeninin tabeçiliyinə daxil edilir. Qılneçtlər ordeni Roma kuri-  
yasma tabe olmayaraq Riga yepiskopanın vassalları sayılırıldılar. Onlar  
tampliyerlər (məbədçilər, katolik-rubhani cəngavər ordeni) ordeninin  
nizamnaməsi osasında fəaliyyət göstərirdilər.

Latviya tayfaları tez-tez alman feodallarının təcavüzünü məruz qaldılar. Lakin Baltikyanı xalqlar işgalçılara ciddi müqavimət göstərildilər. 1210-cu ildə İrben körfəzində ağır möglubiyyətə uğrayan alman cəngavərləri, 1212-ci ildə Autin döyüşündə livləri və latqalların birləşmiş üşyançı qüvvələri tərofından də darmadağın edilirlər.

1236-ci ildə latış və estonlar Qılınclılar ordenini yenidən məğlub edir. Qılınclılar ordeninin qalıqları Tevton ordeninə birləşir və orden yeni adla Livon ordeni kimi tanınmağa başlayır. Livon ordeninin orazisi şimalda Fin körfəzindən cənubda litva knyazlığına qədər uzanırdı. Bu orazilər Livoniya (alm. Livland "livlər torpağı") adlanmağa başlandı. Şərqdən öz ərazilərini genişləndirməyə çalışın Livoniya ordeninin 1242-ci ildə Buz döyüşündə ruslara möglubiyyəti bu niyyətin qarşısını aldı.

XIII əsrin ikinci rübündən 1561-ci ilə qədər Latviya Livoniyanın tərkibində olmuşdur. XVI əsrin 20-ci illərində Latviyada reformasiyanın lüteranlıq corəyanı yayıldı. Livoniya mühəribəsi (1558-1583-cü illər) dövründə Latviya torpaqlarının bir hissəsi Reç Pospolitanın asılı voziyyətə düşür. Latviyanın qalan orazisində Kurlandiya hersoqluğu təşkil edildi. Kurlandiya və Zemqaliya hersoqlığının mərkəzi Mitava (Yelqava) şəhəri idi. Kurlandiya 1795-ci ildə Rusiyaya birləşdirilərək quberniyaya çevrilir. Reç Pospolita İsvəç mühəribəsindən (1600-1629-cu illər) sonra Latqaliya Polşanın (Reç Pospolita) tərkibində, Riga, Vidzeme vilayətləri ilə birləşdə İsvəçə qatılır. Şimal mühəribəsində (1700-1721-ci illər) 1710-cu ildə Riga rus qoşunları tərofından tutulur. Nişadt sülh (1721-ci il) müqaviləsinə görə İsvəç Rusyanın xeyrinə Vidzeme vilayətiindən imtina etdi. 1772-ci ildə Latqaliya, 1795-ci ildə Kurlandiya hersoqluğu və Piltene vilayəti Rusiya imperiyasına birləşdirildi.

**Estoniya dövləti.** E.o. III minillikdə Estonia orazisində **fin-uqor** tayfaları məskunlaşmışdı. Sonralar Baltık tayfaların ocdadları bu orazilərə golmiş və bu tayfaların birləşməsi nəticəsində e.o. I minillikdə estlər toşokkül tapmışdır. IX-XI əsrlərdən başlayaraq feodal münasibətləri yaranırdı. Estoniyada ticarət mərkəzləri və limanlar Kolivan (Tallin), Tartu (Yuryev) və digərləri meydana gə-

lirdi. 1030-cu ildə Tartu şəhərin işgal edən Yaroslav Mudri Yuryev qalasının osasını qoyma. 1208-ci ildə alman toevüzünü məruz qalan Estoniya 1217-ci ildə Vilyandi yaxınlığındakı həlliddieci döyüşdə estlər Qılınçlılar ordeninə möglüb oldular. Danimarka kralı II Voldemar 1219-cu ildə şimali Estoniyani tutaraq Tallini dayaq məntəqosuna çevirdi.

Alman ordeni XIII osrin 20-ci illərində Estonyanın materik hissəsini, 1227-ci ildə isə Saaremaa adasını işgal etdi. 1238-ci ildə Estonyanın şimal hissəsi Danimarkaya qatıldı.

1224-cü ildə Cənub-Şərqi Estoniyada Tartu Episkopluğu, 1228-ci ildə isə Qorbi Estoniyada Saare Lyaenemaa yepiskopluğu yaradıldı.

Livon ordeninə qarşı eston tayfalarının güclü etiraz çıxışları olmuşdur. 1343-cü ildə Şimali Estoniyada Xaryumaada üsyəni başladı. 1343-1345-ci illərdə baş vermiş Yuri gecisi üsyəni Qorbi Estoniyada yayılıraq Saaremaa adasında daha güclü şokil aldı. Lakin Livon ordeni üsyəni yatırıldı.

1346-ci ildə Danimarka kralı IV Voldemar Şimali Estoniyam Tevton ordeninə satdı.

Orta osrlərdə kondililərin təhkimciliyə salınması prosesi gedirdi. Sonothkarlıq və ticarət mərkəzləri kimi Tallin, Tartu, Narva, Vilyanda, Pyarnu şəhərləri inkişaf edirdi. Tallin, Tartu və Vilyandi şəhərləri Hanza doniz ticarəti ittifaqının üzvləri olmuşlar. Livoniya müharibəsi dövründə, 1559-cu ildə Qorbi Estonia Danimarkaya, 1561-ci ildə Şimali Estonia İsveçə, Cənubi Estonia isə Reç Pospolitaya tabe edildi. Şimal müharibəsi dövründə, 1710-cu ildə bütün Estonia Rusiya İmperiyasına birləşdirildi.

### *Latviya və Estonyanın ictimai quruluşları*

Latviya və Estoniyada feodal münasibotlarının inkişafı daxili proseslərlə şortloşso də xarici işgallar bu prosesi daha da sürotdondurmuş və bu proses bir sıra xüsusiyyətləri ilə forqlənirdi. İlk nəvbədə hakim istismarçı sınıf ayrı-ayrı millətlərdən olmaqla, müxtəlif dillərdə dan-

sırdılar. İkincisi ise sınıfı ziddiyetçiler milli azadlıq hərəkatı ilə daha da gərginləşirdi. Nəhayət dövlətlərin və feodal münasibətlərinin inkişafına teokratik xarakter verən katolik kilsəsi böyük təsir göstərmışdı. Latviya və Estoniyanın ictimai quruluşu göstərilən amillorin təsiri ilə inkişaf etmişdir.

Feodal sınıfının on yüksək pilləsi yepiskoplar, digər ali rütbəli kilsə ruhaniləri və Qılınclılar ordeninin (sonralar Livon) kollektiv feodal qrupu ilə təmsil olunurdu. Roma Papası 1228-ci və 1255-ci ildə verdiyi bullalarla (qanun) özünün Qılıncların himayədarı, katolik toriqətinin qobul etmiş yerli əhalini ise Roma kilsəsinin təbəələri elan edirdi.

Feodal sınıfında on yüksək mövqədə olan yepiskopların öz domenleri (mülkləri) mövcud idi. Yepiskoplar domenlərindən golir elde edir, qalan torpaqları ise vassal xidmətində, len hüququnda paylayırlar. Hər yepiskopluğun torpaqlarının üçdə biri Ordenə len hüququnda verilirdi. Magistrler ise öz növbəsində yepiskopa sədaqətli olacaqlarına and içirdilər.

Qılınclılar ordeninin tərkibində yüksək rütbəli məmurlara daxıl olan **magistrler, kamturlar, landmarşallar, loxtlar** böyük orazilərdə len torpaqlarına malik olmaqla öz vassalları olan cəngavərlərə torpaq mülki paylayırdılar. Livoniya işğalları dövründə alman feodalları ayrı-ayrı yerli starşinaları öz torəflərinə çökərək onlara imtiyaz olaraq cəngavor titulu verirdilər. Sonrakı osrlərdə cəngavor rütbəsi almaq çətinləşir və əedadın beş noslinin cəngavor olduğunu sübut etmək lazımdır.

Livon ordenin (comiyyətinin) feodalları Latviya və Estonia orazilərində gəlmə kəndliləri yerləşdirirək öz mövqelərini möhkəmləndirdiklər. Alman feodalları əhalini məskunlaşdırmaqdən ötrü adam toplayırlar, yeni köçüb golonlərə güzəştlər edirdilər. Feodallar votçinalarında (mülk) immunitet hüququna malik olmaqla, hər biri öz sahibliyində ümumi dövlət qanunvericiliyinə zidd olmayan qanunlar müəyyən etməkə tam hüquqlu idilər. Cəngavərlər nəinki tabeliyində olan kəndlilərin, hətta torpaq mülklərində ola keçirtdikləri istonilon "cinayotkarın" həyatı üzərində ölüm tövbiq etmək hüququna malik idilər. Orden üzvü olan cəngavərləri yalnız onlar üçün təşkil edilmiş məhkəmə orqanı mü-

hakimə edə bilərdi. Onlar hərbi mükollofiyyət istisna olmaqla, digər vergi və mükollofiyyətlərdən azad idilər.

Livon ordenin süqutundan sonra (1562-ci il) ordenin yepiskop və cəngavörleri yenidən onlara moxsus torpaqları öz zadəgan möqsədləri üçün istifadə etməyə çalışırdılar. Ümumilikdə isə Livoniya müharibəsində (1558-1583-cü illər) müvəffəqiyyətsizliyə uğramış Rusiyanın zoifləməsindən istifadə edən Polşa, Litva, Danimarka və İsveç, onların himayəsinə verilmiş Livon yepiskop və cəngavörlerini "reduksiya", yəni torpaq sahibliyinin qanuniliyi üçün yoxlama keçirirlər. Sahiblik hüququnu sübut edə bilməyən almanın baronuna moxsus torpaq mülkləri onlardan alınaraq polyak, İsveç, və digər zadəganlara verilirdi.

XVIII əsrin ortalarında almanın zadəganları öz silklərini hüquqi cəhətdən rəsmiləşdirməyə çalışaraq xüsusi siyahı – **matrikul** tərtib edilməsinə nail oldular. Matrikula daxil edilmiş zadəganlar cəngavor silkinə tösləq olunaraq Livoniyada məskunlaşma vaxtı nözərə alınmaqla üç dərəcəyə bölündürdülər. Liflandiyada 1747-ci ildən matrikul siyahısı tərtib edilmişdi. Matrikul reylstrinə daxil edilməmiş zadəganlar zemstvo siyahısına salınmaqla **landzasmlara** aid edilirdilər.

Qorbi Avropada başlanmış reformasiya hərəkatından sonra Livoniyada ruhaniyərin hüquqi vəziyyətlərində dəyişiklik yaranır. Laqtaliya istisna olmaqla, katolik kilsəsi Livoniyada öz mövqelərini itirir. Katolik ruhaniyə yeni elçilər – protestant pastorlar ovəz edir. Bununla belə katolik ruhaniyə imtiyazlı təbəqə kimi qalmaqdə davam edirdi. Siyasi, iqtisadi və hüquqi statuslarına görə ruhaniyə forqlonirdilər. Reformasiyadan sonra yaranmış pastorlar təbəqəsi hakim alınan, polyak, İsveç və danimarkalılarından idilər. Onların sıralarına estonlar və latışlar daxil edilirdilər.

Latviya və Estoniya kəndliləri icmala rəsədlərində yaşayaraq feodal qəşrləri otafında qruplaşmışdılar. İcmaların birgə istifadə etdiyi otlaqlar, bincənoklər, meşələr, su hövzələri ümumi mülkiyyət hesab edilirdi. XIII-XIV əsrlərdən başlayaraq kəndlilərin tədricon tohkimləşdirilməsi prosesi başlamışdı. İcma üzvü olan kəndlilər orazilərində olduqları feoda- li icma gəlirindən onda bir hissə vergi ödəyirdilər.

İri feodallar öz qosrlorını sahibsiz torpaqlarda və icmalardan puila alınmış və ya "boxşış" edilmiş torpaqlarda tıkirdılar. Alman cəngavörleri torpaqlarını genişləndirmək məqsədi ilə kəndliləri öz torpaqlarından qovur, torpaq mülklərini artırırdılar. Kəndlilər kılsonin də xeyrinə onda bir vergi hissə ödəyirdi. Feodallar vergi və mükəlləfiyyətlərin sayıni artıraraq natural renta, işləyib ödəmə rentası, çinş (pul töycüsü) töbinq edirdi. İctimai işlərə cəlb etmə mükəlləfiyyəti XIII əsrər hər həyətdə ildə 4 gün müoyyən edilirdi. XVI əsrə bu müddət 30-40 günə çatdırılmışdı. XVI əsrər hər kəndli nadelində ("qaka") ümumi mükəlləfiyyət ağanın xeyrinə 300 günə çatdırılmışdı. Kəndlilər əkin sahələrində işləməklə bərabər, digər işlər üçün də müoyyən olunmuş sayıda işçi çıxarmalı idilər.

Kəndlilərin müxtəlif təbəqələrə ayrılmazı cəngavərlərin hücumundan sonra daha da dörinloşıldı. Şoxson azad kəndli təbəqəsi təhkimçilik hüququnu loğv edilənə qədər mövcud olmuşdur. Bu təbəqəyə kurşk kralları adlanan və çox ehtimal ki, kurşk tayfa başçıları nəslindən olanlar daxil idi. Onlar şoxsən biyat və töycüdən azad edilsələr də vassallar kimi feodallar üçün hərbi xidmət keçirdi. Estoniyada icmalardan ayrılmış həyatını sahələrdə yerləşən və "**mizam**" adlanan, sonralar iso iri tosorrüsətə çevrilən feodal mülkləri olmuşdur. Mızamlar nisbətən müstəqil vəziyyətdə idilər.

Torpaq paylarına malik olan kəndlilər yepiskopluq, orden, Danimarka və İsveç təbəqəliyində olmaqlarından asılı olaraq müxtəlif hüquq və vozifələrə malik idilər. Kəndlilərin "azad təbəqəsi" biyardan azad olmaqla yalnız pul töycüsü ödəyirdi. Varlı kəndlilərin bir çoxu tez-tez yoxsul kəndliləri istismar edirdi. Müflis olmuş kəndlilər torpaqdan məhrum olmaqla **bobilya** (torpaqsız və atsız kəndli təbəqəsi) təbəqəsinə daxıl olaraq, ağa və ya varlı kəndli tərofından ayrılmış həyatyanı ərazidə və bostanda çalışırdılar.

Erkən feodalizm dövründə **varqi** və **drell** adlanan qul təbəqəsi də mövcud olmuşdur. Onlar adəton hərbi osirlərdən və ya ölüm cozası verilmiş cinayətkarlardan olmaqla 10 markaya alınmışlardan və borcunu ödəməyən (borcu ödəyənə qədər) adamlardan ibarət idilər. Baltikyanı dövlətlərdə təhkimli qullar da mövcud olmuşdur. Xüsusi ağır

şoraitdə olan təhkimli qullar, sonralar təhkimli kəndlilərə qarışmışdılar. Feodal istismarından əziyyət çəkon kəndlilər daha "ədalətlə" feodalərə yanına qaçmağa çalışırdılar. 1494-cü ildə arxiyepiskop Mixail vassalları ilə bağladığı müqavilədə onlara moxsus kəndlilərini təhkimçi kəndli kimi tövsiyə edirdi. Kəndlilərin təhkim olunmasında növbəti addım onlara moxsus torpağın satılması ilə bağlı olmuşdur.

XVI-XVIII əsrlərdə kəndlilərin hüquqi statusuna çox az dəyişiklik olmuş, ovozində onların istismar edilməsi və soyğunçuluq daha da artmışdır. 1804-cü ildə verilmiş kəndli qanunları Estlandiya və Lифlandiya quberniyalarında kəndli mülkəlləfiyyətlərini nizamlayırdı. 1810-cu ildə Estlandiya **Landtaqındakı (qanunverici orqan)** zadəganlar kəndlilərin azad olmasını prinsip etibarı ilə boyondılar. Buna müvafiq olaraq, 1817-ci ildə Rusiya hökuməti "**Estlandiya kəndliləri barəsində əsasnamə**" verərək təhkimçilik hüququnu ləğv edir. Həmin il Kurlandiya kəndliləri də təhkimçilikdən azad edilirlər. 1819-cu ildə verilmiş "Lafländiya kəndliləri barosində əsasnamə" də həmin məqsədlərə xidmət edirdi. Baltikyanı ərazilərdə keçirilmiş kəndli islahatlarının əsas prinsipləri aşağıdakılardan ibarət idi: 1) kəndlilər şəxson azad edilsələr də möhdud hərəkət hüququna malik olurdular; 2) mülkodarlara məxsus olan torpaq onların mülkiyyəti elan edilirdi; 3) mülkodar və kəndlilər arasında mülkiyyət münasibətləri icarə müqaviləsinə əsaslanırı; 4) mülkodarla-rın polis və möhkəmə hakimiyyəti saxlanılırdı.

Kəndli islahatları, feodal-təhkimçilik qahqlarını saxlayır, xüsusilə də hıyarın qalması kəndlilərin höyücanlarına səbəb oldu. 1858-ci ildə Maxtra kəndli üsyam baş verdi. Torpağın pulla icarəyə götürülməsi üstün yer tuturdu. Kəndlilər torpağı mülkodardan pulla almağa möcbur olurdular.

**Şəhər əhalisi.** Baltikyanı dövlətlərin şəhərləri orta osr alman şəhərlərinin xarakterik cəhətlərini özündə birləşdirirdi. İlk vaxtlar özü-nüidərə hüququnda olan şəhərlərdə hər bir sakin də bürger (şəhərli, meşşən) statusuna malik idi. Lakin sonralar bu hüquq daşınmaz omzlaka sahib olan varlı tacirlər və sonotkarlar oldı edirlər. Şəhərlərin yüksək təbəqəsi olan patrisilər özü-nüidərə orqanlarında hakimiyyəti öz

əllörində saxlayırdılar. Tacirlər iri gildiyalarda, sənətkarlar isə sexlər-  
do birləşirdilər. Patrisilər əsasən almanlardan ibarət idilər.

Şəhər əhalisinin xeyli hissəsini plebslər (şəhər yoxsulları) təşkil  
edirdi. Orta osr şəhər hüququna görə şəhərdə bir il və ya il yarımla  
şamış kəndli şoxsən azad olurdu. Lakin əmlak və digər vətəndaşlıq  
hüquqları onlara şamil edilmirdi.

### *Dövlət quruluşu*

Baltikyanı dövlətlərdə mövcud yepiskop və orden torpaqlarında  
hakimiyyət ruhani və dünyəvi feodal hakimlərinin solahiyətlərində  
olmuşdur. Roma Papası və alman imperatorunun ali hakimiyyətini qo-  
bul edən **yepiskop** ruhani və dünyəvi hakimiyyəti özündə birləşdir-  
məklə tam faktiki dövlət başçısı idi. XIII-XIV əsrlərdə dörd yepiskop-  
luq dövləti mövcud olmuşdur. Roma Papasının Livoniyada solahiy-  
yotlı nümayəndəsi kimi Riqa yepiskopunun xüsusi mövqeyi olmuşdu.  
Hər yepiskopluqda onun hakimiyyətini qismən məhdudlaşdırın **məş-**  
**vərətçi orqan-domkapitul** foaliyyət göstərirdi. Domkapitulun 12 no-  
for ali məmurlardan ibarət üzvü vardı. XV əsrə yepiskopun vassalları  
əhəmiyyətli müstəqillik əldə edərək **Yepiskop Şurasının** yaradıl-  
masına nail olurlar. Kapitullardan başqa yepiskopun töqdimatı ilə bir  
neçə yepiskop vassalları, Riqa, Derpt (Tartu) və bir neçə şəhər ma-  
gistratı Şuranın üzvü idilər. Yepiskop Şurası ali inzibati və məhkəmə  
orqanı kimi foaliyyət göstərirdi. Yepiskopun qanunvericilik aktları  
Yepiskop Şurasında böyonildikdən sonra qüvvəyə minirdi.

Livon ordəni vilayətinə magistr başçılıq edirdi. Alman Tevtlon orde-  
ninin mərkəzi Prussiyaın Marienburg şəhərində idi. Tevtlon ərazisində  
böyük magistr rəhbərlik edirdi. Hər il burada Ordenin ali rütbəli şəxslə-  
rinin iştirakı ilə **Baş kapitul** toplanırırdı. Livon ordəni magistri yanında  
**əyalət kapitulu** foaliyyət göstərirdi. Əyalət kapitulunun tərkibində  
**landmarşal (ali baş komandan)**, ayrı-ayrı torpaqların hukümdarı  
**kamturlar** və **foxtlar**, homçının **orden qardaşları** daxil idilər. Ma-  
gistrin qəbul etdiyi çox mühüm məsələlər üzrə qərarları təsdiq etmək  
 üçün orden və ya gizli şuranın roj bildirməsi çox vacib hesab edilirdi.

Estoniyanın şimalındaki Danimarka tabeliyində olan torpaq mülklərində canişinlərin idarəciliyi həyata keçirilirdi. Canişin yanında 12 nəfər üzvdən – landratlardan ibarət olan Zem Şurası fəaliyyət göstərirdi.

Livoniya müharibəsində Conubi Estonia, Vidzeme və Latqaliya Polşa-Litva dövləti tərəfindən zəbt edilir və burada özüñomoxsus koloniya yaradılır. Polşalısveç müharibəsindən (1600-1625-ci illər) sonra Livoniyanın orazisi azalaraq, yalmız Latqaliya əyaləti qalır. Zəbt olunmuş orazilər Polşa İnflantı (1629-1772-ci illər) adlanmaqla, litva-polşak nümunəsində Polşa kralı tərəfindən toyin edilmiş qubernator və ya canişin tərəfindən idarə olunurdu.

Livoniyada ali moşvərətçi orqan kimi **feodal qurultayı** fəaliyyət göstərirdi. Mühüm məsələlər barəsində ümumi siyaset işləyib hazırlanmaq, müharibə və sülh məsələləri, beynəlxalq müqavilələrin bağlanması üçün Livoniya dövlətinin iri feodalları qurultaya toplaşırırdılar. 1304-cü ildə çağırılan ilk qurultayda iri feodalların vassalları da iştirak edirdi. 1419-cu ildə isə vassallar hər il qurultaya toplaşaraq, yeni qanunverici orqan olan **landtaqların** osasını qoydular. Landtaqların işində magistr, yepiskop və onların kapitulları və şuraları ilə yanaşı, solahiyiyətli cəngavərlər və vassallar, Riqa, Tallin və Derpdən (Tartu) olan deputatlar iştirak edirdilər. XV əsrənə silki nümayəndəli orqan kimi fəaliyyət göstərən landtaqların işində şəhər nümayəndələri çox az, kondililər isə, ümumiyyətə, tomsil olunmamışdır. Landtaqlar müharibə və sülh məsələləri ilə yanaşı, qanun qüvvəli qərarlar qəbul edir, ali möhkəmə instansiyası kimi mühüm işlərə baxırırdı.

**Yerli idarəciliyik orqanları.** Yepiskop torpaqlarında idarəciliyik kifayət qədər solahiyiyətli və müstəqillikləri olan vassallar tərəfindən həyata keçirilirdi. Yepiskop domenini (mülk) **foxt** idarə edirdi. Dömdən golon gəliri yepiskop foxtu yepiskop və onun kapitulunun saxlanmasına xorçloyırdı.

Orden vilayətlərinin torpaqları **komturlar** və ya foxtlar tərəfindən idarə olunurdu. Komturlar və ya foxtlar vilayətdə fəaliyyət göstərən və 12 nəfər cəngavərdən ibarət olan **konvetlə** birlikdə idarəciliyi həyata keçirirdilər. Ordenin torpaqlarında (vilayətlərdə) vassalların müstəqilliyi möhdud idi.

**Şəhər idarəciliyi ratmanları və burqomistirlərdən** ibarət magistral tərəfindən icra edilirdi. Ratmanlar və burqomistirlər əvvəllər pat-

risilərdən qısa müddətə seçilirdilər, sonralar isə magistirlər şurasında ömürlük toyin olunurdular. Magistrat öz səlahiyyətləri daxilində şəhərlərə verilmiş hüquqlardan istifadə etməkə bütün işləri icra edir və şəhərlər üçün ali məhkəmə instansiyası kimi fəaliyyət göstərirdi. Şəhərlər arasında mübahisələri, homçının şəhərdə və ya şəhər dairəsində baş vermiş cinayət işlərini magistr tərəfindən seçilmiş və yepiskop torofindən təsdiq edilmiş foxta araşdırırırdı. Foxt özüne köməkçi və müavin toyin edirdi. Riqa şəhərində foxtla birlikdə Livon ordeninin hir nəfər üzvü məhkəmə hakimiyyətini hövətə keçirirdilər.

Baltikyanı orazilərin Rusiya imperiyası torofindən işğalından sonra bu orazilər rəsmi olaraq "Pribaltika ölkəsi" adlandırıldı. Pribaltika ölkəsinin inzibati orazi quruluşu ohalinin heç bir etnik tərkibini, tarixi inkişaf xüsusiyyətlərini nozorə almadan bölünmüdü. Estonyanın qərb hissəsində Estlandiya quberniyası yaradılmışdı. Liflandiya quberniyası mərkəzi Riqa şəhəri olmaqla Estonyanın bir hissəsini və Latviyanın mərkəzi hissəsini özündə birləşdirirdi. Latviyanın cənubuna doğru, Baltik donizi sahillərindən, Dauqava çayı boyu orazilərdə yerləşən Kurlandiya quberniyasında kompakt şəkildə latışlar yaşayırdılar. Lakin Latqaliya oraziləri isə "Pribaltika ölkəsinin" orazisində daxil edilməmişdi. Latqaliya ovvəlcə Pskov quberniyasının, sonra Belarusyanın, XIX əsrin ovvəllərində isə Vitebsk quberniyasının tərkibində olmuşdur.

1827-ci ildə Rusiya imperiyası və Pribaltika ölkəsi arasında gömrük sorhədlərinin ləğv edilməsi dövlət idarəciliyi və hüququn unifikasiya (vahid) edilməsi üçün olverişli şərait yaratdı. Dövlət idarəciliyində ali horbi və mülki hakimiyyət general-qubernatora məxsus idi. General-qubernatorluğun yanında quberniya idarəsi fəaliyyət göstərirdi. İtlarənin rus və alman dəftərxanası mövcud olmuşdu. General-direktorun başçılığı ilə xüsusi tosorrüfat idarəsi dövlət mülkiyyətini və dövlət gəlirini idarə edirdi.

Peterburqdə Kurlandiya və Estlandiya işləri üzrə yustiskollegiya fəaliyyət göstərirdi. Kollegiya Riqa qoşqerixtasiya (Ali məhkəmə) üçün ali instansiya (idarəcilik və toftiş) idi. 1737-ci ildə yustiskollegiya Senata, 1738-ci ildə isə kamerkontor idarəsi ilə birləşərək tosorrüfat idarəsinə ("Ekonomika") tabe edildi.

## *Hüququn əsas cəhətləri*

**Hüququn mənbələri.** Livoniya orazisində hüququn mənbələrinə adətlorla yanaşı mərkəzi və yerli ali hakimiyyət orqanlarının verdikləri normativ hüquqi aktlar da daxil idi. Latviya və Estoniya torpaqlarında öz nominal hakimiyyotlarını quran Roma Papası, Alman imperatoru, Danimarka, İsveç və Polşa-Litva kralları ali hakimiyyətin daşıyıcıısı kimi hüquqyaratmada iştirak edirdilər. Beləliklə, hüququn mənboyını **iki əsas qrupa: ali hakimiyyət və yerli ali hakimiyyət** orqanlarının verdiyi aktlara bölmək olardı. Birinci qrupa Roma Papasının, "Alman millötünün müqəddəs roma imperiyası"nın, Tevton ordeni, kral və ali magistrlerin qramotaları daxil idi. İkinci qrupa daxili quruculuqla bağlı məsələləri tənzimləyən yepiskop, magistr, landtaqların və s. orqanların verdikləri aktlar aid edildi.

Livoniya hüququ feodal-siñki xarakter daşımaqla cəngavor, şəhər və kənd hüququna bölündürdü. Adət hüquqlarının toplusu olan külliyyatlar sonralar qanun qüvvəli aktlara çevrildilər.

Liflandiya cəngavor hüquq toplusu ilk döfə XIII əsrin sonu XIV əsrin övvollerində tərtib edilmişdi. Alman len hüququnu özündə bir-löşdiron Liflandiya cəngavor hüququnun bir sıra özünəməxsus cəhətləri olmuşdur. XIV-XV əsrlərdə Riga arxiyepiskopunun vassalları üçün **Livonianın Orta təbəqə cəngavər hüququ** adlanan qanunlar külliyyati verilir. Qanunlar külliyyati Livonianın digər feodal sahibliklərində də fəaliyyət göstərməkə XIX əsrə qədər qanunvericilik və möhkəmə təcrübəsində istifadə edilirdi. Estonianın Danimarka idarəciliyində olan şimal torpaq sahibliklərində 1315-ci ildən qüvvədə olan "**Valdemar-Erixin len hüququ**" adlı qanun normaları ictimai münasibətləri tənzimləyirdi.

Cəngavor hüququnda kondlilərlə münasibətə dair normalar tösbüt olunmuşdu. Bundan əlavə xüsusi verilmiş qanunlar külliyyati **kəndli hüququnu** tənzimləyirdi. İlk belə norma XIII əsr də arxiyepiskop Albert torosından hazırlanmış "**Riga arxiyepiskopluğunun kəndli hüququ**" adlanırdı. Qanunnamədə cinayət və cozacların siyahısı verilirdi. Sonrakı dövrlərdə kəndli hüququ adı ilə bir neçə qanunnamə mölümdu. Bunlardan "**Kurların kəndli hüququ**", "**Liv və Estlərin kəndli hüququ**", "**Saare-Lyaenemaa kəndli hüququ**" qeyd olunmalıdır. İlk

kəndli hüququ külliyyatlarında cinayət və coza məsələlərinə üstünlük verilirdi, sonradan torpaq ailə və vərəsəliklə bağlı kəndli hüququna geniş yer verilirdi. Kəndli hüququnun əsas mənbəyi alman adət hüquq olsa da, buraya yerli adət hüquq da daxil edilirdi.

Latviya və Estoniya **şəhər hüququ** Qərbi Avropa və yerli adət hüququnun təsiri ilə formalasmışdı. XIII əsrin əvvollerində Tallinin aşağı hissosindo yaşayış tacir və sənətkarlar **Visbi şəhər hüququna** əsaslanırdılar, XIII əsrin ortalarında artıq **Lyubek şəhər hüququ** ictimai münasibətləri tənzimləyən əsas hüquq normalarına çevrilir. Tallinin zadəganlar yaşayış və **Toompea** adlanan yuxarı hissosindo zadəgan, cəngavor və zəm hüququ qüvvədə olmuşdur. Livoniya şəhərinin nizamnamələri alman nümunəsi əsasında, yerli şəraito uyğunlaşdırılaraq hazırlanırdı. **Riga** və **Tallin** şəhəri üçün hazırlanmış **ilk nizamnamələr** Livoniyanın digər şəhərləri üçün do nümunə olmuşdur. Şəhərlərin idarə olunmasında və hüquq münasibətlərinin nizamlanmasında istiqamətverici rola malik olan nizamnamələrlə yanaşı digər mənbələrdə: "**vətəndaş sözü**" (Riga burgerlərinin nitqi) gildiya və sexlərin təlimatları ("**şraqı**") və s. mövcud olmuşdur.

**Mülkiyyət hüququ.** Latviya və Estoniyadan işğalına qədər icma torpaq mülkiyyəti latış və eston torpaqlarında əsas mülkiyyət forması olmuşdur. "Orta toboq cəngavor hüququnda" icma mülkiyyəti öz təsirini saxlamışdır. Belə ki, kənd və nahiyyə üzvü olanların hüquqları qorunurdu. Nahiyyənin ümumi yığıncağının razılığı olmadan torpaqların satılması qadağan edilirdi. Bununla torpaq ümumi icma olsa da, kəndlilər onlara məxsus torpaq payından (nadel) bir hissə kosorok, onu sata, kilsə və ya barona bağışlaya, cinayət əməlinin əvozi olaraq eorimo kimi ödəyə bilordi. Buna görə də icma torpaqları tödricən azalır, konluların bir hissəsi müflisləşir, digər hissəsi dəha çox torpaq oldə edirdilər. Lakin icma torpaqlarının böyük hissəsi dünyəvi və dini fəodalər tərofindən mənimşənilirdi.

Livoniyada icma mülkiyyəti ilə yanaşı feodal torpaq sahibliyi də mövcud olmuşdur. Almaniyyada olduğu kimi, burada da feodal torpaq institutları vassallıq prinsipini əsaslanırdı. XV əsr dən başlayaraq hərbi xidmət əvozinə verilmiş torpaqlara sahib olanlar, faktiki olaraq vərəsəlik hüququna malik olurdu.

1783-cü ildə II Yekaterina "Zadoganların imtiyaz formanına" müvafiq olaraq Pribaltika zadogalarına və baronlara qeyri-məhdud miqdarda torpaq verilməsi, kəndlilər və onların omlakları da daxil olmaqla, geniş mülkiyyət hüququnu verirdi.

**Ailo-nikah və vərəsəlik hüququ.** Latviya və Estoniya ərazilərində katolik kilsəsinin kanon hüququ əsasında nizamlanırdı. Alman ailə-nikah hüququ Roma hüququnun mənimşənilməsini üstünlük verərək hüquqi boşluqları aradan qaldırmağa çalışırdı. Pribaltikanı işğal etmiş digər dövlətlər də öz ölkələrinə moxsus ailə-nikah və vərəsəlik hüququ normalarını yaymağa çalışırdılar. İsveçlərə moxsus hüquq normaları alman dilində Pribaltikada istifadə olunurdu. Polşa-Litva hüquq normalarının tətbiqi də müvafiq ərazilərə yayılmışdı. 1677-ci ildən Latgaliyada üçüncü Litva statutu əsasıyla göstərirdi.

Rusiya imperiyasının işgalindən sonra ümumimperiya qanunlarına zidd olaraq "**kapituliyasiyalar**", "**universallar**" Pribaltikada qüvvədə qalmışda davam edirdi.

Livoniyanın **cinayət hüququ** Alman dövlətinin erkən orta əsrlər feodal hüququ və "barbar pravda"ları əsasında hazırlanmışdı. Katolik kilsəsinin tasiri ilə din və dini oqido əleyhinə olan cinayətlər ön planda idi. Bu cinayət növüne allahsızlıq, bidətçilik, cadugorlik və s. daxil edilirdi. Həkimiyət əleyhinə olan cinayətlər də ağır cinayətlər sırasında idi. Əmlak və şəxsiyyət əleyhinə olan cinayətlər üzrə. Barbar pravdalarda olduğu kimi konkret cinayətlərə görə ödonilən cərimələr müfəssəl olaraq göstərilirdi. "Liv kəndlilərinin hüquqları" adlı qanunnamədə gözün çıxarılmasına görə 20 marka, olin və ya ayağın kəsilməsinə görə 20 marka, baş barmağın kəsilməsinə görə 10 marka, digər barmaqların kəsilməsinə görə 5 markadan 3 markaya qədər cərimə ödəmək nəzərdə tutulurdu.

**Cəza sistemində vergeld (qan pulu)** üstünlük təşkil edirdi. Zoror-çəkənə pul ödəməklə istonilən cinayətdən fiziki cəza almadan yaxa qurtarmaq olardı. Lakin nəzərdə tutulmuş cərimənin ödənilməməsi kələlik və ya ölümə noticələnə bilərdi. Əzabla öldürmək üstünlük təşkil edirdi. Buraya: çarmıxa çökəmək, asmaq, başın kəsilməsi, yandırma və s. daxil idi. Bədən xəsarətləri ilə bağlı cinayətlərə görə talion prin-sipi üstüntüklə təşkil edirdi. Zindana və ya qalaya salınmış höbsdə olanları zəncirlə divara bağlayırlılar.

XVI-XVIII əsrlərdə cinayət hüququnda əhomiyətli doyişiklik baş vermişdi. Yalnız vergilərlə bağlı cinayətlər və cəzalar tokmilloşdırıldı. Cozalar əvvəlki kimi qorxutmaq xarakteri daşıyırırdı. XIX əsrin sonlarında ümumrusiya imperiyasının cinayət qanunları Pribaltikada tətbiq olundurdu.

**Məhkəmə və proses.** Livonianın məhkəmə sistemi xarici işğal-ların təsiri ilə mürəkkəb inkişaf yolu keçmişdir. İşgalçılardan ilk vaxtlar yerli mühakimə orqanlarına öz töbəələrinin işlərini araşdırmağı; və adət hüququ osasında qorar çıxarmağa imkan verirdilər. Lakin hakimiyyətlərini möhkəmləndirdikdən sonra yepiskop və cəngavorlar öz mühakimə orqanlarını yaratmağa başladılar. Yepiskop və cəngavorlar yerləri soyular möhkəmə göndərirdilər. Mənşəcə alman olan Latviyalı Henrixin salnaməsində göstərilirdi ki, onlar (sayyar hakimlər) ilahi ədalətindən çox cibləri üçün çalışırlırdılar. Orta əsrlərdə inzibati aparat möhkəmə hakimiyyətindən ayrılmadığını görə, yepiskop və orden tərəfindən toyin edilmiş foxt və komturlar cəni zamanda möhkəmə hakimiyyətini də yerinə yetirirdilər. İşgalçi hakimiyyət orqanlarında gizlənməyə çalışan kənd icmə möhkəmələri orazidəki mövcud mübahisələri adət hüququ osasında özləri arasında və cinayətkarları cəzalandırırdılar. Feodal mülkində fəaliyyət göstərən möhkəmələrə feodal özü başçılıq etməklə kəndlilərdən xalq iclasçısı toyin edirdi.

Şəxson feodalların möhkəmə işinə baxan ləndələq, mantaq və zadəgən möhkəməsi mövcud idi. Feodallar ümumalmanın imperiya möhkəməsinə də müraciət etmək hüququna malik idilər.

XV əsrin sonlarında qaćqın kəndlilərin verilməsinə dair xüsusi "kəndlə hakimlər" (qakenrixterlər) möhkəməsi yaradılmışdır. Qakenrixterlər kəndlilərin təhkimləşdirilmələrində böyük rol oynadılar.

Möhkəmə prosesi ümumi tarixi qanuna uyğunluqlarla inkişaf edirdi. Əvvəlcə çox işmə xarakteri daşıyan möhkəmələrdən ordalıyanadan istifadə edilirdi. Sonralar inkvizisiya və işkəncə üstünlük təşkil etməyo başlayır. Möhkəmə prosesində sosial və milli qeyri-bərabərlik də özünü göstərirdi.

Rusiya imperiyasına qatıldıqdan sonra 1864-cü ildə keçirilmiş möhkəmə islahatı 25 ildən sonra, 1889-cu ildə Pribaltikada tətbiq edilir. Mülkədar və polis hakimiyyəti votçinalarda (mızlarda) hələ qalmadı davam edirdi.

## *II FƏSİL*

### SƏRQ SLAVYANLARININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ

#### UKRAYNANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ

##### *Ümumi tarixi icmal*

Ukrayna orazisi paleolit dövründən başlayaraq məskunlaşmışdı. E.o. IV minillikdə burada yüksək soviyyədə inkişaf etmiş Tripoli mədəniyyəti yaranmışdı. E.o. I miniliyin sonunda Ukraynanın meşəçöl zonasında oturaq okinçi və maldar tayfaları yaşamışdılar. Onlar slavyanların qədim əcədələri hesab olunurdular. IV əsrə qotlara qarşı mübarizədə Şərqi slavyanların – antların ittifaqı yarandı. VIII-XI əsrlərdə mərkəzi Kiyev olan Slavyan knyazlığı ətrafında Kiyev Rus dövləti təşəkkül tapır. Novgorod, Polotsk, Černiqov, Pereyaslav, Smolensk, Rostov, Qorbi Buğ çayı ətrafındaki torpaqlar Kiyev knyazlığının hakimiyyətində idi.

XII əsrə Kiyev Rus dövləti müstəqil knyazlıqlara parçalandı. Homin dövrdə coğrafi anlayış kimi "**Ukrayna**" termini (**kray-sərhəd**, "**okrayna**"**kənar**) işlədilirdi. 1237-1240-cı illərdə Kiyev Qızıl Orda tərofından işğal edildi və onun vassallığını qobul etdi. XIV-XV əsrlərdə Ukrayna xalqı Litva feodallarına, türk-tatarlarına qarşı mübarizə aparır. Litva knyazlığı Kiyev, Pereyaslav, Volmsk və Černiqov Seversk torpaqlarını, Polşa Qaliç knyazlığının bir hissəsini, Macarıstan Qaliç knyazlığının Zakarpattya hissəsini işğal edir. XV-XVI əsrlərdə Ukraynada kazaklar (türk, qaçaq adamlar) adlanan xüsusi qaçqın əhali qrupu yarandı. 1569-cu ildə Lüblin uniyasına görə Ukrayna torpaqlarından Volın, Bratslav, Kiyev və Pereyaslav Polşanın idarəciliyinə verilir. Ukrayna mədəniyyəti, dili toqiblərə məruz qalır, xüsusi köndülər ağır istismar olunurdular. Lüblin uniyasından sonra Ukraynanın katolikləşdirilməsi prosesi güclənir. Xüsusi yezuit ordeni (cəmiyyəti) üzvləri bu işdə fəaliq göstərirdilər.

Tezliklə Lvov şəhərində Ukrayna mədəniyyətinin qorunması uğrunda mübarizə aparan "Bratstvo" toşkilatı yaranır. Bratstvonun toşkil etdiyi möktəblərdə Ukrayna mədəniyyəti və dili təbliğ edildi.

XVI əsrda kazakların Zaporojyedə xüsusi toşkilatı yarandı. Zaporojye See (istehkam) Ukrayna xalqının feodal təhkimçilik quruluşuna və xarici təcavüzo qarşı mübarizosindo böyük rol oynamışdı. Hərbi demokratik quruluşa malik Zaporojye Seci Ukrayna xalqını polyak panlarından və türk-tatar ordalarından qorumağa çalışırdı. 1648-ci ildə Boqdan Xmelnitskinin rəhbərliyi ilə Ukrayna xalqı Polşaya qarşı mübarizəyə qalxdı. 1654-cü ilin yanvarında toplanmış Pereyaslav Radası (Şurası) Ukraynanı Rusiya ilə birləşdirməsi barədə qərar qəbul etdi. Həmin il başlayan Rusiya-Polşa müharibəsi 1667-ci ildə Andrusovo barışı ilə nəticələndi. Müqavilonın şərtlərinə görə Sol sahil (Dnepr çayından) Ukraynasi və Kiiev Rusyanın tərkibində qaldı, Sağ sahil Ukraynasi isə Polşaya verildi.

1654-cü il Pereyaslav Radası Pereyaslavl maddələri adlanan və Ukrayna-Rusiya arasındaki münasibətləri tənzimləyən hüquqi normalar qəbul etdi: 1) restə daxil edilmiş kazakların ümumi sayı 60000 müəyyən edildi; 2) kazak getmanı döyüşçülər tərofündən seçilirdi; 3) Ukrayna əhalisinin əvvəllər istifadə hüquqlarının Moskva hökuməti tərofündən qorunacağı barədə təminat verildi; 4) getman və zaparoyce ordusu Polşa və İsveç səfirləri istisna edilməklə, digər xarici səfirləri qəbul etmək hüququna malikdirlər; 5) Ukraynanın dövlət hakimiyyəti orqanlarına nümayəndələr yerli əhalidən seçilməli, lakin Moskva hökumətinin xəzino vergilərinin yiğilmasına nəzarət etmək üçün öz nümayəndələrini göndərmək hüquq təsbit edildi. Beləliklə, Pereyaslav Radası封建ism dövrü üçün xarakterik olan süzeren-vassallıq münasibətlərinə əsaslanan Rusiya Ukrayna əlaqələrini rəsmilaşdırıldı.

Şimal müharibəsinin gedişində, 1708-ci ildə İsveç qoşunları Ukraynaya soxulur. Getman Mazepa başda olmaqla Ukrayna starşınası İsveçlərin tərofinə keçir. Moskvanın təkidi ilə Mazepanın yerinə polkovnik Skoropadski getman seçilir. Getmanın hüquqlarını möhdudlaşdırmaq məqsədi ilə Moskva Ukraynanın mərkəzi şəhərini Qluxova köçürürlər.

Çar Rusyası **Sloboda Ukraynasında (Xarkovşına)** kazak idaracılığını loğv ederek, onun ovozino **Sloboda quberniyasını** toşkil edir. 1775-ci ildə isə muxtariyyat quruluşunu tamamılı loğv eder. Malorusiya kollegiyası yaradır. Ali məhkəmə, mərkəzi ordu və alay idarəciliyinin fəaliyyəti tamamılı dayandırılır.

1795-ci ildə Polşanın üçüncü bölüşdürülməsindən sonra Sağ sahil Ukraynası və Volı Rusiyaya birləşdirilir. XVIII əsr də Ukraynada qaydamaklar (Türkçə: haydamak – hücum etmək) hərəkatı başlıdır. 1734-1750-ci illərin qaydamak üsyəni daha güclü idi.

XVIII əsrin sonu XIX əsrin əvvəllərində Ukraynada təhkimçilik sisteminin dağılması və kapitalist münasibətlərinin inkişafı dövrü başlayır. XIX əsrin 20-30-cu illərindən başlayaraq Ukraynada inqilabi hərəkat genişləndir. Dekabristlərin cənub cəmiyyəti Kiyev şəhərlərində yaradılır.

XIX əsrin 70-80-ci illərində Ukraynada xalqçılar hərəkatı aparıcı rol oynayırdı. Xalqçılar Kiyevdə "Cənubi rus səhərli ittifaqı" (1880-1881-ci illərdə) yaratmışdılar.

Ukraynada Təhkimçilik hüquqı loğv edildikdən sonra kapitalist münasibətləri daha sürətlə inkişaf edir, burjuaziya formalasıldı.

### *Ictimai quruluş (XVI-XVIII əsrlər)*

Ukraynanın ictimai quruluşu, əhalinin hüquqi statusu Litva-Polşa qanunvericiliyi ilə tənzimlənirdi. Ukraynada cəmiyyət əsasən iki silkədən hakim feodal və kəndli sınıfından ibarət idi. Lakin hər iki sınıfın tərkibində hüquqi vəziviyətlərinə görə bir-birindən fərqlənən çoxsaylı zümralor, qruplar, təbəqələr mövcud olmuşdur.

Hakim feodal silkinin milli tərkibi müxtəlif olmaqla Litva, Polyak və Ukrayna feodallarından ibarət idi. Livoniya müharibəsi dövründə (1563-cü ildə) Ukrayna feodallarını öz tərofino-çokməyə çalışan Polşa kralı II Sigizmund Avqust onların hüquqlarını polyak panlarına bərabər tutur.

Feodal silkinin törkibi iri **maqnatlar** vo kiçik şlyaxtadan ibarot olmaqla iki osas qrupda comloşirdi. Şlyaxtaya iri torpaq sahibləri olan **maqnatlar** vo **panlar** başlılıq edirdi. Kiçik və orta torpaq sahibləri şlyaxtanın aşağı qrupuna daxil idi. Kilsə və monastırlara moxsus iri torpaq sahibliyi mövcud olmuşdur. XVI əsrin ortalarında Ukraynada 100-dən çox iri maqnat ailələri, minlərlə isə şlyaxta sahibləri var idi. Ukrayna ali hakimiyyotinin nümayəndələri və kazak starşinaları böyük votçimilərə malik olmuşdular. Hər bir getman və kazak ali starşinasının üzvləri Moskva ərəmdən mülkləri üçün qramota alır və qramotalarда onların kəndlilər üzərində imtiyazlarının və solahiyətlərinin qeyri-məhdud olmasını təsdiq etdirməyə çalışırdılar. Kazak starşinasının aşağı ranqli təbəqəsi isə öz növbəsində Ukrayna getməni və ali kazak starşına rəhbərliyi tərəfindən torpaqlar üçün imtiyaz formanı verilməsinə cəhd göstərir, buna nail olduqda isə çar hakimiyyoti orqanlarında onun təsdiq edilməsinə çalışırdılar.

Ukraynada kazak starşinasına məxsus torpaq mülkiyyətinin osas mənbəyi "**skuplya**" ("alınmış") olmuşdur. Kondilərə moxsus torpaqlardan ibarət olan "skuplya" çox vaxt məcburi xarakter daşıyırıldı. İri torpaq sahibliyinin yaranmasına, Sloboda Ukraynasında mövcud sahibsiz boş torpaqların ("**pustuyış**") olması da tokan verirdi. XVIII əsrə kazak starşinasına moxsus iri mülklərə kütləvi şəkildə torpaqsız kondiller yaşayırdılar. Əsasən borbi peşə sahibləri olan kazaklar tədricən iri torpaq sahiblərinə çevrilirdilər. Moskva zadəganları horbi xidmət əvəzində çardan torpaq mülkləri aldıqları kimi, kazaklar da qulluğa görə torpaqlar alaraq onun vərosoliyə verilməsinə çalışırdılar. Lakin Ukrayna kazakları özlərini Moskva zadəganlarına (dvoryan) borabor tutsañ da, onları şlyaxta (polyak termini ilə zadəgan) adlandırdırdılar.

Ukrayna əhalisinin oksoriyyətini təşkil edən kondiller XVI əsrənə başlayaraq kütləvi olaraq torpağa tohkim edilirdilər. Asılı kondillerin iki kateqoriyası dövlətdən və sahibkardan asılı olanlara bölündürdürlər. Maqnat və şlyaxta tohkimçilik zülmü, cyni zamanda milli zülm tətbiq etməklə dözülməz şərait yaratmışdılar. 1435-ci ildə verilmiş privileyə görə kondillerin bir feodal təsərrüfatından digərinə köçməsi ilə iki həftə ilə mahdudlaşdırıldı. Polşa panları və şlyaxta kondillerin əmlakı və

höyati üzorindo qeyri-mahdud hüquqlara malik idilor. Polyak feodal-ları möhsuldar torpaqları kəndlilərdən alır, biyari gücləndirir, töycüñü artırırdılar. 1588-ci il Litva statutu təhkimçilik hüququnu rosmilosdi-rərək kəndlilərin bir təsərrüfatdan digərini keçməsini qadağan edir. Qaçmış kəndlilərin iso 20 il ərzində axtanb tapılması qaydasını müay-yon edirdi.

**1557-ci il Volok nizamnaməsi** mülkədar vo kral torpaqlarının yenidən qurulmasını nəzordə tuturdu. Kəndliləri tamamilə müflis edən nizamnamə yeni torpaqsız kəndlilər zümrosi yaradırdı. Bunlara **podso-sedlər, kamorniklər, oqorodniklər, xalupniklər** (daxma) adı edilirdi.

Hüquqsuz kəndlilər feodalların tam sərancamında olmaqla polyak xəzinəsinə və yerli feodalara çoxsaylı vergi və mükolləfiyyətlər ödəyirdilər. Kəndlilərdən alınan əsas dövlət vergisi "**lano**" idi. 1620-ci ildə lano hər evdən alınan "**podimni**" vergisi ilə ovəz edilir. Bu vergi hətta torpaqsız və evsiz kəndlilərdən alınırırdı.

Ukraynanın içtimai quruluşunda **şəhər əhalisinin – meşşanların xüsusi mövqeyi** olmuşdur. Məhz şəhər əhalisi Ukrayna xalqının milli mədəniyyətinin, dilinin qorunmasına fəaliq göstərirdi. Xüsusilə Lvov şəhəri Qorbi Ukraynada maari fləmənin təşkilinə çalışırdı. Feodal mükolləfiyyətləri, vergilar meşşanlara da təyin edilirdi. Meşşanlar şəhər torpağından istifadəyə görə lano ödəyir, tacirlər və sonotkarlar xəzinəyə vergi verirdilər, şəhər sahiblərinin, kral inzibati orqanlarının təyin etdiyi mükolləfiyyətləri icra edirdilər. Meşşan silkiin yuxarı təbəqəsi olan iri tacirlər və sex ustaları dövlətdən özləri üçün güzəştlər verilməsinə çalışır və buna nail olurdular.

Ukraynanın **şəhər əhalisi** şəhərdən konarda torpaq almaq, kilso yepiskopu və ruhani vəzifələri tutmaqdən möhrum edilirdilər. Maqnat və şlyaxta vergi və mükolləfiyyətlərdən azad olmaqla bərabər öz imtiyazlarından istifadə edərək meşşanların hüquqlarını pozurdular. Ukrayna mənşəli meşşanların şəhər idarəciliyində vəzifə tutması qeyri-mümkün idi.

Ukraynanın içtimai quruluşunda **kazakların xüsusi mövqeyi** olmuşdur. XV əsrden başlayaraq feodal istismarına qarşı özünəməxsus etiraz forması olaraq, sinfi zülməndən, milli və dini toqibdən qaçan Ukrayna

kendliliori osason Dneprin hor iki sahilinin monimsonilmomiş orazilorin-  
do məskunlaşirdilar. Tezliklə kazak cəmiyyetinin mərkozi olan Zaporojye Seç yaranır. Kazakların Krıma və Qara doniz sahillerindəki Türkiyə  
orazilorina basqınları, yerli maqnatlar üçün də böyük təhlükə törotnosi,  
artıq yeni güc mərkəzinin yaranmasından xəbor verirdi. Kazaklar Litva,  
sonra isə Polyak inzibati orqanlarına, həmçinin təhkimçilik hüququna ta-  
be olmaqdən imtina edərək sorbost okinçilik və sənotlə möşğul olurdular.

1569-cu il uniyası kazak təhlükəsini görərək, onlara moxsus mül-  
kiyyət sahibliyini və hərbi təşkilatı tanımadıqlarını bildirərək kazak-  
ların mənimsədikləri torpaqları iri maqnatlara paylamaq və onları  
təhkimli kendlililərə çevirmək siyasəti aparırdı.

Zaporojye Seçdə hərbi inzibati vozifələri adoton varlı kazaklar tu-  
turdular. Təhkimçilik hüquq və kendlililərin təhkim edilməsi prakti-  
kası Zaporojye Seçdə mövcud olmamışdır. Torpaqdan istifadə, sənot-  
la möşğul olmaq, ov etmək və s. hər bir Seç üzvünün hüquqı sayılırdı.  
Kazak ordusunda getman və digər hərbi rəhbər vozifələrə seçkilərə  
hami borabor iştirak edə bilərdi.

Zaporojye Seçi ləğv etməyə çalışan Polşa krallığı kazakları xidmo-  
to qəbul edərək onları xüsusi reylstro daxil edirdi. Krim xanlığından  
qorunmaq üçün kazakları sorhədə yaxın orazilərdə keşikçi xidmotino  
göndərirdilər. Lakin sonralar Polşa krallığı kazak üsyənləriñan  
qorxaraq reylstr kazaklarının sayını azaltmağa çalışırdı.

### *Dövlət quruluşu (XVI-XVIII əsrlər)*

Ukraynanın idarəciliyi Litva knyazlığı tərofindən göndərilən  
mərkezi və yerli orqanlar tərofindən həyata keçirilirdi. Reç Pospolita  
uniyasından sonra inzibati ərazi quruluşu daxilində hakimiyyət struk-  
turları fəaliyyət göstərirdi.

Müstoqıl qurum kimi yaranan Zaporojye Seç mərkozi **Tomakovka**  
adasında olan yeni inzibati-hərbi idarəciliyini təşkil etməyə başlayır.  
1590-cı ildə seçin mərkozi Bazavluka olur. **Zaporojye Seç** Roma

senturiyasına oxşar **horbi quruluş** yaratmışdı. Kazakların yaratdığı comiyyot (**tavarişestvo, qromad**) kureni adlanan horbi vahidlərdən ibarət idi. Kurenin üzvləri əsasən həmyerlilərdən (bir yerdən köçən kondililərdən) təşkil edilmişdi.

Zaporojyedə ali orqan **Voyska Radası (Ordu Şurası)** bütün kazakların iştirak etdiyi yığıncaq idi. Voyska Radası ali icra orqanının başçısı olan **koşevo atamanını** seçirdi. Rada voyska starşinasını, hakimi və horbi işlər üzrə köməkçi yasavulu da seçirdi. Mühəribələr dövründə Voyska Radası xüsusilə məsuliyyətli idi. Belə ki, mühəribə və sülh məsələləri, horbi yürüşlərin təşkili, horbi mühəkəfləriyyətlər, qoşşularla münasibətlər və s. Voyska Radasında qobul edilirdi. Sonralar Moskva hökumətinin təsiri ilə Voyska Radasının və kazak starşinasının başçılarının mövqelərinin möhkəmlənməsi Voyska Radasının ümumi yığıncağının hüquqlarının möhdudlaşdırılması ilə nəticələndi.

Voyska Radasının solahiyətlərinə daxil olan bir çox cari məsələlər artıq Starşına Radasında həll olunurdu. Beləliklə, Starşına Radası daha müntəzəm (adəton milad bayramı və pasxa günlərində) toplanaraq getmanın iştirakı ilə mühüm məsələlərə baxırırdı. Digər tərəfdən Starşına Radası Ukrayna封建 comiyyətinin yuxarı toboqolərinin maraqlarını ifadə edirdi.

İdarəciliğin funksiyasını yerinə yetirən getmanın qərargahında, inzibati-horbi və möhkəmə funksiyası **kazak koşuna** və onun ataman koş və starşına koş üzvlərinə moxsus idi. Ataman koş horbi, inzibati və möhkəmə hakimiyyətini, həmçinin xarici siyaset məsələlərini özündə birləşdirirdi. Ataman öz foaliyyətində koş starşına, polkovnik və kurien (kuriya) atamanlarına arxalanırdı.

**Yerli idarəciliğin** Ukraynanın yerli idarəciliyi horbi təşkilat quruluşu formasında olmuşdur. Kazak qoşunu təşkil olunduğu vaxtdan polklara (alaylara) bölünürdü. XVIII əsrənə hərbi bölgü kazak torpaq sahibliyinin müəyyən olunmasında osas götürülmüşdü. Kazak polkları artıq müəyyən olunmuş sərhədlər daxilində foaliyyət göstərirdilər. Burada kazak starşinası möhkəmə və inzibati-idarəciliğin funksiyasını yerinə yetirirdi. Andursov barişigindən (1667-ci il) sonra polyak yerli idarəciliyi ləğv edilir. Horbi quruluşa malik olan polk hakimiyyət or-

qanları nəinki kazakları, kondliləri, hotta meşşanları da özüni tabe edir. Ukrayna şəhərləri Maqdeberq, şəhər hüququ əsasında özünü idarə orqanları təşkil etmək hüququnda olsa da, əslində, kiçik şəhərləri polkovnik və polk starşinaları özlərinə tabe etmişdilər.

Polkların sayının və orazilərinin dəyişməsi bütövlükdə kazak voyskasının orazisinin dəyişilməsindən asılı idi. Andrusovo barışığından sonra Sol sahil Ukraynasında on polk: Starodubski, Černiqovski, Kiyevski, Nejinski, Priluksk, Pereyaslavsk, Lubenski, Qadyask, Mir-qorodsk və Poltava yerli inzibati ərazi vahidi kimi yenidən qurulmuşdu. Sloboda Ukraynasına yaxın Getmanşina adlanan ərazilərdə isə Axtır, Xarkov, Uzyum, Sumsk və Ostrogojsk polkları yaradılmışdı.

Polklar 1000 nəfərdən 3000 nəfərə qədər əhalini əhatə edirdi. Polklara polkovniklər başçılıq edirdi. Yerli idarəçilik ilə bağlı məsələləri polkovnik özü təkbaşına həll edirdi.

Pereyaslav maddoləri (1654-cü il) Ukraynanın göləcək idarəciliyi üçün hüquqi baza yaratmışdı. 1663-cü ilə qədər Ukraynanın idarə olunması posol prikazi tərkibində olan Malorosiysk işləri üzrə doftorxanaya hövalo edilmişdi. Ukraynanın xarici siyaset məsələləri posol, horbi qüvvələrlə bağlı məsələlər isə Rozryad prikazının soroncamunda idi. 1663-cü ildə Ukrayna işlərinə baxan Malorosiysk doftorxanası ayrıca prikaza çevirilir. Malorosiysk prikazi I Pyotrın ömrü ilə kollegiyaya çevirilir. Malorosiysk prikazi ləğv edildikdən sonra 1727-ci ildə Ukraynanın idarə olunmasında rəhbərlik xarici işlər kollegiyasına, 1750-ci ildə isə Senata hövalo edilir.

1769-cu ildən Ukraynanın inzibati-siyasi mərkəzi Baturin şəhərinə köçürülür. Getman Mezepanın xəyanətindən sonra (1708-ci il) çar hökuməti Ukraynanın daxili işlərinə daha çox qarışır. Bu məqsədə Malorosiysk prikazi Ukraynadakı baş uryadın yanına öz xüsusi nümayəndəsi olan dyakı göndərir. 1710-cu ildən isə rus qoşunları nəinki "Pereyaslav maddoləri"ndə nəzərdə tutulan şəhərlərdə, hotta bütün Ukrayna ərazilərində yerləşdirilirdi. XVII əsrin ortalarında inzibati-siyasi mərkəz rus sərhədlərinə yaxın olan Qluxov şəhərinə köçürürlər. 1764-cü ildə getman hakimiyyəti tamamilə ləğv edilir. Onun əvvəzində Malorosiysk kollegiyasının tərkibində prezident, dörd general və qo-

rargahzabiti və ali starşinadan dörd nəfər olmaqla yeni inzibati-siyasi orqan təşkil olunur. Yerli idarəciliykdə də döyişiklik aparılır və 1765-ci ildə Sloboda Ukraynasında Polk hərbi-inzibati quruluş ləğv edilir. Kazak polkları çar ordusunun daimi qoşununa çevrilir. 1781-ci ildə Sol sahil Ukraynasında yerli polk inzibati orazi idarəciliyi ləğv edilir və quberniya (Kiyev, Çerniqov, Yekaterinoslavsk) inzibati orazi vahidləri yaradılır. Ukraynanın muxtariyyatını ləğv edən çar Rusiyası yerli feodallara arxalanırdı. Siyasi muxtariyyatın ləğv edilməsi ilə yanaşı Ukrayna feodallarının hüquqlarının rus zadəganları ilə boraborlaşdırılması üçün normativ aktlar verilir. Ukrayna şlyaxtası və kazak starşinasının hüquqları Rusiya zadəganlarının hüquqlarına boraborlaşdırılır. Rusiya imperiyasının təhkimçilik hüququ bütün Ukrayna kəndlərinə şamil edilir.

### *Hüququn inkişafı*

Ukrayna ərazisində hüququn mənboynı yerli adətlər, Litva, Polyaq və Maqdeburq şəhər hüququ daxil idi. "Ruskaya pravdanın" normaları knyaz Vladimir və Yaroslavin kilsə nizamnamələri də qismən öz əhəmiyyətini saxlayırdı.

Zaporoye Seç Ukraynada müstəqil dövlət qurumu kimi adət hüquq normalarına geniş yer verirdi. Adət hüququ normaları, Polşa siyasi və möhkəmə hakimiyyəti orqanlarından imtina edildikdən sonra, müəyyən müddətdə yaranmış hüquqi boşluqları aradan qaldırırdı. Hərbi-inzibati aparatın və digər seçkili orqanların, homçının mülki və cinayət-hüquqi münasibətlərin tənzimlənməsində adət hüququ normaları məfəsindən əhəmiyyət kəsb edirdi. Litva statutları və Maqdeburq hüququ Ukraynanın şəhər və kəpmə (kənd) möhkəmələrinə mənbo olaraq daxil idi.

Feodal-təhkimçilik normalarını özündə birləşdirən şlyaxta hüququ Litva statutlarına əsaslanırdı. Birinci (1529-cu il) və sonrakı Litva statutları geniş tətbiq edilirdi. Şlyaxta möhkəmələri Polşa krallarının universallarını (hüquq normalarını), polyaq seyminin qorarlarını, "vo-

"lok nizamnamələrini" və yerli seymlərin qərarlarını hüquqi münasibətlərin tənzimlənməsində istifadə edirdilər.

Ukrayna milli azadlıq horokatı dövründən başlayaraq Litva-Polyak qanunvericiliyi faktiki olaraq əsaliyyətini dayandırır. Sol sahil, Sağ sahil və Zaporoyje Seç adət hüquq normalarının birləşməsi ümumi adət hüququnun yaranması ilə nəticələnir. Ukrayna hüququnun mənbələrinə getmanın verdiyi **akt-universallar**, "listlər" və "instruksiyalar" ("təlimatlar"), hamçinin getman voyska konslerinin (dostorxana) universalları daxil idi. Ukraynanın Rusiyaya birləşdirilməsinin ilk dövrlərində hüququn mənbəyi kimi istifadə edilən qanunvericilik aktlarının rolu nəinki azalmış, oksinə böyük ohomiyyət kosub etmişdir. Hüquq mənbələrinin məccəlləşdirilməsinə isə cəhdər göstərilirdi. Məsələn, Maqdeburq hüququnun Ukrayna dilində yenidən işlənmiş "Qayda"ların qısa göstəriciləri adlı qanunvericilik aktı noşr edilmişdir. Lakin XVII əsrin sonlarında Rusiya imperiyası qanunlarının bütün Ukraynada tam istifadə edilməsi müddətinə qədər olan dövrdə hüququn əsas mənbəyi yenidən alma, polyak və bir neçə dəfə Ukrayna dilində noşr edilən Litva statutları olmuşdur. Ukraynanın hakim dairələri təhkimçilik hüququnu özündə birləşdirən Litva statutuna Ukrayna ümumi adət hüququna nisbətən üstünlük verirdilər. Kəndlişərin istismarını asanlaşdırın və təhkimçilik hüququnu möhkəmləndirən Litva statutu və onun mənbəyi kimi istifadə etdiyi Sakson zərsəli feodalların monafeyinə tam cavah verirdi. Ukrayna hüquqşunaslarından ibarət olan komissiya 1728-ci ildən 1743-cü ilə qədər Litva və Sakson zərsəli əsasında 30 bölmə, 531 artıkul və 1716 bənddən ibarət olan "Malorosiya xalqının mühakimə edilməsi hüququ" adlı qanunlar külliyyatını hazırlayırlar. Qanun külliyyatı hökumət torosundan təsdiq edilməsə də onun hüquqi prinsiplərindən ünumilikdə istifadə edilirdi. Çünkü XVIII əsrdə çar hökuməti Ukrayna feodallarının hüquqlarını polyak şlyaxtasına borabor tutan Litva statusundan istifadə edilməsini tövsiyə edirdi.

Ukraynanın birləşdirilməsindən sonra rus feodal hüquq geniş yayılmaya başladı. Belə ki, XVIII əsrin ikinci yarısında qəçmiş kəndlişərin axtarış təpələşməsi üçün Rusiya imperiyasının 1649-cu il Meclis

qanunnamosı normaları totbiq edilirdi. Rus qanunvericiliyində dövlətə xoxanot, çar hakimiyyəti orqanlarına qarşı çıxışlar kimi cinayot işlərindən do istifadə edilirdi.

1750-ci ildən başlayaraq 1758-ci ilədək tam işlənilərək başa çatdırılmış məhkəmə və məhkəmə prosesi ilə bağlı hüquq normaları qeyd olunmalıdır. Silki xarakter daşımamasına baxmayaraq mülki hüquq normalalarında özündə birloşdiron külliyyəti hüquq normalarının sistemləşdirilmiş bazasını yaradırırdı. Ali starşına F.Çuykeviçin 9 hissədən ibarət "Malorosiyaşlarının məhkəmə və coza hüquq" adlı hüquq məcəlləsini hazırlayırdı.

1767-ci ildə ali məhkəmə katibinin köməkçisi A.A.Bezbarodko çar məcəlləloşdırma komissiyasında Malorosiysk kollegiyasının deputatları üçün "**Malorosiysk hüququnun ekstraktı**" adlı hüquq normalalarından ibarət sonədi hazırlanır. Sonəd Ukraynada dövlət idarəçilik orqanlarının hüquqi statusunu, həmçinin maddi və prossesual hüquq (16 bölmədə) normalarını müoyyən edir.

1786-ci ildə A.A.Bezborodkonun "**Malorosiysk hüququnun ekstraktı**" osasında yeni "Fərman, təlimat və təsisatların ekstraktı" adlı sistemləşdirilmiş hüquq normaları hazırlanır. Yeni ekstrakt Ukrayna quberniyalarının təsis edilməsi haqqında 1775-ci il fərmanından irolı golon vozifələrin hüquqi tənzimlənməsinə həsr edilmişdi.

Ayri-ayrı hüquq mənbələrində **mülki hüquq** normaları torpaq üzərində feodal mülkiyyət formalarını vərəsəlik hüququnda təsbit edirdi. Litva hüququna görə otçın və dedin, universallara görə isə irsi sahiblik vərəsəlik torpaq mülkiyyətinə aid edilirdi. Xidmot ovozino verilon (ranq) torpaq mülkiyyəti universallarda hüququn inkişafını təsbit edirdi. Universallar torpaq mülkiyyətinin satın alınmasını da tənzimləyirdi. XVIII əsrin ikinci yarısında getman K.Razumovski verdiyi universallarda kazak starşinalarına və rus məmurlarına payladığı torpaq mülklərini "əbədi və nəsilliklə" istifadə edilən mülkiyyət kimi təsbit edirdi. Zaporojye Seçin koş starşinası adət hüququna qışlaqlar üzərində mülkiyyət hüququnun təsbit olunmasını daxil etməyə nail olmuşdu. Feodalların torpaqlar üzərində sahiblik hüququ (irsi, satın alınma, xidmot ovozi) silki xarakter daşımamaqla çox ciddi qorunurdu. Şəhərlərdə feodalların və meşşanların yuxarı toboqosının daşınmaz əmlaklı qa-

nunla ciddi müdafiə olunurdu. Litva-Polyak qanunvericiliyi təhkimli kəndlilər üzərində feodalların qeyri-məhdud hüquqlarını təsbit etdi. Feodallardan aslı kəndlilərin və digər əhalinin kateqoriyalarının mülkiyyət hüququ konkret obyektlər üzrə tamamilə məhdudulashdırılır (torpaq, daşınmaz əmlak və s.) və ya hüquqların məhdud dairəsi müoyyər edilirdi. XVIII əsrin ikinci yarısında getman akllarına görə bir feodal mülkündən digərinə keçidkə kəndli əvvəlki daşınmaz mülkiyyətini ovozsız olaraq keçmiş ağasına verməli idi. Şəhərlərə aid torpaqlarda yaşayış meşşənlər onlara məxsus mirasın üçdə bir hissəsini vəsiyyət edə bilərdi. Qalan əmlakin üçdə iki hissəsi isə hərbi xidmət və digər mükollofiyyətləri yerinə yetirmək üçün övladlara saxlanılırdı.

Ukrayna adət hüququ və digər hüquq normalarını **müqavilə əhdəlikləri** və əmlaka zorərvurma, həmçinin ailə-nikah və vərosolik hüququ ilə bağlı münasibətləri nizamlayırdı.

XVI əsrдə mövcud qanunvericilikdə **cinayət əməli** qanunla müəyyən edilmiş qaydaların pozulması kimi təsbit olunurdu. Adət hüququ normalarının üstünlük təşkil etdiyi Zaporoyje Seçdə cinayət əməli şoxse və ya onun əmlakına fiziki, maddi və monovi, həmçinin bütün kazak comiyyətinə qarşı vurulmuş ziyan kimi tosnif edilirdi. Cozanın möqsədi qorxutmaq (xüsusilə polyak-litva qanunvericiliyinə görə) və doymış ziyanın əvəzinin ödənilməsi (xüsusilə Ukrayna adət hüququna görə) idi.

Ukrayna orazisində hüquqi qüvvəyo malik olmuş rəsmi qanunvericiliklərdə cinayətlərin aşağıdakı növləri tosnifləşdirilmişdi: din əleyhinə, dövlət əleyhinə, vəzifə, solahiyətlər əleyhinə, şəxsiyyətin həyatı və fiziqi sağlamlığı əleyhinə, əmlak əleyhinə və mənəviyyat əleyhinə. XVII-XVIII əsrlərdə tarixi şəraito müvafiq olaraq cinayətlərin göstərilən tosnifatı dəyişmişdi. Cozaların müxtəlif növləri: ölüm cəzası, höbsxana cəzası, bədən cəzası, cərimə, sürgün, rütbədən məhrum və s. nozordə tutulurdu. Ukraynada cozaların xarakterik cəhəti onların aşkar işə olunmasında idi.

# BELARUSIYA ƏRAZİSİNDE

## DÖVLƏT VƏ HÜQUQ

### (XVI-XIX əsrlər)

#### *Ümumi tarixi icmal*

Bizim eranın ilk osrlorında Belarusiya orazisində şorq slavyanlarından olan **kriviçlər**, **radimiçlər** və **dreqoviçlər** yaşayırdılar. Əkinçilik və maldarlıqla məşğul olan şorqi slavyan tayfalarında封建的*todricon* iqtidai icma quruluşu dağılır və sinifli cəmiyyət yaranırdı. Feodal münasibətlərinin üstünlük təşkil etdiyi slavyan tayfaları arasında feodal torpaq sahibliyi inkişaf edirdi. Qodim Kiyev rus dövlətinin tərkibinə daxıl olan slavyan tayfaları Qızıl Ordanın işgalindən sonra parçalanaraq Polotsk, Minsk, Turov, Pinsk və Smolensk müstəqil knyazlıqlara çevrildilər. XIV əsr dövründə Belarusiya torpaqları böyük Litva knyazlığının tərkibinə qatıldı. Mölüz bu dövrde Rusyanın qərbində "**Belaya Rus**" adlanan ərazilərdə belarus xalqı formalaşırırdı.

Litva işgalları dövründə feodal münasibətləri icma torpaq sahibliyinin yerli feodallar və işgalçılar tərəfindən zəbt olunması ilə xarakterizə edilirdi. Natural vergilər və biyar kəndlilərin istismar olunması, onların feodaldan şoxsi asılılığını artırırdı. Alman cəngavər ordenləri də Belarus tayfaları üçün daim tohlükə törodirdi. Alman ordenlərinin və poljak panlarının təsiri ilə belarus feodallarının böyük hissəsi katolik təriqətini qəbul edirdi. Lüblin uniyasından sonra (1569-cu il) Belarusiya ərazisi starostalara və voyevodalıqlara bölünür. İnzibati idarəciliyə poljak panları və şlyaxtanın solahiyətlərində comlənir. Feodal təhkimçilik qaydaları, milli və dini zülüm daha da artrır. 1596-cı ildə Brest kilso uniyasına görə pravoslav kilsəsi Reç Pospolita katolik kilsəsinə tabe etdirilir. Bununla Qorbi Avropa dövlətləri ilə ticarətin inkişafı üçün şərait yaranır. Maqdeburq hüququnu əsasında Qrodno, Minsk, Mogilyov, Vitebsk özünü idarə hüququnu əldə edir.

Tohkimçilik hüququnun güclənməsi, milli və dini toqiblər xalqın kültürü etirazına səbəb olur. 1595-ci ildə Nalivaykonun başçılığı ilə

belarus kəndliləri polyak panlarına və şlyaxtaya qarşı mübarizəyə qalxırlar. Ukrayna kondlilərinin də iştirak etdikləri üşyanda Nalivayko polyak qoşununu möglub edərək Slusk və Magilyov şəhərlərini azad edirlər. Yalnız uzun müddətli cəhdələrdən sonra üşyançılar Belarusiya orazisindən çıxarıldılar.

Litva-Polyak hakimiyyəti orqanlarına qarşı şəhər meşşanları da mübarizəyə qalxırlar. 1606-1610-cu illərdə Magilyov şəhərinin sonotkarları litva-polyak idarəciliyi əleyhino mübarizə aparmışdır.

1648-ci ildə Boqdan Xmelnitskinin başçılığı ilə Ukrayna xalqının şlyaxtaya qarşı mübarizəsinə Belarus əhalisi də yaxından qoşulmuşdu. 1648-ci ildə ukrayna kazaki Qolovskinin Belarusiya orazilorino daxil olması ümumi üşyan üçün bir sınaqlı oldu. Lakin Ukraynada Zaporozye Seçi kimi, Belarusiyada təşkil olunmuş hərbi qüvvələr olmadıqından şlyaxtaya qarşı mübarizə aparmaq çötünləşirdi.

Reç Pospolita-Rusiya müharibəsində (1654-1667-ci illər) Belarus əhalisi rus qoşunlarının ərzəq və digər töchizatına kömək edirdilər. 1655-ci ildə rus qoşunları Belarusiyani tutmasına baxmayaraq, polyak qoşunları onları geri çökişməyə məcbur etdi.

Reç Pospolitanın üç dəfə bölüşdürülməsi (1772, 1793, 1795-ci iltər) noticəsində Belarusiya torpaqları Rusiya imperiyasına birkəndirildi. Lakin Belarus xalqı ərizənin və velikorus şəvonizminin təzyiqinə məruz qalırdı. 1804-cü ildə verilmiş formanla hətta "Belarusiya" sözünü işlətmək belə qadağan olundurdu.

XIX əsrərə Belarusiyada kapitalist münasibətləri inkişaf etməyə başlandı. Minsk, Magilyov və Vitesk quberniyalarında sonaye dəha çox tərəqqi etmişdi.

## *İctimai qurulus*

Belarusiyada feodal cəmiyyəti iki sinifdən: hakim feodal və təkiinüli kondlilərdən ibarət olmuşdur. Feodal münasibətlərinin inkişafı icma kondlilərinin torpaqlarının zəbt olunması, azad kondlilərin təhkimciyə çevriləməsi, mülködar torpaq sahibliyinin möhkəmlənməsi

ilo müşayiot olunurdu. Belarusiyada **folvar** (kiçik malikanə) bijar tosorufatı üstünlük toşkil edirdi.

Hakim feodal sınıfının törkibi müxtolif idi. İri torpaq sahibleri olan pan vo knyazlar on nüfuzlu töboq olmaqla öz ollorindo böyük mülklər vo malikanolər comloşdırıldılar. Pan vo knyazların xüsusi feodal qoşunu vo qosırıcı mövcud olmuşdur. İri feodallar tez-tez torpaq mülkləri uğrunda mübarizə aparırdılar.

Feodal silkinin əsas hissəsini kiçik vo orta mülk sahibleri olan şlyaxta toşkil edirdi. Kiçik şlyaxta iqtisadi voziyeytinə görə "sadə insanlardan" vo ya hüquqi aktılarda göstorildiyi kimi "**uboqoy**"lardan (kasib, aciz) çox az fərqlənirdilər. Lakin öz hüquqi vozifolırına görə on kasib şlyaxtaçı belə varlı şohorlidən üstün idi. Şlyaxtaçı rütbəsi irsi müçyyon edilirdi. Sonotkarlıq vo ticarətə moşgul olmaq şlyaxta rütbəsinin itirilməsi vo "**infamia**" şlyaxta şorofindən mohrum edilmə ilə nəticələnirdi.

Feodalların böyük imtiyazları mövcud idi. Yalnız feodallar ali mülki vo dini vozifələr tutu, dövlət fondundan ömürlük mülkiyyət əldə edə bilərdi. Onlar mülkolofiyyətlərdən azad edilirdilər. Ali vozifoloro toyinətlər feodal oyanları sırasından aparılırdı. Getman, voyevoda, yepiskop vo digər yüksək saray postlarına feodallar təyin olunurdu.

Belarus şlyaxtası tökcə siyasi vo iqtisadi voziyeytlərinə görə deyil, həm də dini əqidolərinə görə katolik şlyaxta vo provoslav şlyaxta olaraq fərqlənirdilər.

XVII-XVIII osrlorða iri feodal torpaq sahiblərinin rolunun artması onların siyasi mövqelərinin möhkəmlənməsi ilə müşayiot olunurdu. Şlyaxtanın iri maqnatdan asılılığı qanunverici organ olan Seymədə istoni-lən, maqnatlara sorf edən qanunu keçirmək çox asan olurdu. Pan oyanları iso no kralın, no senatin, no do Seymin qorarlarına əmol edirdilər.

Feodalizm dövrü qanunvericiləri kondililərin tohkimciliyinin tosdiq olunması vo rosmiləşdirilməsini hüquqi cəhətdən tosbit edirdilər. Feodal istismarı formalarını işləyib ödəmə, pul və natural renta toşkil edirdi. Biyara gedən və töycü verən kəndlilər mülkədarlar üçün daşına mülkolofiyyəti, yolların çökilməsi, xəndək qazılması, bataqlıqların qurudulması və s. mülkolofiyyətləri yerinə yetirirdilər. Kəndlilər şəxsi vo əmlak azadlıqlarını tamamilə itirirdilər. Onlara daşınmaz əmlaka malik olmaq,

icaroyo iş götürmək, məhkəməyə şahid kimi ifadə vermək, zəmin durmaq, mülködarın xüsusi icazəsi olmadan bir yana getmək qadağan olmuşdu. Kondililər şoxsi azadlıqlarını itirərək aqanın mülkiyyətinə çevrilirdi. Onları boxşış vermək, satmaq, qumara qoymaq mülködarın istoyindən asılı idi. Kondililərin müflisloşməsi onların yeni kateqoriyalarının yaranması ilə noticələnirdi. Yaşayış yeri olan, lakin torpaqdan məhrum olan kondililər **xalupniklər**, evi olmayan özgə "küncelrində" yaşayanlar isə **kutniklər** adlanırdı. Tacirlər, sonotkarlar və varlı kondililər onların əməyini kirayə edirdilər. Təhkimli kondililər qullardan az forqlənirdilər. Mülködar onları təkcə öldürmək hüququna malik deyildi.

Böyük Litva knyazlığında qəbul olunmuş üçüncü yeni statut pan, şlyaxta və digər kateqoriyadan olan feodalların kondililər üzərində hökmran hüquqları təsbit olunurdu. Statut azad kondililərin hüquqlarını möhdudlaşdırır və təhkim olunmuş kondililərlə feodalın öz istədiyi kimi rəstə etməlori hüququnu təsdiq edirdi. Statut onlara şoxsi mülkiyyətə malik olmayı birbaşa qadağan edirdi.

XVIII əsrə feodal-təhkimçilik münasibətlərinin inkişafı, iri torpaq maqnatlarının daha da möhkəmlənməsinə səbəb olurdu. Mülködərlərin əkin yerləri genişlənir, kondililər kiçik pay torpaqlarından məhrum olurdular. Onlar pay torpağına malik deyildilər və mülködarın istoyindən asılı olurdular. Təkcə XVIII əsrin birinci yarısında kondililərin torpaq nadeli yanbayarı azalmışdı və bu proses kondililərin tamamilə torpaqsız qalması ilə müşayiət olunurdu. Kondli mülködarın torpağında həftənin bütün altı gününü çalışır, öz nadelində isə gecələr və ya bayram günlərində işləyə bilərdi. Oqorodniklər (bostançılar) və xalupniklər (komada yaşayanlar) daha az nadələ malik idilər. Biyardan əlavə bir sıra "**tolok**" və "**qvalt**" adlanan mükolləfiyyətlər (gilomey və göbələk yığımı, bağ və bostan işləri) əlavə edilir ki, kondililər də bütün ailə üzvləri ilə birlikdə mükolləfiyyətdə iştirak etməli olurdular. Mülködarın özbaşına-hğı, qoddarlılığı və azğınlığının qarşıtı heç bir qanunla möhdudlaşdırılmırıldı. Mülködar kondlinin şoxsi həyatı üçün bazar qiymətlərini möyyəyon etmişdi. II Yekaterina dövründə verilmiş zadəganların 1785-ci il imtiyaz formanı qanunla bu zülmü tamamlayırdı. Mülködar artıq kondlini nəinki soyur və istismar edir, onu həm də olo salırı. Kondlinin ori-

arvadından, uşaqları valideynlərindən ayrılır, gənclərin nikahına maneçilik törodilirdi. Fransa feodal cəmiyyətində ağanın birinci nikah gecəsinə malik olmaq hüququna oxşar, gənclərin nikah məsələlərinə mülkodarla qarışırılar. Təhkimli qadınlar və qızlar kütləvi olaraq həromxana lərə verilirdilər. Ağa öz ov itinin küçük lərini təhkimli qadının döşünün südü ilə boşlayırdı. Mülkodarlar təhkimli kəndlilərə zülm etmək üçün xüsusi işgəncə alətləri fikirləşmişdir.

Dövlət kateqoriyasına daxil olan kəndlilər say etibarı ilə üstünlük təşkil edirdilər. Dövlət vergi və mükəlləfiyyətlərinin yerinə yetirilməsinin osas ağırlığı onların üzərinə düşürdü. Dövlətin özü nə məxsus olan, lakin hökmədar tərofından istifadə üçün feodala verilon dövlət torpaqları **derjav** (padşah, dövlət torpağı) və onun sahibləri iso **derjavşalar** adlanırdılar. Bu torpaqlarda yaşayan kəndlilər əvvəllor tiunlar, sonralar iso derjavşalar tərofından mühakimə edilirdilər.

Belarusiyanın **şəhər əhalisinin** yuxarı toboqası feodalların varlı zümresindən və iri tacirlərdən, orta toboqası sənətkar və tacirlərdən, aşağı toboqası iso sənətkar şagirdlərdən, usta köməkçilərdən, qulluqqulardan və asılı çəlyaddan ibarət idi. Şəhər əhalisinin yoxsul toboqosının çox hissəsi şəhərli hüququndan möhrum edilmişdi.

Şəhər əhalisinin silki sinfi və sosial tərkibi şəhərin tarixi-siyasi inkişafında mühüm rol oynamışdır. İri şəhər qala olan Smolensk XIV-XVII əsrlər ərzində bu və ya digər dövlətin tabeliyində olmuşdur. 1611-ci ildə Polyak kralı III Sigizmund iki illik mühasirodən sonra Smolensk şəhərini tuta bilməyəcəyini anlayaraq onlara xüsusi imtiyazlar verərək şəhərin yuxarı toboqosunu öz tərofinə çəkə bilməşdi. III Sigizmund privileyinə görə şəhərdə yaşayan zadəganlar, homçının tacir və sənətkarlar təhkimli kəndlilərə sahib olmaq hüququ əldə edirdilər. Sonralar Rusiya dövlətinə qaytarılmış Smolensk şəhərinə aid verilmiş priviley rus çarı Aleksey Mixayloviç tərofından 1654-cü ildə, senatda iso 1764-cü ildə təsdiq edilmişdir. 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun loğvinə qədər Smolensk yegano rus şəhəri idi ki, orada şəhərin yuxarı toboqası təhkimli kəndlilərə sahib olmaq hüququna malik idi.

XVI-XVII osrlordə sex quruluşuna malik olan şohorlordo müxtolif sonot sahələri üzrə onlarla peşolr mövcud olmuşdur. Sex starşınaları və sənətkarlar arxasında gərgin sosial mübarizə davam etməkdə idi. Hər bir sexin öz nizamnaməsi mövcud idi. İstehsal və məhsul satışı, həmçinin sonotkarların şəxsi həyatı nizamnamələrdə tənzimlənirdi. Nizamnamə Cin feodal hüququnda (Kanfutsi təlimi əsasında) olduğu kimi, kiçiklərin (şagird) böyüklərə sözsüz tabe olmasını toləb edirdi.

XVII-XVIII osrlordə dünyovi və dini feodalların – meşşanların zəifləməsi və müflisləşməsindən istifadə edərək, şohorlordo böyük mülklər və müəssisələr oldə edərək, həmin mülklərdə yaşayan oha-lını özlərindən hüquqi cəhətdən asılı vəziyyətə salırdılar. Feodallar inhisarlarına daxil etdikləri ticarət sahələrindən, zəbt etdiykləri torpaqlardan hor hansı bir vergi ödəməkdən yayınmadılar. Digər torof-dən onların mülklərində məskunlaşmış meşşanlardan, vergiləri şohor magistraturasına deyil, onlara ödonilməsini toləb edirdilər. Belarus meşşanları nəinki sonot və ticarət sahələrində sixışdırır, həm də dini motivlərlə də toqib edilirdilər. Meşşanlar möcburiyyət qarşısında okinçiliklə möşğul olurdular. Meşşan okinçidən yiğilan mü-kollofiyyətlərin sayı o dörocədə artmışdı ki, onlar təhkimli kəndliş-rə yaxınlaşırıldılar. Voloç pomeri (dövlət tərəfindən torpaqların ölçül-məsi) adlanan islahatlar nəticəsində şohorlilərdən (meşşanlardan) torpaqların müsadiro edilməsinə başlanıldı.

### *Belarusiya ərazisində dövlət idarəciliyi*

Polşa-Litva uniyasından sonra Reç Pospolitanın tərkibinə daxil edilmiş Belarusiya torpaqları şlyaxta respublikası tərəfindən idarə edildi. Nümayəndəli orqanın üzvləri (şlyaxta, pan, knyazlar) torosindən seçilən polyan kralı, cyni zamanda Böyük Litva knyazı idi. Reç Pospolitaya daxil olan Böyük Litva knyazlığı və Polşa krallığının her biri öz daxili muxtar müstəqilliklərini saxlayırdılar. Lüblin uniyasından sonra Böyük Litva knyazlığının tərkibinə Litva torpaqları və Belarusiya daxil edilmişdi. Reç Pospolita krah ildə ən azı iki dofta ən mühüm

məsələləri həll etmək üçün Seymi toplamalı və yalnız onun razılığı ilə müharibə və sülh məsələləri barədə qərar çıxarmalı, ümumfeodal qoşununu toplamalı idi.

Böyük Litva knyazlığı və Reç Pospolita dövlət hakimiyyətinin spesifik xüsusiyyəti ondan ibarət idi ki, mərkəzi monarx hakimiyyətinin güclənməsi deyil, nümayəndəli orqan olan şlyaxtanın ön mövqedə olması xarakterik idi. Ona görə də Reç Pospolitanın dövlət quruluşu şlyaxta (Seymdə təmsil olunan nümayəndələr) respublikası olmuşdur.

XVII əsrin ortalarında Ukrayna və Belarus xalqlarının üsyani, iş-veç qoşunlarının Polşaya hücumu və Rusiya ilə uzunmüddətli müharibə Reç Pospolitada siyasi böhrəni daha da dorinləşdirirdi.

Belarusiya torpaqlarının idarə olunmasında yerli orqanların rolu əhəmiyyətli idi. Belarusiya və bütövlükdə Reç Pospolita inzibati orazi cəhətdən **voyevodlıqlara**, onlar isə **povetlərə** bölündürdürlər. Belarusiya ərazisində **8 voyevodalık** və **16 povet** mövcud olmuşdur. Voyevodlıqlara başçılıq edən voyevodaların solahiyətlərinə hərbi qüvvələrə rəhbərlik etmək, şəhər məhkəmələrinə nozarət etmək daxil idi. Povetlər starostalar torəfindən idarə edildi. Starostalar dövlət mükəlləfiyyətlərinin icrasına nozarət və rəhbərlik edir, dövlət vergilərinin toplanmasına məsuliyyət daşıyır, mülki və xırda cinayotlər üzrə məhkəmələrə sədrlik edirdi.

Yerli əhəmiyyətli dala mühüm məsələləri voyevoda və starostalar voyevodlıqlardakı seymin müzakirosına çıxarırdılar. Yerli seymin tərkibi korporativ (bir peşə və ya bir silkdən olanların birlüyü) xarakter daşımaqla feodal silkindən təşkil edildi. Onlar Böyük Dövlət (Valı) Seymino nümayəndələr seçir, zəm, podkomorsk məhkəməsinə, həmçinin ali məhkəmə və tribunala namizədlər verir və yerli silki xarakterli işləri həll edirdilər.

Yerli seymlər müstəqil foaliyyət göstərməyə, yerli şlyaxtanın məsafeyini müdafiə etməyə çalışır və beləliklə, mərkəzloşmış dövlətin parçalanmasına xidmət edirdi. Povet seymlərində kiçik şlyaxta maqnatların siyasetini yerinə yetirməyə cəhd göstərirdi. Böyük Dövlət Seyminin işinin tez-tez pozulması, real hakimiyyətin yerli seymlərdə toplanması, burada varlı və güclü maqnatların böyük solahiyətlərə

malik olması onunla nəticələnirdi ki, dövlətin ayrı-ayrı orazılarda hakimiyyət - yerli seymlordə cəmləşirdi.

Şəhər idarəciliyi Belarusiyanın bütün orazisində, şəhərlərdə eyni təşkil olunmamışdı. XVI-XVII əsrlərin birinci yarısında bütün iri şəhərlər və əhəmiyyətli dorocodə kiçik şəhərlər özünü idarəciliyə nail olmuşdu.

Belarusiya şəhərlərində Maqdeburq şəhər hüquq tətbiq edilsə də, qədim Novgorod və Pskov şəhərlərində mövcud olmuş **veçə** özünü idarə orqanları sisteminin müəyyən elementləri özünü göstərirdi. Belə ki, bəzi şəhərlərin magistratlarında onbaşı və yüzbaşı (Polosk və Ori şəhərlərində) idarəciliyi saxlanılmışdı. Seçkilər çox vaxt iki pilləli deyil, birbaşa keçirilirdi. Yəni məşşənlar voytlarla birlikdə Radanın tərkibinə seçilirdi. Şəhərlərin özünü idarəcilik hüquq adətən xüsusi qramota (forman) privileylərdə təsbit olunurdu. Şəhərlər Rada və ya voyt başda olmaqla Böyük knyaz torosından təyin olunmuş magistratlar torosından idarə olunurdu. Rada və magistrat şəhərlərin varlı yuxarı təbəqəsindən təyin edilirdi.

Voyevoda və starostalar daim şəhər idarəciliyinə müdaxilə edir, şəhərlərin golrını mənimsoyır, şəhərlərə moxsus okin sahələri və örüşləri zəbt edirdilər. Sənotkarlıq və ticarətin tənozzül etməsi şəhər özünü idarəcilik orqanlarının əhəmiyyətini azaldırdı. Şəhərlərdə bir çox ev mülkləri və torpaqlar şəhər idarəciliyinə tabe olmayan dünyəvi və dini feodalları əllərinə keçirdi. Şəhər magistratı iri maqnatlarla mübaizə aparmaq qüvvəsinə malik deyildi. XVII əsrə Belarusiyanın bir çox şəhərləri bütövlükde iri feodalların ömürlük və irsi sahibliyinə keçir. 1776-cı il Böyük Dövlət Seyminin qorarı ilə Belarusiyanın iri şəhərlərindən olan Minsk, Brest, Qrodno, Lide, Mozir, Novogrudk və Pinsko Maqdeburq şəhər hüquq idarəciliyi tətbiq edilirdi.

**Məhkəmə orqanları.** Ali məhkəmə orqanı Qospodor məhkəməsi idi. Bu məhkəmə orqanı 1581-ci ilə qədər feodalların mühakimə işləri üzrə birinci məhkəmə instansiyası və apellyasiya məhkəməsi kimi fəaliyyət göstərirdi. 1581-ci ildə verilmiş qanuna görə ali apellyasiya məhkəməsi kimi də fəaliyyət göstərəcək Ali məhkəmə və ya Ali tribunal təşkil edilirdi. Ali tribunalın üzvləri yerli povet seymlərinde

şlyaxtaçılardan seçilirdi. Ali məhkəmə zəm, podkomornik və şəhər məhkəmələrindən golon şikayotları ali apellyasiya instansiyası kimi aşadırırdı. Birincə instansiya kimi Ali məhkəmə ilk növbədə ovvollar, dövləti xəyanotlar istisna olunmaqla, digər işlər üzrə qospodaq məhkəməsindən golon şikayotlərə baxırdı. Ali məhkəmənin qorarı səs çoxluğu ilə qəbul edilir və ondan şikayot etmək qəbul edilmirdi.

**Podkomorsk məhkəməsi** torpaq mülkiyyəti ilə bağlı mübahisələri aşadırıb qorar çıxarırdı. Torpaq hüququ ilə bağlı bütün işləri bir nosor hakim, 1588-ci ildən başlayaraq şlyaxtaçılardan arasında irolı sürümüş bir nəsət namizəd tərofından seçilən podkomor həll edirdi. Podkomor qorar çıxarmaq üçün birbaşa soyyar məhkəmə orqanı kimi yerkərə gedirdi. Podkomorsk məhkəmələri torpaq sahibliyinin bölüşdürülməsi və onun sərhədlərinin müəyyən edilib dəqiqləşdirilməsi ilə bağlı mübahisələrə də baxırdı.

**Şəhər məhkəmələrində** voyevoda və starostalar hakim olaraq ya işlərə özləri baxır və ya şlyaxta üzvlərindən seçilmiş xüsusi nümayəndələrino, rus dilində yaza və hüququ bilən köməkçilərino məhkəmə hakimiyyətini həyata keçirməyi həvalə edirdilər. Şəhər məhkəmələrinin icraatına quldurluq, soyğunuluq, zorlama, adugərlilik, şlyaxtanın evinə basqın, həmçinin qaçmış tohkimli kundlılar və saray cəylədashının asılı ohalisinin işi ilə bağlı mühakimələri aşadırmaq daxil idi.

**Zem məhkəməsi** povet tərofından ömürlük seçilmiş şlyaxtaçı hakimdən, onun köməkçilərindən və mirzədən ibarət olmuşdur. Zem məhkəməsi şlyaxta tərofından tördülmüş cinayət işləri və mülki işlər üzrə məhkəmə aşadırmaları aparmaqla yanaşı, mülki-hüquqi müqavilələrin bağlanmasında şahid kimi iştirak edir və daxil olduğu povetin orazisində baş verən vəzifəli şoxslərin qanunsuz horokotlarını aşadırırdı. **Kop məhkəmələri** icma üzvlərinin işləri ilə bağlı mübahisələri həll edirdilər. Onun üzvləri daşınmaz mülkiyyətə sahib olan kəndin varlı toboqosindən seçilirdilər. Kop məhkəməsi yerli adot hüququ və yazılı qanunlara əsaslanır. Onların bütün qorarları voyevoda və starosta tərofından loğv edilə bilərdi.

1588-ci il statutu cinayətin təqib edilməsini hökumət orqanlarına əvalə edirdi. Ağır cinayət tördülmüş cinayətkarın tutulması vəzifəli

şoxslor torosindən həyata keçirilirdi. Statuta qədor olan dövrədə cənayətkarın təqib olunması zororçokmışın üzərinə düşürdüsə, indi artıq məmurların hakimiyyəti və mosuliyyəti artırıqlaraq homin vozifəni onlar icra etməli idilər.

### *Hüququn inkişafı*

Lüblin uniyasının bağlanmasıından sonra da Böyük Litva knyazlığında və onun tərkibinə daxil olan orazilordə (voyevoda və starostalarlıqlarda) hüququn əsas monboyı 1529-cu ilin birinci Litva statutu, 1566-ci ilin ikinci Litva statutu və 1588-ci ilin üçüncü Litva statutu ohnuşdur. Adət hüquq normalarına deyil, daha çox feodalların mənafeyini müdafiə edən və şlyaxtaya verilmiş privileylərə osaslanan üçüncü Litva statutundan dəlia geniş istifadə edilirdi. Bu statut hətta Belarusiyanın Rusiya imperiyasına birləşdirilməsindən sonra da tətbiq edilmiş və yalnız 1840-ci ildə ləğv edilmişdir.

Belarusiya feodal hüququnun əsas monboyı kimi istifadə olunan Maqdeburq şəhər büyüğü yerli adət hüququna və ənənələrə uyğun olaraq əlavələr edirdi. Belə ki, Orş şəhərinin 1621-ci ildə qəbul edilmiş Nizamnaməsinə cinayət və mülki möhkəmə işlərinə dair bir çox əlavələr və düzolişlər edilərək yeni hüquq normaları tətbiq olunmuşdu.

Adət hüquq daşınar əmlaklara dair alqı-satçı müqaviləsi üzrə, homçının cinayət və coza mosololərinə dair işlərədə əhəmiyyətli rolunu saxlayırdı. Adət hüququnun bir sıra normaları statut və privileylərdə təsbüt olunurdu.

Belarusiya ərazisində kanon hüquq katolik və pravoslav kilsələrin təsiri ilə inkişaf etdi. Dəniz katolik, nə də pravoslav kanon hüquq öz inhisarlarını təsdiq edə bilməmişdir. Digər torosdən isə katolik və pravoslavlər arasında fikir ayrılığı olduğundan dövlət orqanlarının üzərinə rəsmi arbitr kimi onların mübahisələrinə baxmaq vəzifəsi düşürdü. Bütün bu mübahisələr kanon hüququnun cəmiyyətdə təsir qüvvəsini azaldırdı.

Rusiya imperiyası torkibino qatıldıqdan sonra Belarusiya ərazisində ümumi imperiya qanunları tətbiq edilsə də, köhnə hüquq normaları qalmaqdə davam edirdi.

Mülki hüquq normalarına müvafiq olaraq torpaq üzərində mülkiyyət hüququ hakim silk olan şlyaxtaya məxsus idi. Şlyaxtanın sahibliyində hətta bütöv povelər və şəhərlər olmuşdur. Xidmətə görə verilmiş torpaqlar çox vaxt ırsı istifadəyə veriliirdi. Dini müəssisələrə aid olan torpaqların həcmiin artmasından narahat olan şlyaxta 1635-ci ildə Böyük Dövlət Seymindo şlyaxta sahibliyində olan torpaqların ruhanilərə verilməsini qadağan edən qanun verilməsinə nail oldu. Feodal hüququ kəndlilərin torpaq üzərində mülkiyyət hüququnu tanımır və onlara dünyəvi, dini və dövlətə məxsus torpaqlardan ayrılmış nadellərin (pay torpaqları) ağır şərtlərlə istifadəsinə icazo verirdi.

Böyük Litva knyazlığının statutları feodal mülkiyyətinin toxunulmamazlığı hüququnu təsbit edirdi. Şlyaxta mülkiyyətini möhkəmənin qorarı olmadan müsadiro etmək qadağan idi.

XVI-XVII əsrлordə qanunvericilik öhdəlik hüququ ilə hagli müqavilələrin bağlanmasına xüsusi ohoniyyət verirdi. Alqı-satqı müqaviləsi şlyaxta monşoli şahidlərin iştirakı ilə yazılı bağlanmalı və müvafiq yerli və ya Ali möhkəmdə qeydiyyata alınmalıdır idi.

Qanun vərəso kimi ilk növbədə or və ya arvadı və onların övladları təmizirdi. Özünüidarəcilik hüququnda olmayan şəhərlərin meşşən əhalisi və digər şəhər yoxsulları mirasın üçdə birini vəsiyyət edə bildilər. Qalan üçdə iki hissəsi uşaqlara, onlar olmadıqda isə feodal mülkiyyətinə çatırıldı.

Cinayət hüquq normaları dövlət əleyhino, din əleyhino, əmlak əleyhino, şoxsiyyət əleyhino olan cinayətləri təsniflaşdırıldı. Qaçmış cinayətkarı gizlətmək və ya onun barəsində xəbor verməmək dövləti cinayətlərə aid edilirdi. Cozannıñ ən müxtəlif növləri ilə yanaşı şlyaxtanın rütbədən mohrum edilməsi də möveud idi. Höbsxana cozası geniş tətbiq edilirdi.

### **III FƏSİL**

## **QƏRB SLAVYANLARININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ**

### **POLŞANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ**

#### ***Ümumi tarixi icmal***

B.c.övvəl II minilliyyin sonlarında Odra, Visla və Varta çayları hövzələrində qorbi slavyan tayfalarından olan **polyanlar**, **mazoşanlar**, **vislyanlar**, **slezyanlar** və b. məskunlaşmışdı. VII-X əsrlərdə qorbi slavyanlarda ibtidai icma qurluşunun dağıılması və feodal münasibətlərinin yaranması prosesi gedirdi.

VIII-X əsrlərdə ilk knyazlıqlar yarandı. X əsrin ikinci yarısında öz dövründən gərəkli feodal monarxiyası təşəkkül tapdı. Belə ki, almanın feodal dövlətlərindən golon tohlükə polyak torpaqlarının vahid dövlətdə birleşməsini zəruri edirdi.

X əsrə Varta çayı vadisində Pyats sülaləsi başda olmaqla Polyan knyazlığı gücləndi. **Pyatslar sülaləsindən** olan knyaz I **Meşkonun** (960-992-ci illər) hakimiyyəti dövründə Polşanın torkibinə Böyük Polşa, Kiçik Polşa, Lujisk, Kuyaviya, Mazoviya və b. torpaqlar daxil idi. Qonşu dövlətlər yeni yaranmış qurumu Sklaviya adlandırıldılar. X-XI əsrlərdən dövlət Poloniya və Polşa kimi tanınmağa başladı. Polşanın sorhədləri şimalda Baltik donizi sahillərini, cənubda Karpat və Sudet dağları, qorbdə Oder çayı, şorqda isə Buq çayına qədər olan əraziləri əhatə edirdi.

966-cı ildə xristianlığın qəbul edilməsi ilə əlaqədar olaraq knyaz hakimiyyəti daha da gücləndi. I **Cəsur Boleslavın** (992-1025-ci illər) dövründə Polşa torpaqlarının vahid dövlətdə birleşməsi başa çatdı.

Polşa feodal dövləti öz inkişafında aşağıdakı mərhələlərdən keçmişdi: **erkən feodal monarxiyası (X-XII əsrlər)**; **feodal pərakəndəliyi (XII əsrin ortaları – XIV əsrin birinci yarısı)**; **silki nümayəndəli monarxiya (XIV əsrin ortaları – XV əsr)** və **XV əsr-**

## **dən XVIII əsrin sonlarına qədər iki dövrə ayrılan şiyaxta demokratiyası və oliqarxiyanın iri maqnatlarının hökmranlığı.**

Erkən feodal monarxiyası dövründə Qorbi Avropa dövlətlərində olduğu kimi kral drujinalarına, yepiskop və monstralara torpaqlar paytayırdılar. Qobilə nəslindən olan güclü və varlı oyanlar **Ieksler** və ya **İyaşlar** da feodallara çevrilirdilər. Kraldan torpaqlar almış cəngavərlər şiyaxta (zadəgan) silkino daxil olurdular. Qobilə icmalarının üzvü olmuş azad kondilər **kmetlər** yaranırdı. Kmetlərin yuxarı təbəqəsi isə cəngavərlərə çevrilirdilər.

XII əsrin ortalarından başlayaraq Polşa dövləti kiçik knyazlıqlara parçalanır. Feodal pərakəndliliyi iri torpaq sahibləri olan panların və xırda torpaq sahibləri şiyaxtanın formalasdırılması başa çatdırıldı. Polşa orazisində onlarla xırda knyazlıqlar yaranırdı. Feodal içtimai münasibətlərinin inkişafı Polşada feodal votçinalarının (malikanoloğinin) yaranmasına və natural təsərrüfatın hökmranlığına şərait yaradırdı. Monastır və ruhanilər, həmcinin, dünyəvi feodallar kraldan im-munitet (imtiyaz) qramotaları alırdılar. Feodalların siyasi bakımıyyətlərinin möhkəmlənməsi kondilərin təhkim olunması üçün şərait yaradırdı. Qorbi Avropa dövlətlərindən fərqli olaraq kondilər feodaldan şoxsi, əmlak və möhkəmə asılılığında idilər.

1138-ci ildə Polşa knyazı III Boleslav Öyriagız krallığı bir neçə oğlu arasında bölüşdürdükdən sonra Sleziya, Mazobiya, Kuyabiya, Böyük Polşa, Sandomir və Krakov müstəqil qurumlara çevrilirlər.

XIII-XIV əsrlərədən iri torpaq sahibləri olan pan maqnatlar Polşanı şoriksiz idarə edirdilər.

XIII əsirdə alman cəngavərlərinin Tevtون ordəni və tatarlar Polşanı işğal etdilər. Alman feodalları Polşa şohorlarında məskunlaşdırıldılar. XIV əsrin birinci yarısında Polşanın birloşdirilməsi üçün zəmin yaranırdı. İlk növbədə iqtisadi inkişafda müvəffiqiyotlular, alman ordənləri ilə mübarizo aparmaq təşəbbüsü Polşanın birloşdirilməsini sürətləndirirdi. Birleşmə prosesinin ilk təşəbbüsçüsü Kuyavi knyazı I Vladislav (1306-1333-cü illər) 1320-ci ildə kral titulunu bərpa etdi. Onun oğlu III Kazimirin (1333-1370-ci illər) dövründə Polşanın siyasi cəhətdən birloşdirilməsi başa çatdı. Lakin III Kazimirin hakimiyyə-

yeti dövründə iri panlarla mübarizə davam edirdi. 1352-ci ildə kral panlara möxsus horbi ittifaqı dağıdı. III Kazmir kiçik və orta feodalaların köməyinə arxalanırdı.

III Kazimirin söylərinə baxmayaraq, pan və şlyaxtanın yuxarı hissəsi geniş siyasi və silki imtiyazlar oldu etməyə çalışırıllar. III Kazimirin vəfatından sonra (onun övladı olmamışdır) hakimiyyətə onun qohumu Macarıstan kralı Lüdovik (1370-1382-ci illor) gəlit. Macaristanhı Lüdovikin hakimiyyətə golməsinə kömək etmiş polyak panları və şlyaxtanı mükafatlaşdırın yeni kral 1374-cü ildə **Koşisk privileyini** imzalayıb. Privilcə pan və şlyaxtanı, demək olar ki, bütün vergi və mükəlləfiyotlərdən azad edirdi. Lüdovikin vəfatından sonra Polşa bir neçə il kralısız qalır.

1386-ci ildə Polşa kralı Lüdovikin qızı Yadviga ilə evlənmiş Litva knyazı Yaqaylo (1386-1430-cu illor ) Polşanın kralı seçilir. 1386-ci ildə Polşa-Litva arasında bağlanmış Krevo uniyası (ittifaq) hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edirdi.

1410-cu ildə polyak, litva və rusların birləşmiş qüvvələri Tevit ordenini Qrūnvald döyüşündə möğlub edirlər. 1466-ci ildə orden Polşanın vassalına çevrildi.

Polşa kralı Yaqaylo (onu Polşada II Vladislav kimi təməyürdilər) öz hakimiyyətini möhkəmləndirmək üçün iri feodallara güzəştə gedirdi. 1422-ci ildə qəbul edilmiş **Cervinski privileyinə** görə feodalların torpaq sahibliyinin toxunulmazlığı təsbit edilirdi. Feodal mülkü kral tərəfindən yalnız möhkəmə qərarından sonra müsadiro oluna bilərdi. 1430-1433-cü illərdə verilmiş **Edlinsk** və **Krakovo privileyinə** görə isə möhkəmə qərarı olmadan feodal oyanlarının həbs edilməsi qadağan edilirdi.

Ahnan ordenləri ilə mübarizəni davam etdirən Polşa kralı IV Kazimir (1447-1492-ci illor) şlyaxtanın etirazları ilə qarşılaşırırdı. 1454-cü ilin payızında şlyaxta qoşunu mühərribə etməkdən imtiyət edəcəklərini bildirərək kraldan köhnə privileyləri bir daha təsdiq etmək və yeni privileylər vermək tölobi ilə çıxış etdilər. IV Kazimir məcburiyyət qarşısında **Neşavsk statutunu** imzalayıb. Neşavsk statutu maqnat panların istədiyi qədər götürdükləri torpaqları "mojnvlad-

**stvo**" (istonilon qədər sahiblik) məhdudlaşdırıldı. Dövlət torpaqlarının panlar tərofindən tutulması qadağan edilirdi. Onlar cyni zamanda bir neçə vəzifə də tuta bilməzdilər. Neşavsk statutuna görə şlyaxta yerli inzibati məhkəmə sisteminde çaltı bilərdi. Statutun on önomli şəhəriyyəti ondan ibarət olmuşdur ki, kralın bundan sonra verəcəyi bütün hüquqi aktlar şlyaxtanın razılığı ilə olmalı idi.

1496-ci ildə Petrovsk statutu şlyaxtaya gömrük rüsumu ödəmədən ölkədən məhsul çıxarmaq və ölkəyə məhsul gətirmək hüquq verirdi. Maqnat və şlyaxtaya verilmiş privileylər 1505-ci il **Radomsk konstitusiyasında** tosbit olunurdu. Beləliklə, dünənki cəngavər şlyaxta artıq sahibkar mülkiyyotçısı çevrilirdi.

XVI əsrə Polşa iri feodal dövləti idi. Kral II Siqizmund Avqust (1548-1572-ci illər) Polşanın ərazisini genişləndirirdi. Livoniya müharibəsi gedişində Polşa və Litva knyazlığı yeni 1569-cu il Lüblin uniyasını imzalayaraq Reç Pospolita ("reç pospolita" və ya dəqiq tərəf "res publica") vahid dövlətin əsası qoyuldu. Lüblin uniyasına görə Ümumi Seym (Volnyi Seym) dövlət başçısını – kralı seçməli idi. Polşa-Livoniya müharibəsini müvəffəqiyyətlə davam etdirərək kral Stefan Batori (1576-1586-ci illər) hakimiyyəti dövründə (1583-cü il) sülh müqaviləsi imzalayırdı.

1587-ci ildə Vaza sülaləsindən olan III Siqizmund (1587-1632-ci illər) yeni kral seçildi. Polşada hakimiyyəti golmiş yeni sülalonin dövründə İsveç və Rusiya ilə aparılan ağır müharibələr olverişsiz şərait yaradırdı. IV Vladislavın (1632-1648-ci illər) dövründə Reç Pospolita İsveçin xeyrinə güzəştlər etməyə möcbar oldu. Türkiyə ilə aparılan müharibələr də Polşanı zoifləndirdi. Kral Yan Kazimirin (1648-1668-ci illər) dövründə ölkə daxilində kəndli üsyənləri baş verdi. Ukraynada Boqdan Xmelnickinin üsyəni ilə cyni vaxtda Kostka Naperski krala qarşı üsyən qaldırdı. 1651-ci ildə Naperski Krakovu ola keçirib üsyəni bütün Polşaya yaymağa çalışırırdı. Lakin Krakov yepiskopu onu ola keçirərək edam etdirdi.

XVII əsrin birinci yarısında Reç Pospolitanın zoifləməsi davam etdirdi. Artıq Prussiya (Brandenburg) və Rusiya Polşanın daxili işlərinə güclü müdaxilə edirdilər. 1772-ci ildə Prussiya, Avstriya və

Rusiya Polşanın birinci bölüşdürülməsi barədə saziş imzaladılar. Saziş görgü Polşanın sahilboyu orazisinin bir hissəsi Prussiyanın, Krakov voyevodahlığının və Qərbi Ukraynanın Lvovla birlikdə bir hissəsi Avstriyanın tabeliyinə verildi.

1791-ci ildə Polşa seymində qəbul edilmiş konstitusiya feodal özbaşılığının lögvinə, maqnatların və şlyaxtanın siyasi mövqelorinin məhdudlaşdırılmasına yönəlmışdı. Konstitusiya islahatında on mühüm yenilik "**liberum veto**" hüququ və **imperativ** (sifarişlə verilən) məndatların lög edilməsi idi. İslahata görgü Seymin aşağı palatası **polyak izbasi** (polyak komaları, daxmaları) Senat üzərində üstünlük əldə edirdi. Aşağı palata sos çoxluğu ilə qanunların qəbuluna nail ola bilərdi.

Polşa maqnatları və şlyaxta dərhal Rusiyani köməyə çağırıldı. Rusiya və Prussiyanın müdaxilosından sonra Polşanın 1793-cü ildə ikinci bölüşdürülməsi başladı. Qdansk, Torun və Böyük Polşa Prussiyaya verildi. Polşanın ikinci bölüşdürülməsi ölkənin iqtisadiyyatına ağır təsir etdi. Ölkədə inqilabi şorait yaranmışdı. 1794-cü ildə Krakov şohorında Tadeusz Kościuskonun rəhbərliyi ilə milli azadlıq hərəkatı başladı. Üşyan Rusiya, Prussiya və Avstriyanın Polşaya müdaxilə etməsi üçün bohanə oldu. Digər torosdan isə Avropada Böyük Fransa burjuva inqilabi feodal monarxiyalarını toşvişə saldıqından onlar yubanmadan Polşaya qoşun göndərdilər. Üşyanın möglubiyyətindən sonra Polşa üçüncü doşo (1795-ci il) bölündü. Avstriya Kiçik Polşanı və Mazoviyanın bir hissəsini, Prussiya Varşava ilə birlikdə Mazoviyanın qalan hissəsini və digər qərb torpaqlarını olo keçirdi. Müstəqil Polşa dövləti (şlyaxta respublikası) tamamilə süqut etdi.

1815-ci il Vyana konqresinin qərarlarına əsasən Napoleon dövründə yaradılmış Varşava hersoqluğu yenidən bölüşdürüldü. Varşava hersoqlığının orazisinin oksor hissəsi daxil olmaqla Polşa krallığı yaradılaraq Rusyanın tərkibinə verildi. Hersoqlığın bir hissəsində Böyük Poznan knyazlığı yaradıldı və Prussiyanın idarəciliyinə daxil edildi. Sileziya, Pomorye və digər Polşa torpaqları da Prussiyaya çatdı. Digər orazilar Avstriyaya verildi. Krakov şohori otrəf orazilar ilə birlikdə respublika elan edildi.

1830-1831-ci illərdə Rusiya tabeçiliyində olan Polşa krallığında milli azadlıq üşyani baş verdi. Çarizm 1831-ci ilin oktyabrında üşyani amansızlıqla yatırıldı və 1815-ci il konstitusiyasını, Seymi və Polşa ordusunu ləğv etdi.

186-364cü ildə sosial və milli zülüm qarşı polyak xalqı yenidən üşyan etdi. Üşyani yatanın çar hökuməti kapitalizmin inkişafına yol açan aqrar və s. islahatlar keçirdi.

Birinci dünya müharibəsi illərində Rusyanın tabeliyində olan Polşa torpaqları Almaniya və Avstriya – Macarıstan ordusu torofından işğal edildi. 1918-ci ilin noyabrında müstəqil Polşa dövləti yarandı.

### *İctimai quruluş*

X-XI əsrlərdə Polşa icma cəmiyyətində feodallaşma prosesi başlamışdı. Polşa icma qəbilələrinə omlakin bölünməsində töbəqələşmə nəslə tayfa oyanlarının yuxarı töbəqəsinin varlanmasına səbəb olurdu. İctimai töbəqələşmə dövlət təsisatlarının yaranmasını da sürətləndirdi. Nəslə tayfa oyanları ümumi icmadan ayrılaraq öz illərində iri torpaqlar cəmloşdırıldılın. Nəslə aristokratiya yaranmaqdə olan feodal sinfinin osasını təşkil etməyə başladı. Polşa tayfaları arasında feodallaşma prosesi knyaz drujinalarının ilə keçirdikləri torpaqlarda "mojnovladstvo"larda daha sürətlə gedirdi. Erkən feodal cəmiyyətdə ohanının oksoriyyətini azad kənd icma üzvləri təşkil edirdi. İcmaçı kondilər "kmetlər" adlanırdı.

Knyaz Meşko (960-992-ci illər) dövründə xristianlığın qəbul edilməsi dini ruhani zümronin hakim sinfi çevriləməsi və iri torpaqlara sahib olması ilə noticələnir. Kilsə xeyrində onda bir vergisi tothiq edilir. Polşada monastırların sayı artırıldı.

Polşa knyazları horbi drujinalara arxalanırdılar. Knyaz Meşkonun həkimiyəti illərində 3 min nəfərə qədər druji mövcud olmuşdur. Knyaz və drujinalar arasında əlaqələr vassallıq münasibətlərinə osaslanırdı.

Polşada vahid dövlətin yaranması ilə icmaçı kəndlilərin feodaldan asılı sinfi çevriləməsi prosesi başlamışdı. Bu dövrdə eyni zamanda

patriarxal köləlik də qalmaqdə davam edirdi. Köləliyin monbəyi hərbi əsirlər, satın alınma və borca görə köləlik olmuşdur. Azad kəndlilərin osas hissisi knyazın xeyrino vergi və mükolləfiyyətlər verməyə borçlu idilər. Polşada feodal münasibətlərinin inkişafı və möhkəmlənməsi Cəsur Boleslavın hakimiyyəti illorində davam etmişdi. Dünyəvi və dini feodallara benefisiya olaraq torpaqların paylanması əhəmiyyətli dorucuda kəndlilərdən alınan vergi və mükolləfiyyətlərin artmasına səbəb olurdu.

İcma torpaqlarının, əkin yerləri və otlaqların feodallar və dövlət tərofündən tutulması kənd icmalarının iqtisadi cəhətdən zəifləməsinə və kəndlilərin əlavə olaraq vergi və mükolləfiyyətlər ödəməsinə səbəb olurdu. Bumun nəticəsi kimi kmetlərin aşağı zümrəsi zəifləyərək təhkimli kəndlilər feodal tərofündən torpağa təhkim edilmiş serv xolonlar soviyyəsinə qədər enirdilər. Kəndlilərin torpaqlarının zəbt olunması prosesi azad kəndli təbəqəsinin sayının kəskin şökildə azalmasına götürib çıxarırdı. Kmetlərin təhkim olunması prosesi təkcə onlara məxsus torpaqların zorla zəbt olunması səbəbindən deyil, homçının alınmış borcun (zakup) ödənilməsi, feodaldan **əmək alətlərinin (ratai)** kirayə edilməsi, yeni feodal mülküni köçməsi və s. səbəblərdən baş verirdi. Feodaldan asılı kəndli ağasının xeyrino natural vergilər ödəməli və biyara getməli idi.

Azad icma üzvü olan kəndlilərin təhkim edilməsi onunla nəticələnirdi ki, artıq feodal üçün kölə xolonları saxlamaq əlverişsiz idi. Qulların əksoriyyətinə nadəl paylayan (zəbt olunmuş kmet torpaqları hesabına) feodal onları hüquqi cəhətdən asılı kəndlilərə yaxınlaşdırıldı.

Qərbi Avropanın digər feodal dövlətlərində olduğu kimi, Polşada da erkən feudalizm dövründə vahid kral hakimiyyəti iki-üç osr davam etdi. Feodal ictimai münasibətlərinin formallaşaraq möhkəmlənməsi prosesindən sonra feodal porakəndiliyi mərhəlesi başlayır. Feodal münasibətlərinin inkişafı natural təsərrüfata osaslanan feodal votçinalarının (malikano) artmasına səbəb olurdu. Kral hakimiyyəti katolik ruhaniyərə və monastırlara, homçının dünyəvi feodallara kəndlilərin təhkim edilməsinə yönəlmüş, onların siyasi, vergi, inzibati və möhkəmə hakimiyyətini möhkəmləndirən immunitet (imtiyaz) qramotaları verirdi.

III Boleslav Oyriağızın 1138-ci ildə verdiyi və faktiki olaraq **udel** (**xanədan**) knyazlarının yaranmasını rəsmiləşdirən fərmanından sonra Polşada feodal porakəndoliyi, tarixin qəçilməz siyasi prosesi başladı. Udel knyazlıqları da öz növbəsində daha kiçik feodal sahibliklərinə (vassal, cəngavər) bölündürdü.

Erkən feodal monarxiyalarda olduğu kimi, Polşada da kəndlilərin təhkim edilməsi prosesi üç-dörd əsr davam etdi və XIII əsrədə başa çatdı. Polşa kəndlilərinin feodallar torosından təhkim edilməsi kmetlərin ciddi höyəcanına səbəb oldu. Dünənə qədər azad kənd icmalarında yaşamış kəndlilər yeni feodal qaydaları ilə barışmaq istəmir və ovvəlki bütporostlik dövrünü qayıtmayı, möveud olmuş bərabərliyi tələb edirdilər. 730-738-ci illərdə feodallara və katolik kilsəsinə qarşı kəndlilərin güclü üsyənləri olur. Kmetlər katolik ruhaniləri və panları məhv edir, onların malikanələrini yandırırdılar. Digər güclü kəndlilü üsyəni 1148-ci ildə olmuşdur. Üsyən yerli panların və alman cəngavərlərinin kəməyi ilə yatırılmışdır.

XIII əsrənə başlayaraq Polşada iri feodalların hökmranlığı dövrü başlayır. Polşanın hər bir vilayətində böyük və udel knyaz hakimiyyəti yaranır. Udel knyazlarından sonra iri torpaq sahibləri olan panmaqnatlar golirdi. Onlardan da öz növbəsində kiçik şlyaxta asılı idi. Faktiki olaraq knyazlıqlarda hakimiyyət iri feodalların əlində olmuşdur. İri torpaq sahiblərinin bölünməz hakimiyyəti "mojnovladstvo", yəni pan-maqnatların hökmranlığı kimi xarakterizə edilirdi.

XIII əsrin sonlarından başlayaraq öz mövqelərini möhkəmləndirmək dən ötrü "mojnovladstvo" lar alman kəndlilərinin və şəhər ohalisinin Polşaya köçməsi üçün şərait yaratmağa başlıdlar. Köçüb gələnlər üçün polyak panmaqnatları mənimsonilməmiş və sahibsiz torpaqları ayıırlırdılar. Alman kəndliləri polyak kmetlərindən fərqli olaraq özləri üçün güzəştlər tələb edir, müoyyən müddət **çinş (töycü)** və s. vergilərdən azad olunur, özləri üçün ayrıca möhkəmələrin təşkil olunmasını tələb edirlər. Alman koloniyalarının digər hissəsi köhnə və yeni saldıqları şəhərlərdə məskunlaşaraq özləri üçün azadlıqlar və güzəştlər oldə edir, inzibati və möhkəmə orqanlarını yaradaraq mux-

tariyyat hüquqlarını təsbit edirdilər. Kaloniyalara verilmiş üstünlükərlər kral və knyaz fərmanlarında təsdiq edilirdi.

Polşada iri torpaqların yaranması asılı kəndlilərin voziyyətinin koskin pisləşməsinə sobob olmuşdur. Feodallara verilmiş immunitet qramotalarına görə onlar kəndliləri və öz qulluqçularını mühakimə edə bilərdilər. Ağa ondan asılı olanları öldürmək, asmaq və müxtəlif fiziki cəzalarla cozalandırmaq hüququna malik idi. Azadlıqlarını saxlaya bilmış kmetlərin digər hissəsinin voziyyəti də yaxşı deyiləli. Onların da voziyyəti hüquqi statuslarına görə tohkimli kəndlilərin kiçin yaxın idi. XIII əsrin sonlarında maqnatlar qaçqın kəndliləri tutmaq və onları köləyo çevirmək hüququnu verən knyaz qramotaları da aldılar.

Feodal pərəkəndliliyi dövründə feodallar arasında ara müharibələri daimi xarakter almışdır. Cəngavər şlyaxtaçılar və iri panlar arasında münasibətlər patron-pan əlaqələrinə osaslanırdı. Belə ki, şlyaxta bir çox panları özlərinin patronu (himayədarı) hesab edir, onun familyası adı altında gerb, bayraq tutur və cəngavər drujinasi kimi patrenun familyası adından döyüşürdülər. Pan cəngavər şlyaxta qoşununa noinki knyaz drujinaları, homçının **liyaxlar** (nəslî qəbilo icması dövründə güclü və adlı-sənli ailələr) və azad kəndlilər olan kmetlərin yuxarı varlı təbəqəsi daxil olardı.

Polşada silki nümayəndəli monarxiya dövründə ölkənin vahid dövlətdə birleşməsi üçün yaxşı zəmin yaranmışdı. Bu dövrdə pan və şlyaxta kraldan öz hüquq və imtiyazlarını genişləndirir, onları xüsusi silk kimi rəsmiləşdirən privileylər ahırdılar. Şlyaxtalar şlyaxta hüquqlarını pan-maqnatlara bərabərloşdurmək üçün 1374-cü ildə **Koşisk privileyinin** verilməsinə nail olurlar. Maqnat və ruhanılər kimi şlyaxta dövlət vergi və mükəlləfiyyətlərindən azad edilirdi. Şlyaxta silki yalnız hərbi mükəlləfiyyəti olmaqla, çox az vergi ödəməli idi. Şlyaxtanın vergilərdən azad olması xəzinənin boşalması ilə nəticələndirdi. Ona görə də yaranmış vəziyyətdən çıxmadaqdan ötrü yerlərdə qanun-verici orqan olan **seymiklər** yaradılır. Seymiklər vasitəsilə ohaſıdən vergi və mükəlləfiyyətlər toplamaq daha asan idi.

1442-ci ildə verilmiş fərmana görə zadəganlara məxsus ırsı torpaqları möhkəmənin qorarı olmadan müsadiro etmək olmazdı. Seym

statutları bir-birinin ardına polyak kəndlilörünün tohkim olunmasını, panmaqnatlar və şlyaxtanın hüquqlarının artırılmasını hüquqi cəhət-dən rəsmlişdirirdi.

**1496-ci il Petrakovski statutu** şlyaxtanın ticarət etmək imtiyazlarını artırır. Statuta görə kəndli ailəsində yalnız bir nəfər qazanc dəlinə gedə bilərdi. 1520-ci il statutu ovvollar heç vaxt biyara cəlb edilməmiş kəndli zümrəlörini həftədə bir gün biyar işlərinə cəlb etməyi nözərdə tuturdu. 1532-ci il statutu kəndlilörin şəhərə köçməsinin qarşısını alırdı. 1543-cü il statutu qəçqın təhkimli kəndliləri (xlop) mülkədərə qaytarmağı nözərdə tuturdu. 1573-cü il statutu pomestiye (feodal mülkü) qeyri-məhdud (panın istəyində asılı olaraq) biyar günləri müoyyon edirdi.

XII-XIII əsrlərdə ticarət və sənətkarlığın inkişaf etməsi şəhərlərin yaranmasına səbəb olurdu. Yeni şəhərlər əsasən alman koloniyaları torofindən yaradılırdı. Bu şəhərlərdə alman dili və adotları qorunurdu. Digər polyak şəhərlərdə özünüidarəcilik orqanları və möhkəmələr fəaliyyət göstərirdi.

Silki nümayəndəli monarxiya dövründə Polşa şəhərləri qısa müddətə təroqqı etmiş, özünüidarəcilik orqanlarının hüquqları genişlənmişdir. Rüsum ödomədən (1496-ci il Petrakovsk statutu) ölkəyə mal gətirmək və mal aparmaq hüququnu əldə edən şlyaxtaya şəhərlərin ticarətdə oynadıqları vasitəcilik roluna ağır zərbə vurdu. Şəhərlərə şlyaxta məxsus torpaqları pulla əldə etmək və ali rubani vəzifələr tutmaq qadağan edilirdi. Krakov şəhəri istisna olunmaqla, digər şəhərlərə yerli və ümumdüyət miqyaslı seymlərin işində iştirak etməyə icazə verilmirdi.

### *Dövlət quruluşu*

X-XI əsrlərdə Polşanın dövlət quruluşu ilkin monarxiya olmuşdur. 1025-ci ildən Casur Bolislavın kral taxt-tacına çıxaraq özünü kral elan etməsindən sonra vahid monarxiya güclənir. Mərkəzi və yerli idarəciliyə aparati təşkil edilir.

Feodal münasibətlərin toşokkülü, yeni siniflorin yaranması, yeni dinin qəbul edilməsi, kəndlilərin istismarının güclənməsi sinsi mübarizəni koskinləşdirirdi. Yaranmış şəraitdə hakim sinfin kəndlilərin çıxışlarını yatıracaq və feodalların hökmərənligini təmin edəcək güclü mərkəzi hakimiyyətə ehtiyac var idi. 1000-ci ildən alman təsirindən azad olaraq Qnezno şəhərində arxiyepiskopluğa çevrilmiş Polşa kilsəsi də mərkəzi hakimiyyətin güclənməsinə böyük kömək edirdi.

Polşa kralları geniş hakimiyyət solahiyətlərinə – qanunverici, möhkəmə, inzibati və hərbi hakimiyyətə malik idilər. Kral hakimiyyəti məşvərətçi orqan olan Kral Şurası tərəfindən məhdudlaşdırıldı. Feodal qurultaylarına oxşar toplantıları ali dünyəvi və dini oyanlardan ibarət **Kral Şurasında** mühüm dövlət məsələləri müharibə elan edilməsi, sülh bağlanması və s. müzakiro edilirdi. Kral Şurası üzvləri mühüm möhkəmə işlərinin araşdırılıb baxılmasında iştirak edirdilər. Polşa kralları arabir qurultayda çağırıldılardı. Həm Kral Şurası, həm də qurultay kral yanında məşvərətçi orqan olmuşdu.

İllkin monarxiya dövründə mərkəzi idarəcilik aparatında **voyevoda**, **kansler**, **komornik**, **skarbnik** (xozinədar), **stolnik**, **çaşnik** kimi vozifələr mövcud olmuşdur. Voyevoda kral saray işlərinə başçılıq edir, qoşuna komandanlıq edir, kral əvozinə möhkəmə hakimiyyətini yerinə yetirirdi. Kansler kral dəftərxanası işlərini aparır. Kral sarayının zəruri töminatı kamorniko həvalə edilirdi. Skarbnik dövlət xozinəsini sikkə ilə təmin edir və ordunun təchizatı ilə möşgül olurdu. Feodal şəhərəkəndəliyi dövründə hər bir udel knyazları (xanədan) öz sahibliyində dövlət hakimiyyətini tam təmsil edirdilər. Knyaz silahlı qüvvələrə komandanlıq edir, digər dövlətlərlə müqavilələr bağlayır, öz sahibliyində ali möhkəmə funksiyasını yerinə yetirirdi.

Mərkəzi və yerli idarəcilik orqanlarının möhkəmlənməsində və Polşanın vahid dövlətdə birləşdirilməsində III Kazimirin (1333-1370-ci illər) islahatlarının böyük əhəmiyyəti olmuşdur. İnzibati, hərbi və qanunvericilik sisteminde edilən dəyişikliklər kral hakimiyyətinin möhkəmlənməsinə və iqtisadiyyatın inkişafına kömək etməli idi. İnzibati islahat mərkəzi və yerli idarəcilik orqanlarını əhatə edirdi. Dövlətin maliyyə işlərini aparmaq üçün **podskarbi**, kralın və onun oyan-

lарының тоhlükесizлийни томин едөн **marshalok** vozifөлөри төсіс еділди. Yerli idaroçılıiy toknilloşdirmөк üçün starosta vozifosi yaratıldı. Kral төрөндөн toyin edilөn starostanın solahiyyyotlоринө aşağıdakilar daxil idi: a) kral mülkiyyotini yerlөrdө idaro etmөk, b) kral xozinosino gөlirlорин yигилмасы, c) quldurluq, yanqın və qottlo baǵlı mohkomo işlorını aparmaq, ç) yerli feodal qoşununa komandanlıq etmөk.

III Kazimirin hөrbi islahatına göre torpaq sahibi olan şlyaxta ruhanilөr və varlı kondililөr horbi xidmөtө colb olunurdular. Kral qoşununa göndөrlөn döyüşçүлөrin sayı feodal torpaq sahibliyinin hөemin-дөн astıli idi.

Krallıqdа vahid hüquq sisteminin yaradılması üçün möcölkoloşdirmө sahөsindө böyük işlөr görülür. Köhno adot hüququnun, mohkomo tocru-босинин ("zem hüququ") və yeni qanunların hazırlanması kral hakimiy-yotinin möhkomlonmosinoso yönolmışdır. Kondililөr üçün liberal qanunlar verilmөsinе çalışan III Kazimir pan və şlyaxtanın tabeçiliyindө olan kondililөre hoddon artıq zülm etdikde onların aǵanı tork etmөsi, homçının qaçmış kondililөrin tapılmasında feodalların hüquqlarının möh-dudlaşdırılması haqqında verdiyi qanunvericilik töşobbüsү feodallar тө-рөндөn etirazlarla qarşılısan və 1352-ci ildө ona qarşı qiyama çevrilir.

XIV өsrin sonlarında başlayaraq silki nümayondөli monarxiya formataşırdı. Kral hakimiyetinin möhdüdlaşdırılmasına yönolmış pan və şlyaxtanın ünumdövlet miqyasında və ayrı-ayrı vilayotlор üzre toplanan xüsusi orqanı qurultay yaratıldı. İlk dövrlөrdө feodal qurul-tayları müntozim toplanmır, yeni kralın seçilmesine və ya mühraribo elan edilmesi ilo baǵlı mosololora baxırdı. Qurultayın torkibi və sola-hiyyyotlөri dөqiq müoyyön edilmөmişdi. Onun işino өsason iri dүnyovi və dini feodallar, yüksök rütbөli kral momurları, qurultayda iştirak etmөk istoyon şlyaxtanın bir hissөsi daxil edilmişdir.

XV өsrden şlyaxtanın rolü artır və onlar ayrı-ayrı voyevodalıqlarda "**seymiklөr**" adlanan **qurultay toplayırdılar**. Yerli seymlordө şlyax-ta onun maraqlarına cavab verөn bütün mosololori, o cümlөdөn yeni vergilori müzakiro edirdilor. Seymiklөrin siyasi rolunun artması Polşa kralından onların nümayondөrinin ümumi dövlet seyminin işino dөvet olunmasına sövq edirdi. XVI өsrin övvellөrndө Polşada

ümumdövlət qanunverici orqan **Vələniv Seym** (Ümumi Seym) formalaşır. Digər Avropa ölkələrində olduğu kimi Seym iki palatadan ibarət olmuşdur. Ümumi Seymin yuxarı palatası senat və ya Kral Şurası, aşağı palata isə polyak izbasi adlanırdı.

Ümumi Seymi ildə iki dəfə toplamaq nözərdə tutulurdu. Yuxarı palataya iri dünyovi və dini feodallar (mojnovladlar), kral sarayının ali rütbəli məmurları daxil idi. Aşağı palata və ya polyak "komaları" şlyaxta seymiklərində (yerli seymlordə) seçilmiş deputatlardan təşkil olunmuşdu. Şəhərlilərin (bürgerlərin) isə seymin işində nə yuxarı, nə do aşağı palatada iştirakı ümumiyyətlə nözərdə tutulmamışdı. Polşa kralının Ümumi Seymin toplantısında seçimək nözərdə tutulurdu.

Ümumi Seymin deputatları "liberun veto" hüququndan istifadə etməklə istonilon qanun layihələrinin qəbul edilənəsinə mane ola bilərdilər. Digər torofdən oyalotları tomsil edən, seymiklər torofindən ümumi seymə seçilmiş şlyaxta onlar üçün müəyyən edilmiş "tolimatdan", imperativ mandatdan (qəti təlob) konara çıxa bilməzdilər.

Maqnat və şlyaxtanın nümayəndəli orqanı olan Ümumi Seymin rolu 1573-cü ildə cəmi bir neçə ay hakimiyyətdə olan Henrix Anjuyskinin (Valya) verdiyi artikuldan sonra daha da artı.

Artikul kralın maqnatlar və şlyaxta torofindən seçilməsini bir daha təsdiq etməklo yanaşı, iki ildə bir dəfə Ümumi Seymin çağırılmasını qəti rəsmişdirməklo bu seymin kral torofindən buraxılmasını qadağan edirdi. Ali qanunvericilik hakimiyyəti Seymin üstün səlahiyyətləri kimi təsdiq edilirdi. Beləliklə, Polşada kral hakimiyyəti ümumilikdə zoif olaraq qalırdı. Kral kurssusu Ümumi Seym torofindən seçilən nümayəndələrlə tez-tez ovoz edilirdi. Kral yanında fəaliyyət göstərən 16 nəfərdən ibarət Şura məşvərətçi orqan olaraq ona təsir etmək qüvvəsinə malik idi. Kral Şuranın razılığı olmadan bir nəfəri də vəzifəyə toyin edə bilməzdı.

**Yerli idarəciliyik.** Polşada vahid krallığın yarandığı dövrdə ölkə 7 dairəyə bölünmüdü. Dairələr kral torofindən göndərilən canişin torofindən idarə olunurdu. Canişinlərin səlahiyyətlərinə vergi və mükoləfiyyətləri icra etmək, möhkəmə hakimiyyətini həyata keçirmək,

xalq qoşununa və nizamlı silahlı qüvvələrə komandanlıq etmək, içtimai tohlükəsizliyi təmin etmək daxil idi.

Feodal pərakəndəliyi dövründə dairələrdə ali inzibati hakimiyyəti **kaştelyanlara** məxsus idi. Dairelərin tərkibində olan şəhərlər və digər orazi vahidlərinə də kaştelyanlar başçılıq edirdilər. Kaştelyan dairədə yerləşən horbi qüvvələrə başçılıq edir, polis – möhkəmə funksiyasını yerinə yetirirdi. Yerlərdə vergilərin toplanması, şəhər və kənd əhalisinin mükülləfiyyətləri icra etməsinə nəzarət (qalaların, şəhər divarlarının tikilməsi, körpülər və yolların salınması və s.) kaştelyanların səlahiyyətlərinə daxil idi.

Polşa-Litva uniyalarından sonra krallığın orazisi inzibati vahidlər olan voyevodahlıqlara ayrıldı. Yerli inzibati və horbi idarəciliyə voyevoda və kaştelyanların səlahiyyətində idi. Möhkəmə hakimiyyəti isə starosta və zem hakimlərinə məxsus olmuşdur.

Polşa krallığında feodal dövlət quruluşunun inkişafı Qərbi Avropa dövlətlərindən xeyli fərqlənirdi. Belə ki, digər Avropa ölkələrində feodal hakimiyyəti möhkəmlənərək mütləqiyət monarxiyasına keçdiyi halda, Polşada kral hakimiyyətinin səlahiyyətlərini getdikcə daim möhdudlaşdırın nümayəndəli orqan (scym) və onların üzvləri hakimiyyətlərini artırırdılar. Kral hakimiyyəti siyasi və iqtisadi cəhətdən zoif təsir gücündə malik organizmə bənzəyirdi. Digər torofdən, şəhərlər yeno də Avropa ölkələrindən fərqli olaraq, ölkəni siyasi cəhətdən birləşdirib, möhkəmləndirilməsi üçün heç bir cəhd göstərmirdilər. Əksinə keçmiş cəngavor şlyaxta nəinki siyasi hakimiyyəti məniməsəyir, hətta ticarət-siyasi əlaqələri də öz olma alırdı. Polşanın idarəciliyinə daxil edilmiş Litva, Belarusiya və Ukraynada sinfi və milli azadlıq hərəkatı krallığı əhəmiyyətli dərəcədə zoifləndirdi. Bələlikdə, Polşa şlyaxta respublikasını ovoz etmiş panmaqnat və şlyaxtanın nəhayətsiz oliqarxiya rejimi ölkədə siyasi və iqtisadi xaos yaradaraq XVIII əsrə Polşanın qonşu mütləqiyət rejimləri torofindən əsənləşfə işğal olunması və onun 3 dəfə parçalanması üçün əlverişli imkan yaratmışdır.

## *Hüququn əsas cəhətləri*

**Hüququn mənbəyi.** Polşada hüququn mühüm mənbəyi adətler olmuşdur. Artıq XI əsrд ümumdüvlət miqyasında adət hüququnun vahidliyi mövcud idi. Dövlətin möhkənlərinə, hakim sinfin inaralalarına və müdafiəsinə yönəlmış normativ hüquqi aktların veriləməsi, xüsusilə də cinayot və cəza məsələlərinin müəyyən edilməsini zoruri edirdi. Mülki-hüquqi münasibatlar iso, əsasən, adət hüquq normaları ilə tənzimlənirdi. Feodal cəmiyyətinə daxil olan ayrı-ayrı silklərin, qrupların hüquq və solahiyətlərini müəyyən edən normalar yaradılırdı. Feodalların və azad kəndlilərin hərbi mükolləsiyyət keçməsi, vassallıq münasibəti ilə bağlı yeni qanunlar verildi.

Adət hüquq normaları zaman keçidkən ayrı-ayrı silklərin (şlyaxta, ruhanilar, şəhərlilər) üstünlüklerini təsdiq edən prilivey və statutlarla əvəz olunurdu. Statutlar əsasən dövlət hüquq və məhkəmə sisteminin toşkili ilə bağlı məsələləri nizamlayırdı.

Polşa adət hüquq mənbəyinə "**Elbon dəftəri**" adlanan Polşa pravdası daxil idi. 1867-ci ildə məlum olan Polşa pravdası XIII əsrд ölkənin şimal ərazilərində tortib edilmişdi. Müəllifi bilinməyən qanunnamə alman dilində tortib edilmişdir. Alman məhkəmə hakimləri və cəngavər ordəni üçün hazırlanmış sorğu-məlumat xarakterli "**Elbon dəftəri**" polyaklar arasında mübahisələrin həll edilməsində yerli adət hüquq normalarından istifadəni asanlaşdırmaq məqsədi daşıyırırdı. "**Elbon dəftəri**" rəsmi dövlət sənədi olmasa da, o dövr üçün orta əsrlərdə geniş yayılmış fərdi məcəlləlaşdırıcılar sırasına daxil idi. Polşa pravdası prosessual hüquq və maddi hüquq normalarını, həmçinin məhkəmə sisteminin toşkili və hakimlərin fəaliyyətini tənzimləyirdi.

Polşa hüququnun mühüm mənbəyinə **statutlar**, **qanunlar**, **privileylər**, həmçinin hüquq normalarını özündə birləşdirən **müqavilələr**, **məhkəmə qərarları** və s. daxil idi. Büyük Kazmirin 1347-ci ildə verdiyi statut rəsmi məcəlləlaşdırma kimi böyük əhəmiyyət kəsb edirdi.

Polşa feodal hüququnun mənbələrini katolik kilsəsinin hazırladığı kanon hüquq da aid edilirdi. Almanların üstünlük toşkili etdiyi şəhər və kəndlərdə "**Sakson zersali**" və "**Maqdeburq şəhər**" hüququndan

geniş istifadə olunurdu. 1386-cı Polşa-Litva uniyasından sonra dövlətin tərkibinə daxil edilmiş rus, belarus və Ukrayna torpaqlarında, həmçinin Polşanın müyyəyən hissosunda rus pravdaları, Litva statutları və digər nərmətiv aktlar hüququn mənbəyini təşkil edirdi.

**Mülkiyyət hüququ.** Feodalizm dövründə polyaq hüquq torpaq və ona sahibliklə bağlı ietimai münasibətləri tənzimləyirdi. Mülkiyyət daşınan və daşınmaz əmlaka bölünürdü. XIII əsr də icma mülkiyyətinə torpaqla (otlaqlar, meşələr) bağlı predmetlər daşınmaz əmlaklar surasına daxil edilirdi. X-XI əsrlərdə feodala və azad kondliyo məxsus torpaqlar **dedina** (votçina, malikano) adlanırdı. Dedina bütün ailənin mülkiyyəti hesab edilirdi. Lakin dedina üzərində soroncam hüquq məhdud idi. Belə ki, onu konar şəxslərə vorosoliyo vermək, digər ailə üzvlərinin və qanuni varislərin razılığı olmadan özgəninkiləşdirmək olmazdı. Bu məhdudiyyətlər satın alınmış və ya bəxş edilmiş torpaq sahibliklərinə aid edilmirdi.

Poçada allod torpaq mülkiyyət forması uzun müddət mövcud olmaqdır davam etmişdi. Cənki len (iqta) hüquq və ya benefqusiya xüsusi mülkiyyət forması kimi geniş inkişaf etmişdir. Allod sahibi olan hər kəs öz mülkiyyətindən sorbost istifadə edirdi. Cənki ondan yuxarıda soroncam verən süzeren hakimiyəti mövcud olmamışdır. Torpağı olan zadəganların hamisi bərabər hüquqa malik olmaqla, yalnız kralın vassali kimi ona xidmət edirdilər.

Zadəgan şlyaxta XIV əsrdən müstəqil torpaq mülkiyyətçisi kimi o qədər geniş sahiblik hüququna malik olmuşdur ki, kral nəinki onlardan torpağı almaq, hətta len vermək hüququndan da məhrum idi. Torpaqların imtiyaz kimi verilməsi kraldan alınaraq Ümumi Seymin solahiyətlərinə daxil edilmişdir. 1576-cı ildə yerin tokindən istifadə hüququnu əldə edən şlyaxta kralı mühüm golir mənbəyindən, dövləti məxsus inhisar hüquqу reqaldan məhrum edir.

Polşa krallığında benefiyasının xüsusi forması olan, köcüb golən alman koloniyaları üçün şəhər mülkiyyətinə daxil edilmiş moskunlaşma institutu olmuşdur. Moskunlaşma alman hüququnda vahid sistemləşdirilərək kondli moskunun torpaqla bağlı hüquqlarını tənzimləyirdi. Kondli moskun torofindən feodaldan satın alınmış torpaq mülkiyyəti ilə dedina

mülkiyyəti arasında ciddi forq var idi. Pulla satın alınmış torpaq mülkiyyəti sahibini torpaq sahiblikdən möhrum etmək qadağan edilirdi. Belə torpaqları yalnız feodalın və ya starostanın razılığı ilə özgənlikləşdirmək olardı. Şəhər mülkiyyəti də hüquqi statutuna görə dərinəyə borabərloşdırılırdı.

Mülkiyyətə sahib olmanın ola keçirmə, hərbi qənimət, satın alma, vorosilik, boxşış və ezelə sahiblik müddəti formaları mövcud olmuşdur.

Polşada mülkiyyətə sahiblik institutunun inkişafına Roma hüququnun təsiri böyük olmuşdur. Sahibliklə bağlı mübahisələr möhkəmələrə həll edilirdi. Feodal möhkəmələri isə şlyaxta tərofından zəbt edilmiş kəndli torpaqları barədə verdiklori sanksiyada torpağı tutulmuş kəndli bərcə çıxarılırdı, yəni feodalın homin torpaq üzəri adətən hüquq onun sahibi olan kəndlidən daha çox idi.

Böyük Kazimirin statutlarında xüsusi mülkiyyətin sahibkarın sərəncamında möhkəmləndirilməsi təsbit olunurdu. Bu öz oksını torpaq və digər mülkiyyət üzərində mülkiyyətçinin hüquqlarının genişləndirilməsinin təsbit olunmasında tapıldı. Buna qohumlar tərofından əmlakın satın alınma müddətini, atanın sağlığında oğulları tərofından mülkiyyətin bölünməsinin təlob edilməsini və s. göstərmək olardı. Mülkiyyətə möhkəmə iddia müddəti üç ilə möhdudlaşdırılırdı ki, bütün bu tədbirlər mülki-hüquqi münasibətlərin sabitləşməsinə xidmət edirdi.

XVI əsrədə Polşada mayorat institutu özünü təsdiq edir. Mayorat torpaqları mülki dövriyyədən çıxarıılır və irsi olaraq böyük oğula verilirdi.

**Öhdəlik hüququ.** Feodal hüququna görə öhdəlik hüququnun yaranması müqavilələrin yerinə yetirilməsindən yaranan hüquq pozuntuları və dövlətin möhkəmlənməsindən sonra isə qanunların pozulması kimi müəyyən edilirdi.

Polşa feodal hüququna deliklərlə bağlı ümumi müddəalar daxil edilməsə də, doymış ziyanın zərərçəkmişə ödənilməsi barədə o dövrün hüquq mocəllələrində çoxsaylı göstərişlər mövcud olmuşdur.

Feodal Polşasında öhdəlik hüququnun osas monboyı müqavilələr olmuşdur. Alqı-satqı, doyişmə, kirayə, bərc və s. müqavilo növləri geniş yayılmışdır. Əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar ol-

raq alqı-satqı və borc müqavilosından daha çox istifadə edilirdi. Kırayı müqaviləsi (şoxsi və omlak) iso bir sıra soboblərdən geniş inkişaf edə bilmirdi. Belə ki, ölkədə natural təsərrüfat hökmranlıq edir, digər torosdən istehsalçılar özləri bilavasitə istismar edilirdiklər.

Borcun ödənilməsində əsas təminat vasitəsi girov və zəminlik idi. Girov və zəminlik kəndlilərin köləliyə (təhkimçiliyə) və torpaqsız qalımlarına xidmət edirdi. Girov qoyulmuş torpağın ovəzini ödəmək lazımlı galırdı. Əgər 15 il ərzində girovun ovəzi ödənilmirdi, həmin torpaq girovu saxlayanın mülkiyyətinə keçirdi.

Polşa hüquq mənbələrində mirasın vəsiyyət edəninin qızlarına çatacaq cəhizin ovəzinə verilməsi, şoxsin mükafatlandırılması, dəfino tapılması və təbii arı potəyinin tapılması ilə bağlı və s. qanunla nözordə tutulan öhdəliklərdə təsbit olunurdu.

**Aila-nikah hüququ.** Xristianlığın qəbul edilməsindən sonra monaqamiya nikahı tam özünü təsdiq edir. Erkən feodal dövlətində ata və ya babanın başçılıq etdiyi polyak patriarxal ailələri mövcud olmuşdur. Torpaq və digər əmlak ailənin ümumi mülkiyyəti hesab edilirdi. Ona görə də nikahın bağlanması, yəni oğlu evlənməsi və qızın əra getməsi bütün ailə üzvlərinin əmlak monafeyi ilə bağlı münəsibətlər dairəsinə daxil idi.

Nikah müqaviləsi valideynlərin razılığı əsasında nikaha daxil olanların iradəsi nəzərə alınmadan bağlanırdı. Kilsə ayinlərinin müşaiyəti ilə bağlanılan köbin qanuni nikah hesab edilirdi. Nikaha daxil olanların hüquqları qeyri-borabər idi. Qadının gətirdiyi cəhiz orin mülkiyyətinə daxil edilirdi. Kanon hüququ nikahın pozulmasını qadağan edirdi.

Erkən dövrlərdə Polşa feodal dövlətində vərasilik hüququ qanun üzrə vorosoliyo üstünlük verirdi. Oğlan övladları qanuni varis olmaqla mirasdan borabər pay alırdılar. XIII əsrə qədər qanun üzrə vərasələrin dairəsi əhəmiyyətli dərəcədə genişlənir. Dördüncü dərəcəli qohumara qədər olanlar qanuni varis sayılırdılar.

XII əsrdən iso vəsiyyət üzrə vorosilik hüququ qüvvəyə minir. Polşada katolik kilsəsi öz maraqlarını nəzərə alaraq mirasın vəsiyyət ediləcəsini tövbə edirdi. Belə ki, bu halda mirasın vərosoloro vəsiyyət ediləcəsə yanaşı, bir hissənin kilsəyə də verilməsi də nəzərdə tutulurdu.

Vofat etmiş kondlinin varisleri olmadıqda miras kralın və ya feodalın mülkiyyotino keçirdi.

**Cinayət və cəza.** Cinayət hüquq Polşa feodal hüququnda müstəqil sahə kimi formalasmışdır. Cinayət xətaları və ömöləri uzun müddət dövlətin nəzərindən konarda qalmışdır. Müqəssit, zororçokmişin özü və ya qohumlarının rəsmi şikayət orizesindən sonra məsuliyyətə cəlb edilirdi. İlkən monarxiya dövründə qəsdən və sohlonkarlıqdan törədilən cinayətlər fərqləndirilmir, günahsız məsuliyyətə cəlb etməkdən geniş istifadə edilirdi. Ailə üzvlərin-dən birinin etdiyi cinayətə görə bütün ailə üzvləri, konddan tapılmış meyitə görə bütün kond cavab verirdi.

Polşa feodal dövlətinin möhkəmlənməsindən sonra feodal icimai və dövlət quruluşunun müdafiəsinə yönəlmış cinayət-hüquq normalarının yaradılması prosesi sürtənləndirdi. Polşa qanunvericilikləri aşağıdakı cinayət növlərini fərqləndirirdi: dövlət xəyanət, icimai qaydaların pozulması, qətl, quldurluq, oğurluq, yanğın törətmək, zorlañba, bədənə xəsarət, təhqir və s.

Dövlət və xüsusi mülkiyyət əleyhinə (xüsusilə quldurluq və yanğın) olan cinayətlər on ağır cinayətlər hesab edilirdi. Göstərilən cinayət ömölərinə görə müqəssirin önləkini müsadirə etmək və ölüm cəzası verilirdi.

Polşa feodal hüquq qətl və bədən xəsarəti ilə nticələnən cinayətlərə xüsusi diqqət verirdi. XIII osro qədər qan intiqamı qalmaqdə davam edirdi. Qatıl höbs edilərək mərhumun qohumlarının mühakiməsinə verilirdi. XIV osrdən başlayaraq qan intiqamı qan bahası pulu (vergeld) ilə ovuz edildi. Qanunvericiliyə görə qətl hadisəsi icimai yerdə baş verirdi, müqəssir mərhumun qohumlarına qan pulu verməklə yanaşı, "knyaz sühünün" pozulmasına görə də dövlətə cərimə ödəməli idi. Polşa cinayət hüququnun sinfi xarakteri törədilmiş ayrı-ayrı cinayətlərə görə həm də bu cinayətin kimin törətməsindən asılı olaraq müəyyən edilən cozacların fərqlərində də özünü göstəririd. Belə ki, şlyaxtaçının ölümüñə nisbotən kondlinin ölümü dəfətorla aza cərimə ödəməklə nticələnirdi. Şlyaxtaçının qotlinə görə qan pulu 6 qriven, kondlinin ölümüñə görə isə 10 qriven almırırdı. Ügor kond ödənci vermək iqtidarında olmazdisa, onu ölüm cəzası gözləyirdi.

Bədənə xəsarot yetirməklə törədilmiş cinayotlara və digər cinayotlara görə cərimə ödəmək və qamçı cozasi müoyyən edilirdi.

Poçşa feodal hüququnda möhkəmə prosesi erkən monarxiya dövründə ordaliyaya üstünlük verirdi. Sübütler olmadıqda və ya kifayot etmədikdə günalandırılan şoxs qaynar su, qızdırılmış dəmir və s. "İlahi" sunaqlardan çıxarılırdı. İlk dövrlərdə möhkəmə hökməri şifahi verilirdi. XIII əsrənən başlayaraq hökmər yazılı aparılırdı. Hökməndən apellyasiya şikayoti vermək olardı.

## ÇEXİYANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ

### *Ümumi tarixi icmal*

V-VI əsrliyənə Laba (Elba) çayının yuxarı axarı, Baltva və Morav çayları hövzəsində qorb slavyanlarından olan **çex-morav** tayfaları moskunlaşmışdılar. Avropanın mərkəzində yerləşən çex-morav tayfaları arasında ibtidai icma quruluşu qalmaqdə davam edirdi. VII əsrənə bu orazılırdə **Samo dövləti** yaranmışdı.

IX əsrin övvəllərində Böyük Moraviya knyazlığı meydana goldı. **Moraviya dövlətinin** tərkibinə **slovak, mujsk tayfaları** və Sileziya orazisidə yaşayan tayfalar daxil idilər. Böyük Moraviya knyazlığı Avropanın on böyük dövlətlərinə birləşdirilmişdi. IX əsrin sonlarında Moraviya knyazlığı zoifluyır. **906-cı ilə macar tayfaları** Böyük Moraviya dövlətinə **son qoyaraq** Slovakia torpaqlarını zəbt edirlər.

Böyük Moraviya dövlətinin tərkibində olan vilayətlərdə **çex knyazlıqları** fərqlənirdilər. Xüsusilə Moravyanın süqut etmosunun sonlarında mərkəzi **Praqa şəhəri**, digori isə **Libise şəhəri** olan çex knyazlıqlarının məvqeləri möhkəmlənmişdi. **Praqa knyazlığına Prjemstoviçlər**, **Libise knyazlığına isə Slavnikovlar** sülaləsi başlılıq edirdilər. Böyük Moraviya dövləti süqut etdikdən sonra iki çex knyazlıqları arasında mübarizədə **Prjemiskoviçlər sülaləsi qalib gəldi**. Bu sülalədən olan I Boleslav (935-967-ci illər) və II Boleslavın (967-999-cu illər) hakimiyyəti dördüncü dövlətə çevirdi. 1038-ci ildən etibarən Böyük Moraviya dövləti əsasən Çexiya adlanıb.

miyyotları dövründə Slavniklər və digər nəslə tayfa əyanlarının müqaviməti tamamilə qırılır və çex torpaqları Praqa knyazlığı ətrafında birləşdirilir. Yeni dövləti orta osrlordə həm də Bogemiya (kelt tayfalarından olan boyların adı ilə) adlandırırlar. Sonralar həmin tayfalar slavyanlar tərofından assimiliyasiya edilmişdilər.

**XI əsrin** ortalarında Çexiya **udel knazlıqlarına** bölünür. Çexiya-nın sosial-iqtisadi inkişafına alman koloniyalarının böyük təsiri olmuşdur. XII XIII əsrlordə çex kralları və panları galirlorunu artırmaq məqsədi alman kəndli və sənətkarlarını öz torpaq mülklərində yerləşdirirdilər. Eyni zamanda alman congavər zadoganları da çex kralları yanına xidmətə qəbul edilərək onlardan torpaq payları əldə edirdilər. Hələ IX əsrdə xristianlığı qəbul etmiş Çexiyada alman monastırları da koloniyalarını yerləşdirmişdilər.

XII əsrin ortalarında alman imperatoru **Hohenstaufenlər sülaləsinindən olan II Fridrix Barbarosa Çexiyani** "Müqəddəs Roma imperiyası"nın tərkibinə daxil etdi. Çex kralları Alman imperatorunun vassalları idilər. II Fridrixin (1220-1250-ci illər) dövründə çex kralı knyaz-kurfürst hüququ (alman imperatorunu seçmək hüququ olan 7 knyazdan biri) əldə edir.

Almaniya Çexiya uniyasının (ittifaqı) Çexiya üçün olverişli cahotları ilə yanaşı, mənfi cahotları də olmuşdur. Belə ki, Çexiya imperiyadaxılı intriqalara cəlb edilir, səlib yürüşlərinin iştirakçılarına çevrilərək. **Çex kralı II Pşemisl Ottakar** (1253-1278-ci illər) 1254-cü ildə prussiyahlara və litvalılara qarşı səlib yürüşünün iştirakçısı olmuş və Kenigsberq şəhəri ("Kral şəhəri") onun adı ilə adlanmışdır. II Pşemisl kurfürst huququndan və nüfuzundan istifadə edərək öz namizədliyini alman imperatorluğununa irəli sürür. Lakin kurfürstlər Habsburqlar sülaləsindən olan I Rudolfu (1273-1291-ci il) imperator seçirlər. I Rudolfa tən (vassal) andı içməkdon imtina edən II Pşemisl özünü və Çex krallığının nüfuzunu zorba altında qoyur.

1306-cı ildə Prjemisloviçlər sülaləsinin hökimirənləri başa çatır. Çex panları alman knyazı Lüksemburqlu İohani (çexlərdə Yan) kral seçirlər. Yeni kral çex panlarına üstünlük qramotaları verir, onların silki imtiyazlarına töminatını tösdigə edir. 1310-cu ildən yepiskop, pan və

cəngavorlorin iştirakı ilo silki nümayondeli orqan olan snem (seym) müntəzəm olaraq çağırılırdı. Şəhər nümayəndələrini (meşşanlar) yalnız şəhərlə bağlı məsələlər mütəzakiro edildikdə Seymin iclasına dövət edirdilər.

**Çexiya kralı Lüksemburqlu Yanın oğlu I Karl (1346-1378-ci illər)** kral hakimiyyətinin nüfuzunu qaldırmağa çalışırdı. Onun hakimiyyəti illərində Çexiyannın ərazisi genişlənərək Sileziya, Brandenburg, Lujisiyanı da əhatə edirdi. **1347-ci ildə isə Çexiya kralı I Karl kurfürüst huququndan** istifadə edərək IX Karl adı ilə **alman imperatoru seçilir**. Çexiya kralının imperator seçilməsi krallığın imtiyazlı (1348-ci ildə Praqa Universiteti təsis olundu) voziyyətdə olmasını tömən edirdi. **1356-ci il "Qızıl Bulla"** qanununa müvafiq olaraq, çex kralı birinci kurfürüst olmaqla imperiya daxilində və xaricində Çexiyannın dövlət suverenliyini təmsil edirdi. Praqa müstəqil yepiskopluğu da yaradılmışdır.

XV əsrin əvvəllərində feodal istismarı və katolik kilsəsinə, həmçinin alman feodallarının zülmünə qarşı güclü anti-feodal və mili azadlıq hərəkatı başladı. **1419-1434-cü illərdə Hus mühərribələri** feodal zülmünün ləğv edilməsini yönəlmüşdi. Husçular hərəkatı dövründə Çexiya krallığı alman imperiyası tərkibindən çıxır.

1526-ci ildə Çex krallığı müxtəriyyətini saxlamaqla imperiyanın Habsburqlar sülaləsinin hakimiyyətini qəbul edir. Belə ki, vəfat etmiş çex kralı Lüdovikin varisi olmadığını görə, Çex Seymi alman imperatorunun qardaşı **Avstriya hersoqu Ferdinand Habsburq kral seçilər**. Yeni kral çex panlarının imtiyaz və hüquqlarını, onların silki, möhkəmə hakimiyyətlərini, həmçinin adotlarını tömən edəcəyini bəyan edir. Beləliklə, Çexiya və Avstriya arasında fərdi uniya, Çexiyanın Avstriyaya tam tabe edilməsi ilə nəticələndi.

Çex xalqının 1547-ci ildə Habsburqlar oleyhino güclü üsyani oldu. 1618-1620-ci illərdə yenidən üsyana qalxmış Çex xalqı 30 illik mühabibə dövründə (1618-1648-ci illər) yaribəyər məhv edildi və Çexiya Alman imperiyasının əyalətinə çevrildi. **1627-ci ildə "Zem nizamnaməsinin təkmilləşdirilməsi"** adlı sonadə Çexiya torpaqlarını **Habsburqların irsi mülkiyyəti** elan edirdi. Çexiya Seymi kralı "qo-

"bul etmək" və ona hər hansı bir şort iroli sūrmək hüququndan möhtüm edildi. Avstriya kralı dövlət hakimiyyətini özündə birləşdirirdi. Katolik ruhanilörün imtiyazları arurulur və onlar Seymin üzvülüyünü daxil edildilər. Alman dili çex dili ilə eyni hüquqda təsbit edilirdi. Beləliklə, Çexiya Avstriya monarxiyasının bir hissəsinə çevrildi.

### *Ictimai qurulus*

XI-XII əsrlərədə Çexiyada, digər Avropa ölkələrində olduğu kimi, feodal istehsal münasibətləri tam formalaşdı. Kral druinaları, nəslİ tayfa oyanlarından olan **lexlər** və **vladiklar** birləşərək iri və ona feodal sahiblərinə çevrilirdilər. Onlar krallığın torpaqlarının çox hissəsini zəbt etdilər. Feodalların mülklərində keçmiş qullar, icma üzvü olmuş kondililər işləyirdilər. Torpaqların böyük hissəsi knyaz tərəfindən immunitet hüququnda druinalara (vassal xidməti əvozi) və kilsəyə verilirdi.

Kral hakimiyyətinə arxalanan feodallar kölələrlə yanaşı, keçmiş icma üzvü olan azad kondililəri də torpağa tohkim edirdilər. Belə kondiliklər **sedlyaki** adlanırdılar. Hüquqi statuslarına görə onlar Fransa feodal dövlətindəki villaqlara müvafiq idi. Zaman keçdikcə sedlyakilor feodal pəməstiyeni tərk etmək hüququndan möhrum edilirdilər. Onlar müyyəm olunmuş töycü verir və biyar işlərini görürdürlər.

Beləliklə, XI əsrin ikinci yarısında qotı olaraq formalaşan feodal istehsal münasibəlləri zəminində feodal silkinin yaranması da başa çatır. Feodal sinfi iki silkə: dünyovi və dini feodallara bölündürdü. Dünyovi feodalların da iki qrupu: **ali zümrə olan panlar** və **aşağı zümrə olan vladikilər** fərqləndirilirdi.

Feodalların yuxarı toboqosu olan **panlar** (pan sözü tayfa başçıları olan jupanlar sözündən yaranmışdır) iri torpaq sahibləri olmaqla tayfa oyanları nəslindən idilər. Onların titul və var-dövlətləri irsi xarakter daşıyırıldı. Monbolordu baronlar və əyanlar kimi də adı çökilen panların böyük imtiyazları mövcud olmuşdur. Panlar ali dövlət vozifələrini tutmaq, öz gerbini sahib olmaq, hərbi yürüşlərdə şoxsi bayraq altında

iştirak etmək, öz vassalarının hərbi dəstələrinə başçılıq etmək və s. solahiyətlərə malik olmuşdur.

**Vladikilər xidmətdə olan drujina** nəslinin varisləri idilər. Xidmət ovozino drujina cəngavərlərə torpaq payı ayrıldı. Knyaz qulluqları və icmanın üzvü olan varlı kəndlilər vladikilor silkinə daxil idi. Xidmətdə olanlar xidmətləri ovozino ömürlük torpaq payı alırdılar. XII əsrdən torpaq payları irsi mülkiyyəti verilirdi.

Feodal pərəkəndəliyi dövründə pan və vladikilor knyaz hakimiyyətindən immunitet qramotaları alaraq torpaqlarının vergi ödəməkdən azad olunmasına və kəndlilər üzərində möhkəmə hakimiyyətinin həyata keçirilməsinə nail olurlar. Feodal mülkündə natural təsərrüfat bökinqanlıq edir, iri panlar öz daxili qanunlarını müəyyən edir, hətta ev höbsxanalarını yaradaraq kəndlini karsero (zindana) salırıdalar.

**Ruhani silkinə daxil** olanlar iri feodallar olmaqla, knyaz hakimiyyətinin böyük etdiyi və xüsusi ianələr hesabına geniş torpaq və əmlak sahibkarlarına çevrilmişdilər. Fransa feodal cəmiyyətində mövcud olmuş "ölü ol" dini kilsə torpaq sahibliyinin başqa formasından Çexiyada istifadə edilirdi. Kiçik və hətta orta sahibkarlar öz torpaq mülklərini kilsə və monastır təsisatlarına verir, sonra isə həmin mülkü (feod) hüququnda geri alaraq dini idarəcilik vassalarına çevrilirdilər.

Kral hakimiyyətindən müstəqillik əldə etmiş kilsə bir sıra üstünlük və imtiyaz hüququna malik idi: yepiskop və digər ruhani vəzifələrinin tutulması hüququnu müəyyən etmək, noinki ruhaniləri, həmçinin dini maraqlar baxımından ruhani olmayan şəhərin mühakimə etmək hüququ; kilsə idarələrinin dövlət vergilərindən azad ediməsi və kilsənin onda bir vergisini toplamaq hüququ.

Çexiyada feodal asılı kəndlilər hüququna vəziyyətlərinə görə fərqləndirdilər. XIII əsrin sonu, XIV əsrlərdə **dediçi** adlanan azad kəndlilər toboqası mövcud olmuşdur. Ata-babalarından qalma (ded sözündən olub baba deməkdir) torpağa irsi sahiblik hüququna malik dediçilər icma adotlarını saxlamaqla, yalnız bəzi hüququna münasibətlərə görə feodaldan möhkəmə asılılığında idilər. Dediçi hüququna müvafiq olaraq feodal ovozi ödənilmədən onları öz torpaqlarından möhrum edə bilinirdi. **Dediçi kateqoriyasına daxil olan kəndlilərin** iera etdikləri

mükollofiyyotlər təhkimi kəndlilərə nisboton çox az nozordə tutuldu. İlk dövrlərdə dediçilər müoyyən edilmiş vergi və mükollofiyyətləri (yolların çəkilməsi, qalaların tikilməsi, körpülorin salınması və s.) yerinə yetirməkən kraldan asılı idilər. XIII-XIV osrlərdə dediçilərin sayı koskin şəkildə azalırdı. Onlara moxsus icma torpaqları iri dünənyəvi və feodallar tərəfindən müxtəlif yollarla olə keçirilir, dediçilər asılı vəziyyətə düşürdülər. Belə ki, dediçilərin bir qrupu kuyaz torəfindən torpaqla birlikdə feodallara verilir, digər qrupu isə yeni məskunlaşmış torpaqlarda feodallardan asılı vəziyyətə düşərək ağır şorṭlərlə natural mükollofiyyotlər yerinə yetirirdilər. Bu kəndliliklər qrupu "qonaqlar" adlanmaqla feodalların mükollofiyyotlarını ödəmədən torpağı tərk edə bilməzdilər.

Cəxiyada şəxson azad kəndlilərlə yanaşı, bir neçə qrup asılı kəndlilər də olmuşdur. Asılı kəndlilər qrupu təhkim olunan torpağı tərk edə bilməzdilər. Bu qrupa ilk növbədə torpağa təhkim edilmiş qullar; borclarını ödəyə bilməmiş borellular; ölüm cozası verilmiş cənayətkarlar və s. daxil idi. Onlar biyar və natural mükollofiyyotləri icra edirdilər.

Cəxiya kəndlilərinin hüquq və sosial-iqtisadi vəziyyətkorinə alman koloniyalarının təsiri böyük olmuşdur. Alman koloniyalarının yaranması cəx panlarının golirini daha da artırırdı. Cəxiyada alman congavörələri, ruhanilər, tacirlər, sonətkarlar və kəndlilər məskunlaşdırıldılar. Alman məskunları torpaqları vərəsəlik hüququnda icarəyə (emfitevzis) götürmək, cəx kəndlilərinə nisboton çox aşağı pul və natural mükollofiyyotlər ödəmək hüququna malik olmuşdular. Bu məskunlar "alman hüquq" əsasında təşəkkül taparaq inkişaf edirdi.

Cəx feodalları "alman hüququnu" cəx kəndlilərinə tövbiq etməyə başlamışdılar. Çünkü icma hüququ artıq iri feodallara sərf etmirdi. Kondicimələrinin mövcud quruluşu və icma hüququnun istifadəsindən imtina edildi. Lakin alman məskunlarının istifadə etdikləri emfitevzis (irsicə icarə) cəx kəndlilərinə şamil edilmir, mükollofiyyət və biyarin miqdarı feodalın istəyindən asılı olurdu. 1487-ci ildə verilmiş qanuna görə kəndlilər ağa torpağını tərk etmək hüququndan məhrum edildi. Qaçqın kəndlini gizlətməş şoxsləri isə cozalandırmaq nozorda

tutulurdu. Digor qanun iso pan sahibliyindo olan oyalotdön konara oro getmoyi qadınlara qadağan edirdi. 1512-ci ildə verilmiş qanun töycü veron kondlini öz əmlakından hər hansı əşyanı bağışlamaq və ya vəsiyyət etmək hüququndan məhrum etdi. Öz ağaları oleyhinə iğtişaş etməyə cəhd göstərən kəndlini ölüm cozası gözləyirdi.

## *Dövlət quruluşu*

Erkən çex monarxiyasına əvvoller seçki yolu ilə seçilən, sonralar iso irsi müəyyən edilən **knyaz** başçılıq edirdi. Ali qanunvericisi, inzibati, məhkəmə və hərbi hakimiyyət ona məxsus idi. Knyazlığın torpaq fəndü onun sərəncamında olmuşdur. Knyazın xeyrinə əhalidən müxtəlif xərac yığılır, ticarət və məhkəmə rüsumları tutulurdu.

Feodallardan ibarət təşkil edilmiş mərkəzi və yerli idarəetmə aparatı knyaz hakimiyyətinə tabe edilmişdi. Cari məsələlər knyaz yanında fəaliyyət göstərən yüksək rütbəli knyaz inzibati aparat nümayəndələrindən ibarət olan **Rada** (**Şura**) tərəfindən həll edilirdi. Rada-nın tərkibinə: **saray jupanı** (knyaz sarayını idarə etdən), **komornik** (baş xəzinədar), saray hakimi və başqları daxil idi. Bu vəzifəli şəxslərin hər birinə yerli inzibati aparatin müvafiq məmər vəzifəli şəxsi (uryadniklər) tabe etdirilmişdir.

Hərbi demokratianın elementlərini özündə birləşdirən xalq yığıncağı və ya azad çexlərin silah tutmaq qabiliyyəti olan kişilərinin ümumi yığıncağı knyaz qorarlarının rəsmi elan edildiyi orqanə çevrilir. XI osrdən iso xalq yığıncağı və ya "bütün çexlərin" toplantısının çağırılması dayandırılır. Həmin dövrədə iso dünyəvi və dini feodal oyanların yığıncağı olan **snem** və ya **seym** toplantıları çağırılır. Seym dövlət həyatının bütün mühüm məsələlərini – mühabib və sülh, xarici diplomatik əlaqələr, yüksək dövlət vəzifələrinə təyinatlar və s. məsələləri həll edirdi.

I Boleslavın dövründə əhalinin tayfalar üzrə bölgüsü loğv edilir və ölkə inzibati orası vahidləri olan jupanlara (diyarlara) bölünür.

Jupanlara knyaz canişinləri başçılıq edirdilər. Onlar yerlərdə inzibati və məhkəmə hakimiyyətini həyata keçirir, knyaz xeyrinə vergilər

topluyor, özləri üçün müxtəlif vergi və rüsumlar müoyyon edir, yerli xalq qoşun dəstələrinə başçılıq edirdilər.

Jupanlarla yanaşı, yerlərdə knyaz adından idarəciliyi həyata keçirən və məhkəmə rüsumlarını yığan məmurlar da foaliyyət göstorirdilər.

Çexiya feodal dövlətinin möhkəmlənməsindən sonra tayfa yığıncaqları jupan seymləri ilə əvəz edilir. Yerli jupanların maraqlarını ifadə edən jupan seymləri feodal əyanlarının nüfuzlu toplantısına çevrilirdi.

Mərkəzi və yerli knyaz məmurlar xidmət əvəzində mükafatlandırmaqlaraq torpaq payları əldə edir və beləliklə, feodal torpaq mülkiyyətçiləri olurdular.

XI əsrin ortalarından (1055-ci ildən) başlayaraq Çexiya krallığı udellərə (xanədarlara) bölünür. Çex kralı iri torpaq sahiblərinə im-munitet qramotaları (imtiyaz fərmanı) verərək yerli əhalinin iri feodallardan siyasi asılılığını rosmiləşdirirdilər. Lakin digər feodal monarxiyalarından fərqli olaraq Çexiyanın osas hissisi bölünməmiş qalmış, mərkəzi hakimiyyət nisbotən zoifləmiş, knyaz inzibati, horbi, məhkəmə hakimiyyətini qoruyub saxlaya bilməşdir. Artıq XII əsrin sonu, XIII əsrin əvvəllərində knyaz I Prjemisl Çexiya dövlət hakimiyyətinin vahidliyini bərpa etmişdi.

Çexiya feodal dövlətinin dövlət-hüquqi inkişafının xüsusiyyətlərin-dən biri ondan ibarət olmuşdur ki, "Müqəddəs Roma imperiyasının" tərkibinə daxil olan Çex knyazlarının rəsmi hakimiyyət səlahiyyətləri almayı imperatoru tərofından tösdik olunmalı idi. Bu vəziyyətdən istifadə edən alman imperatorları Çexiyanın daxili işlərinə qarışır, taxt-taca namizodlər arasında münaqış yaradaraq özlərinə sərf edən knyazların hakimiyyətini tömin edirdilər. Öz növbəsində çex kralları alman imperatorlarına etdikləri xidmət əvəzində onlardan müxtəlif imtiyazlar əldə edirdilər. Belə ki, alman imperatoru I Fridrix Barbarossanın İtalya yüksələrinə kömək etmiş Çexiya knyazı **II Vladislav** 1158-ci ildə imperatordan ırsı kral titulunu alır və beləliklə Çexiya krallığı çevrilir.

XII əsrə krallığın mərkəzi aparıcı formalaşır. Çexiya knyazlığı dövründə mövcud olmuş və knyaz saray idarəciliyinə başçılıq edən saray jupanı ilə yanaşı, bir neçə saray idarəciliyi ilə bağlı vozifələr: saray dəf-tərxanası, saray hakimi, xozinədar, ovçubaşı və s. yaradılır.

Dövlət işlerinin aparılmasına pan və vladikilorın daxil olduğu Seymin təsiri böyük olmuşdur. Seymin razılığı olmadan kral yeni qanunlar vero, ölkədən konardakı horbi səfərlərə iştirak edə bilməzdi. Dövlət xəzino torpaqları və feodal mülkləri ilə bağlı müharibələrin həlli, starşinaların hüquqlarının pozulmasına görə knyaz hakimlərinin doyişdirilməsi, homçının taxt-taca namizədlər arasında mübarizədə knyazın seçiləməsi kimi məsələlər seymin solahiyətinə daxil idi.

Cexiya krallığının rəsmişdirilməsindən sonra yerli idaroçılıkdə də doyişlik edildi. Əvvələ dövlət xəzinəsində olan torpaqların imtiyaz hüququnda feodallara verilməsi, dövləti yerli pan və vladikilərdən asılı edirdi. İkinciisi iso yerli idaroçılık mərkəzdən göndərilən məmurlar torofindən deyil, yerli feodallar torofindən həyata keçirilirdi.

XII osrdə Cexiyanın inzibati ərazi bölgüsündə müxtəlif adlarla iri vilayətlər yaranır. Hər bir vilayətin mərkəzi, knyaz canişini olan **kaştelyanın** başçılıq etdiyi iri şəhərlər olmuşdur. Kaştelyan vilayətdə (bu vilayətlər Cexiyanın müxtəlif yerlərində kray, kraiñ, nahiye və jup adlanırdı) horbi və polis funksiyasını yerinə yetirirdi. Şəhərlərə tabe edilmiş kondlorlə bağlı idaroçılıyi də kaştelyan həyata keçirirdi. XII osrda kaştelyan idaroçılıyi yanında bir neçə vozifəli şəxs: vilayət həkimi, knyaz gəlirini yiğən komorniklər, knyaz torpaq mülklərini idarə edən vladari, ovçubaşı, meşoboy və s. fəaliyyət göstərirdi. Göstorilon vozifəli şəxslər knyaz sahibliyində olan torpaqlardan gələn hesabına tomin edilirdilər. Bütün vozifələri yerli feodal torpaq sahibləri tuturdular.

Yerli şəhəriyyətli işləri müzakirə etmək üçün feodalların kray qurultayı adlanan yiğincəqləri toplanırdı. Kray qurultayının üzvü olan feodallar yerli horbi birləşmənin özəyini toşkil etməkə zəruri hallarda vilayətin şəhərlərinin müdafiəsində iştirak edirdilər.

Cexiyada silki nümayəndəli monarxiyanın toşokkülü, Alman millətinin "Müqəddəs Roma imperiyasında" aparıcı yero çıxması övrü ilə üst-üstə düşür. 1347-ci ildə çex kralı I Karl Lüksemburqun Alman imperatoru seçiləməsi Cexiyanın imperiya daxilində intiyyazlı əylətə çevriləsinə səbəb oldu. **1356-ci il "Qızıl bulla"** qanununa əsasən Cexiyada Lüksemburlar sülaləsinin hakimiyyəti başa çatardısa,

yenı kralı Çex Seymi torosünden seçmok nəzərdə tutulurdu. Məhz bu dövrden başlayaraq dövlət hakimiyyətinin həyata keçirilməsində seymin rolü artır. Husçu mühəribolorino qədor Seymin tərkibi əsasən ruhani və dünyəvi feodallardan ibarət olmuşdur. İri feodallar Seymda şoxşon özlərini, vladikilər isə seçdikləri nümayəndələri vasitəsi ilə təmsil olunurdular. Hərəkət Seymin yığıncaqlarına şəhər nümayəndələri də dəvət olunurdular. Lakin kral çox vaxt özü məşşənlərlə ayrıca razılığa gəlməyə üstünlük verirdi.

Husçular horokatı dövründə şəhərlərin də iştirak etdiyi silki nümayəndəli monarxiyanın rolü ohomiyyətlə dərəcədə artmışdı. Belə ki, Taboritlər (Tabor şəhərinin adı ilə) kilsəni tənqid etməklə yanaşı, şəhərlərin hüquqlarının genişləndirilməsi uğrunda da mübarizə aparırdılar.

Husçularla mübarizədə bir sırə möğlubiyyyətə uğrayan imperator və Roma papası husçuların mühafizəkar qanadı ilə əlaqəyə girorok "Praqa kompaktları" adlanan razılıq oldo edirlər. Sənədə görə toriqət azadlığı, kilsə əmlakının sekulyarizasiyası (müsadiro edib, dünyəvi mülkiyyətə qatmaq), cinayət işlərinin kilsə yurisdiksiyasından götürülməsi kimi taboritləri heç də tam qane etməyon siyasi qorarlar verildi. Lakin "**Praqa kompaktları**"na qədor taboritlərlə ittifaqda olan varlı bürgerlər və xırda zadəganlar müqavilədən razi qalmışdır. Onlar imperatorun torofina keçdilər.

Husçu mühəribolorindən sonra çex panları şəhəriyərini Seymin işindən uzaqlaşdırmağa çəhlirdilər. Lakin onlar öz istəklərino nail olə biləndilər. Beləliklə Çex Seymi üç silkdən – pan, vladik və şəhərlilərdən ibarət fəaliyyət göstərirdi. **Pan silki** Seymin iclaslarında şoxşon öz adlarından, **vladikilər** yerli orqanlar tərəfindən, **şəhərlilər** isə öz nümayəndələri arasından seçilərək təmsil olunurdular. Fransa Batı ştatlarında olduğu kimi, hər bir silk ayrıca iclas keçirərək müxtəli məsələləri müzakirə edir və qorar qəbul edirdilər. Əvvəlcə pan silk qorar qəbul edir və müzakirə üçün vladikilər silkinə verir, onlar istəklilik və əlavələrlə onu şəhər silki nümayəndələrinin müzakirəsinə keçirirdilər. Hər üç silk tərəfindən müzakirə edilərək qəbul edilmiş və kral tərəfindən təsdiq edilmiş qorar qanun qüvvəsinə malik olur və zəmiski ləvhəsi adlanan xüsusi kitabə daxil edilirdi.

Çexiya Seyminin səlahiyyətləri çox geniş idi. Belə ki, başa çatmış sülalənin hakimiyyəti ovəzinə yeni kral sülalosunu seçir, taxt-taca sahib olan kralı qəbul edir, qanunvericilik fəaliyyəti ilə möşgül olur, müharibə və sülh məsələlərini müzakiro edir və əsas funksiya kimi vergilərin müəyyən edilərək yıgilması üçün razılıq verirdi. Əslində Çexiya Seymində üstünlük pan olıqarxiyasının olindo idi. Polşa və digər Qorbi Avropana şohorlərindən fərqli olaraq, Çexiya şohorlarının siyasi fəallığı çox zəif olmuşdur. 1500-cü ildə Vladislavın verdiyi qanun şiyaxta zadəganlarının imtiyaz və üstünlüklerini təsdiq etməklə şohor patrisilorini Çexiya Seymində iştirakdan uzaqlaşdırıldı. Beləliklə, Çexiyada "zadəgan demokratiyası" vladikilər silki panlara qarşı dura biləcək qüvvəyə çevrilə bilədi. Pan olıqarxiyasında, demok olar ki, bir neçə adlı-sanlı və varlı sülalələr hökmranlıq edirdilər.

**Məhkəmə sistemi.** XIII osrda kral II Prjemisl Ottokarın dövründə məhkəmə islahatı keçirildi. Ali məhkəmə instansiyası kimi Zem məhkəməsi təsis edildi. Zem məhkəməsi Praqa vilayət məhkəməsi olaraq, Praqa burqqrafından, Praqa komernikindən, Praqa həkimindən (krallığın on ali hakimi) və katibdən ibarət idi.

Yerlərdə cinayət işləri üzrə odalot mühakiməsini popravslav həyata keçirirdi. Popravslavlər kral torəfindən her vilayətə (kraya) təyin edilirdilər. Torpaq sahibləri arasında mülki işlərlə bağlı mübahisələrə andlı iclaşçılar olan yerli feodalların (kraj hakimlərinin) iştirakı ilə Kraj məhkəməsində baxılırdı.

Feodaldan asılı kəndlilər üzərində məhkəmə işləri feodalların (saray hakimləri) ixtiyarında idi.

**Şəhər idarəciliyi.** Erkon feodalizm dövründə şohərlər knyaz inzibati idarəciliyinə tabe edilmişdi. Şohərlərin artması, xüsusi ilə alman məskənlərinin salınmasından sonra şəhər özünü idarəciliyi yaranırdı. İlk dövrlərdə Çexiya kralları özüñə idarəciliyi alman şəhər hüququ osasında yalnız alman şohərlərinə verirdi, sonralar isə çex əhalisinin məskənləşdiyi şohərlər də özüñə idarəciliğin hüququ oldu etdilər.

Cexiya knyazlığı dövründə şəhər məhkəməsi və idarəciliyi **voyt** və ya **soltisa** adlanan və kral torəfindən ömürlük və varışılık vəzifəyə təyin edilən şəxslər torəfindən həyata keçirilirdi. Andlı Şurası və

ya **şeffenlər** də möhkəmə və idarəciliklə bağlı funksiyaları yerinə yetirirdilər. Sonrakı dövrlərdə növbə ilə həyata keçirilən, burqmistrilərin başçılığı ilə şəhər idarəciliyi təşkil olunurdu. Məsləhətçilərin tərkibi hər il yarıbayarı, ya da kral məmurları olan podkomorniklər və ya şahlı (meşşanlar) torofindən seçilən votondaşlar hesabına dəyişdirilirdi.

Mülki və xırda cinayət işləri üzrə möhkəmə araşdırmları hakimlərin və şeffenlərin (andlıların) icraatında idi. Onlar konkret olaraq həm hər şəhərlərdə qüvvədə olan **Nürnberg** və ya **Maqdeburq** şəhər hüquqları esasında mövcud olan hüquq normalarını rəhbər tuturdular.

Çexiya krallığında **Praqa**, **Kutnaya Qora**, **Xeb** kimi kral şəhərlər və ya imtiyazlı şəhərlər mövcud olmuşdur. Bu şəhərlər kral torpaqlarında yerləşmək də, geniş özünüidarəciliy və imtiyaz hüquqlarını malik olmaqla birbaşa kralın tabeçiliyində idilər. Kral torpaqlarında yerləşən, lakin özünüidarəciliy hüququ olmayan şəhərlər dövlət xozinəsi (komor) idarəciliyinə verilir və komor şəhərləri adianırıltı.

XI-XIII əsrlərdə kilsə xüsusi imtiyaz oldo edərək "**dövlət içərisində dövlət**" **statusuna** malik olur. İri torpaq fonduna malik olan kilsədən nəinki feodaldan asılı kəndlilər, həmçinin kilsədən len hüququnda nadəl almış çoxsaylı vassalar da asılı idilər.

Kilsə, həmçinin kralın xeyrinə toplanan bütün vergilərdən azad edilməyə də nail olmuşdu. Ruhaniyənin dünyəvi möhkəmələrdə mühakimə edilməsi də qadağan edilirdi. Öz növbəsində isə kilsə şəhərin dini məsələlərlə bağlı mühakimə etmək hüququnu özündə saxlayırdı.

### *Hüququn əsas cəhətləri*

**Hüququn mənbələri.** Erkən feodalizm dövründə hüququn yeganə mənboysi adətlər olmuşdur. Orta əsr yazılı mənbələri çex adət hüquq barədə çox az məlumat verir və adət hüququnun məcəllələşdirilməsi ayrı-ayrı şəxslər tərəfindən aparıldığı göstərilirdi. Çexiya həkim feodal sinfi adət hüququnun rəsmi, dövlət tərəfindən məcəllələşdirilməsinə heç bir cohd etmirdi.

Fördi məcəllələşdirmə aparmaqla adət hüququ külliyyatlarının yaşlıya köçürülmüş nümunələrinin XIII əsr də tərtib edilmiş, əsasən par-

məhkəmələrindəki prosessual hüquq normalarını özündə birləşdirən 240 maddədən ibarət "Rozemberqli yaşı panın kitabı", XIV əsrə yazılmış feodal arasında mübahisələrin prosessual normalar əsasında araşdırılmasına həsr olunmuş 93 maddədən ibarət "Bir sırə zem hüquq", 1400-cü ildə hazırlanmış "Dubalı pan Andrey tərəfindən yazılmış çex zem hüququnun təfsiri" və başqaları aid edilirdi.

Çexiya feodal hüquq barədə tam geniş məlumat görkəmli çex hüquqşünası Viktorina Kornelişanın XIV əsrə yazdığı "Çexiya torpaqlarının zem hüquq 9 kitabda" əsərində feodal hüquq normalarının möcəffiləşdirilməsi öz əksini tapmışdı.

Hüququn digor mühüm mənbəyini çex krallarının qanunvericilik aktları təşkil edirdi. İlk belə aktlardan biri Brjetislavın 1039-cu ildə verdiyi, köhnə adət hüquqlarının loğv edilməsinə yönəlmüş (çoxar vadəliyə, nikahdan kənar olaqoloro, nikahsız uşaq doğumuna və s.), homçının qətlə görə müqəssirin toqib olunması və s. hüquq normaları barədə dekreti olmuşdur. XIII əsrə Konrad Ottonun verdiyi statut feodalların imtiyazlarını müəyyən edirdi.

Çex hüququnun mənbəyinə məhkəmə presedentləri də (tocrəbəsi) daxil idi. Belə ki, zem məhkəmələrinin mülki və cinayot işləri üzrə qəbul etdikləri qərarlar aşağı instansiyalar üçün presedentlər olurdu. Zem məhkəmələrinin qəbul etdiyi qərarlar, homçının digor dövlət-hüquqi normativ aktlar "zem lövhələrinə" daxil edilərək hüquq yaratmada istifadə edilirdi. "Zem lövhələrinə" xüsusi şoxslorın mülki işlər üzrə bağlıqları müqavilə nümunələri, homçının bəzi cinayət hərəkətlərinin prosessual qaydaları da daxil edilirdi.

Çex hüququnda hər bir silkin özüne aid hüquq normaları mövcud olmuşdur. Zem hüquq feodal sınıfı arasında münasibətləri tənzimləyirdi. Şəhər hüquq meşşanları, kanon hüquq ruhanilər arasındakı ictimai münasibətləri müəyyən edirdi.

Feodal mülkiyyət hüquq torpaq üzərində iki əsas mülkiyyət hüquqi münasibətlərini tənzimləyirdi. Dedina adlanan əzəli torpaq mülkiyyət institutu irsi sahibliyi müəyyən etməklə nəsildən-nəsli vəriliirdi. Xidmət müqabilində verilən şortlu torpaq mülkiyyəti məhdud sahiblik hüququnu müəyyən edirdi. XII əsrdə qədər dedinaya sahib ol-

maq panlarının imtiyaz hüququ idi. Şorti torpaq mülkiyyötü isə vladik-lara (zadəğan) xidmət ovəzinə verilirdi. Şorti torpaq mülkiyyötünü öz-goninkiloşdirmək, vərəsəliyə vermək, boxşış eunək qadağan edilirdi. Əgor şərtin pozulması baş verərdisə, həmin torpaqlar ilkin sahibi (kral) torofindən geri alınırdı.

XII əsrənə başlayaraq dedina mülkiyyötü ilə şorti mülkiyyət arasında forqlər azalmağa başlayır. Belə ki, Otton Konradın 1229-cu ildə verdiyi statut şorti torpaq mülkiyyətini len hüququnda kişi xətti üzrə irsi verilməsi qaydasını müəyyən edirdi.

Çex feodal hüququ özoli nəsl torpaq mülkiyyəti forması ilə satın almış torpaq mülkiyyəti formalarını fərqləndirirdi. Satın almış torpaqlar sahibinin tam soroncamında olmaqla, ondan sahibin istədiyi kimi istifadə etmək hüququ təsbit olunurdu. Özəli nəsl torpaqlar isə özgoninkiloş-dirilərkən yaxın qohumlar həmin torpaqları satdığı an-dan bir il bir gün müddətində almaq hüququna malik idilər. Daşın-maz əmlakın digər mülkiyyətçiyə verilməsi mürokkəb formalizm tətbiq olunmaqla əldən olo ötürürür və seym tərofindən tövsiyə edilərək zəm lövhələrində qeydiyyata alınırdı.

Çex hüququna əmlak oldu etmiş viedən mülkiyyət sahibinə həmin əmlakdan istifadə hüququnu müəyyən edən normalar molunu idı. Belə ki, daşınmaz əmlaka sahib olma hüququnun oldu olunması müddəti 3 il 18 həftə müəyyən edilmişdi.

Feodal mülkiyyət hüququ həm cinayət hüququ, həm də mülki hü-quq normaları osasında müdafiə olunurdu. Özgədo qanunsuz sahiblik-də olan mülkiyyəti tələb etmək üçün vindikasiya iddiası qaldırılırdı.

**Ailə-nikah hüququ.** Ailənikab münasibətlərində ibtidai icma qarluşu qalıqlarının (çoxarvadlılıq, yaxın qohumlar arasında nikah, gəlinin uğurlanması) qalmasının davam etməsi, xristianlığın qəbul edilməsi və feodal dövlətinin möhkəmlənməsindən sonra həm dövlət, həm də kilsə torofindən toqib edilirdi. Brjetislavın 1039-cu il dekreti çoxarvadlılığı, qan qohumları arasında nikabı və s. qadağan edirdi. "Bir sıra zəm hüququ" qanunnaməsində göstərilirdi ki, oğər oğlan qızın razılığı ilə onu qaçırdısa, onlar birləşdə tutularaq qızın atasına ver-

lirdi. O, iso hor ikisinin başını vurdururdu. Ögər qızın oğurluğu onun razılığı olmadan törödilirdi, onda qızı oğurlayanın başı vurulurdu.

Xristianlığın qəbul edilməsindən sonra ailə-nikah münasibətləri kanon hüquq ilə tənzimlənirdi.

Çex hüququ or-arvad əmlakının ayrıca mövcud olmasına töminat verirdi. Belə ki, orin vəfat etməsi və ya boşanmadan sonra ögər varisler olmazsa, qadın və onun valideyinləri həmin əmlak üzərində sərəncam vermək hüququna malik idilər. Orin sağlığında qadının möhkəmədə iddia qaldırmaq hüquq mövcud olmuşdur. Ögər əmlak böfünərdi, qadın bütün əmlak üçün cavabdhəlik daşıyırıldı. Əmlak (cəhiz) orin sərəncamına daxil edilirdi, o, həmin əmlakı özgəninkiloşdirmək hüququna malik olurdu. Orin vəfatından sonra dul qalmış qadın öz uşaqları ilə həmin ailədə qalıb yaşaya bilərdi. Lakin öz arzusuna müvafiq olaraq cəhizini götürərək çıxıb gedə də bilərdi.

Vorosilik hüququnda qanun üzrə voroseliyə üstünlük verilirdi. Kişi cinsindən olan varislər ilk növbədə mirasa sahib olmaq hüququna malik idilər. Qızlar iso cəhiz almaq və birbaşa varislər (qardaşlar) olmadıqda iso mirasa sahib olmaq hüququnu oldo edirdi. Miras varislər arasında bərabər bölüşdürüldü.

**Cinayət və cəza.** Çexiya dövlətinin cinayət və cəza sistemi ilk növbədə封建从属关系aslı kəndlilərə qarşı yönəlmışdı. Ağalarından şoxsi və möhkəmə asılılığında olan kondililər封建从属关系 feodal cəza sisteminin ağırqliklarına dəzə bilməyərək tez-tez üşyan edirdi. Feodal oleyhino yönəlmış çıxışlara qarşı ibtidai icma quruluşu və erkən orta osrlərdən qalma ekillə zəmanətdən geniş istifadə olunurdu. Belə ki, kondidə baş vermiş cinayət və digər təhlükəli əməllərə qarşı kollektiv məsuliyyət müəyyən edilirdi. Cinayət tərotmiş müqəssitlə yanaşı, onu gizlətməş şoxslər də cinayət məsuliyyətinə cəlb olunurdular.

Çex cinayət hüququ normaları sınıf xarakter daşıyırıldı. Belə ki, ögər eyni silkdən olanlardan biri digərinə bir sillo vurardısa, xəsarət alan torəf ona iki sillo və burnuna bir yumruq vurmaq hüququna malik idi. Ögər bu hərokəti aşağı silkdən olan yuxarı silkə qarşı törədərdi, onun oli kəsildi. Panlara və ya vladikilərə qarşı eyni hərokəti tərotmiş aslı kondi başı ilə cavab verirdi.

Cəx adət hüquq və qanunvericilik sistemi cinayotların dörd böyük qrupunu müəyyən edirdi: 1) kilsə və din əleyhinə olan cinayətlər, 2) dövlət əleyhinə olan cinayətlər, 3) şoxsiyyət əleyhinə olan cinayətlər, 4) mülkiyyət əleyhinə olan cinayətlər.

**Din və kilsə** əleyhinə olan cinayətlər xristianlığın qəbul edilməsin-dən sonra formalasmışdı. Brjetislavın dekretində görə kilsə göstərişlərinin pozulmasına görə on müxtəlis cəzalar, o cümlədən ölüm cəzası müəyyən edilirdi.

**Dövləti cinayətlərə** kral və dövlət əleyhinə xəyanət, qiyam, "zəm qanunları əleyhinə yönəlmış cinayət hərəkətinə görə canını" gizlətmək, hakimiyyət orqanlarına müqavimət göstərmək, məhkəmə ha-kimiyətinə qarşı (hakimi təhqir etmək, təkbətək döyüşə gəlməmək və s.) cinayətlər aid idi.

**Şəxsiyyət əleyhinə** olan cinayətlərə də xüsusi diqqət verilirdi. İlk dövrlərdə qan pulu ilə əvəz olunması praktikası totbiq edilirdi. Ottotonun 1229-cu il verdiyi statuta görə qətli töretniş şoxs qan pulu öde-məklə yaşadığı yerdən qovulurdu. Qan pulunun miqdarı vəsitoçinin iştirakı ilə müəyyən edilirdi. Bəzi adətlərə görə qatil və morhumun qohumları barışq (pokor) mərasimi keçirildilər. Pokor barışq məra-simi qohumların qan intiqamının aradan qaldırılmasına yönəlmüşdi. Bədən xəsarəti ilə nəticələnən cinayətlərə görə cərimə ödəmək nozordə tutulurdu.

**Xüsusi mülkiyyətin** qorunmasına böyük diqqət verilirdi. Erkin adət hüququna görə cinayət yerində tutulmuş oğrunu məhkəmosız asmaq, əmlakını isə kralın xeyrini müsadiro etmək müəyyən edilmişdi. Konradın 1189-cu ildə verdiyi dekret isə oğrunu tutaraq məhkəmə-yə götirmək, əmlakını zərərçəkmişin xeyrini müsadiro etmək, özünü isə kral hakimiyyəti orqanlarının mühakiməsinə verməyi nozordə tuturdu. Gecələr tövədilmiş oğurluğa görə dərhal ölüm cəzası verilirdi.

Cəx feodal hüquq cəzaların bir neçə qrupunu fərqləndirirdi: ölüm cəzası, həbsxana, bədən üzvlərinin kəsilməsi, mülki hüquqlardan məhrumət, yaşadığı orazidən sürgün etmə, əmlakın müsadiro edilməsi. Göstərilən cəzalarla yanaşı, zərərçəkmişin xeyrini dövlət tərəfindən sanksiyalaşdırılmış ziyanın ödənilməsi də nozordə tutulurdu.

**Məhkəmə prosesi.** Çexiyada məhkəmə prosesi silki xarakter daşıyırıldı, yəni hər silkin öz məhkəmə orqanı möveud idi. Fördi möcəllə-loşdirmələrdə cinayot və mülki-prosesual işləri fərqləndirilmirdi. Proses xüsusi ittiham xarakterli olmaqla zərərçəknişin və onun yaxın qohunlarının təşəbbüsü ilə başlayırdı. Proses ciddi formalizmi ilə forqlənirdi.

Məhkəmə istintaqına başlamaq üçün qətlə yetirilənin qohumları şifahi olaraq hadisə barədə, qatilin kim olması və s. haqqında məlumat verirdilər. Cavabdehin məhkəməyə çağırılmasına qədər hakim cinayotin baş verdiyi yeri, cinayotin izlərini, meyitin müayinəsini, köynəkdəki qan izlərini və s. maddi sübutlar götürülərək məhkəməyə gotirildi. Tədqiqatın nəticələri protokola köçürürlərək ittihamçı tərofin şikayətləri ilə birləşdə zəm ləvhəsində daxil edilirdi. Bundan sonra cavabdeh məhkəmənin təyin etdiyi vaxtda prosesə gəlməli idi. Cavabdehin məhkəmə prosesinə gəlməməsi onun çox olverişsiz şəraitə düşməsələ nəticələnə bilərdi. Məsələn, qətlə cinayətləri ilə bağlı, üç dəfə göndərilmiş çağırışdan sonra prosesə gəlməyən toqsırıldırılan şəxs ittihamçı (zərərçəkmiş) tərofindən elő ilk rastlaşmada qətlə yetirilə bilərdi.

Məhkəmə prosesi başlayarkən təroflar müəyyən edilmiş qaydaların qorunmasına töminat verilməsini təlob etmək hüququna malik idilər. Prosesdə birinci olaraq iddiaçı və ya ittihamçı çıxış edirdi. Təroflar vəkil tutmaq səlahiyyətlərinə malik idilər. Vəkillər isə öz növbəsində iki nəfər pan olmaqla özlərinə məsləhətçi müəyyən edirdilər. Cavabdeh müqəssir olmadığını sübut etməyə ehd göstərməli idi. Onun göstərdiyi dəlillər çox inandırıcı olmalı idi. Cavabdeh çoxsaylı sübutlardan, o cümlədən şahid ifadələri, maddi sübutlar, and içmək və s. istifadə edirdi. Əgər onun göstərdiyi dəlillər kifayət etməzdən, onda əlbəyaxa döyüş təyin edilirdi. Lakin döyüşdən avval təroflar birinci yixilan tərofin möğlub hesab ediləcəyi şərti barədə and içməli idilər. Zədoganlar qılınc və qalxanla, kondli və şəhərlilər isə silah gözdürmək hüququndan məhrum olduqlarına görə dəyənəklə vuruşurdular. Döyüşənlər hər saatdan bir üç dəfə istirahət edə bilərdilər. Qoləbə çalan tərof roqibin başını kosirdi. Döyüşmək istəməyən cavabdehi sürətli edirdilər.

Üç dəfə məhkəməyə gəlməyən cavabdehi iddiaçı ilk qarşılaşlığı anda öldürmək hüququna malik idi. Lakin iddiaçı cavabdehə arvadı ilə birlikdə rast gəlirdi və arvadı onu öz paltarına bükərok "qoruyardısa", onda iddiaçı qan intiqamını başqa "vaxta" keçirməli idi. Cəx adət hüququna görə qotlo yetirilən şoxsin kişi cinsindən olan qohumları olmazdisa, onda mərhumun arvadı və ya qızı cavabdehə döyüşə çıxməli idi. Bu zaman adət hüququ qadınlara üstünlük hüququ müəyyən edirdi.

XVI osrdə ordalı, məhkəmə sübut növü kimi, praktikadan çıxarıldı.

**Vindikasiya məhkəmə iddiasını** əsaslandırmaq üçün iddia qaldıran həmin orazidə yaşayan 9 nəfər şahid getirməli və ənlərdən üç nəfəri cavabdehin göstərişi ilə and içməli idi. Şahidin gecikməsi və ya and içərkən səhvə yol verməsi cavabdehin boraöt alması ilə nəticələndə bilərdi.

## *IV FƏSİL*

### CƏNUB SLAVYANLARININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ

#### BOLQARISTANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ

##### *Ümumi tarixi icmal*

E.o. VIII-VI əsrlərdə frakiya tayfaları müasir Bolqaristan ərazisində məskunlaşmışdılar. VII əsrən Qara dəniz sahili boyunca yaranan yunan koloniyaları frakiya tayfalarına böyük təsir etmişdi. E.o. V əsrən Bolqaristan ərazisində ilk dövlət qurumu olan Odris çarlığı yarandı. Bizim eranın əvvəllərində Frakiya torpaqları Roma imperiyasına birləşdirildi. Roma imperiyası bölündükdən sonra Frakiya və Meziya əyalətləri Bizans imperiyasına daxil edildi.

VI əsrə slavyan tayfları Balkan yarımadasında məskunlaşmağa başladılar. VII əsrə Meziyada "yeddi slavyan tayfa" ittifaqı yaranır. Meziya şimalda Dunay çayı, cənubda Stariy Planin, qorbdə İskir (Timok), şorqda isə Qara dənizlə ohato olunmuşdu. Bu dövrdə Meziya ərazisində feodal münasibətləri yaranmağa başlayırdı.

677-678-ci illərdə **Asparux xan** başda olmaqla türk tayfalarından olan bulqarlar Meziya ərazisini daxil olaraq Bizansı möglüb edirlər. 681-ci ildə Bizansı ağır möglubiyyətə uğradan bulqarlar Bizans imperatoru IV Konstantini sülh bağlanımağa möcbur edirlər. Beləliklə, slavyan və bulqar tayfalarının ittifaqı Bizansa qarşı etibarlı inüdasiyə birliyi olmaqla, faktiki olaraq, tarixdə Birinci Bolqar çarlığının osasını yaratdı. Asparux xan paytaxtı Pliska şəhəri olan **Birinci Bolqar (680-1018-ci illər) çarlığının** başçısı oldu.

Bolqar çarlığında feodal münasibətləri inkişaf etməkdə idi. Dövlətdə xan və onun yaxın əyanları, həmçinin druğına böyük rol oynayırırdı. Çarlıqda slavyan tayfları xanın ali hakimiyyətini qəbul etməklə yanaşı, ayrı-ayrı vilayətləri idarə edirdilər. Xristianlığın 865-ci ildə rəsmi din kimi qəbul edilməsi dövlətin slavyanlaşmasını sü-

rətləndirdi. Bütün bunlar türk bulqarların slavyanlaşmasına, etnik fərqlərin aradan qaldırılmasına və slavyan dilli vahid bolqar xalqının yaranmasına kömək edirdi.

IX əsrin ovvollarında Bolqarıstan böyük dövlətə çevrildi. Krim xanının (802-815-ci illər) və knyaz Borisin (852-888-ci illər) dövründə Bolqarıstan orazisi genişlənərək qərbədə Böyük Karl imperiyası ilə sorhəd təşkil edirdi. Boris xan Bizansın təsiri ilə 865-ci ildə xristianlığı qəbul etmişdi.

Knyaz Simeonun (893-927-ci illər) hakimiyyəti illərində Bolqarıstan Balkan yarımadasında hökmran dövlətə çevrildi. Serbiya və Makedoniya oraziləri də onun tərkibinə qatıldı. 918-ci ildə Simeon özünü bulqar və rumların bizansların imperatoru (vasilevs çar) elan etdi. Bolqarıstan din sahəsində də avtokefaliq əldə edərək bolqar yepiskoplarının yığıncağında bolqar kilsəsinin müstəqil olduğunu və öz patriarxlarının seçildiyini elan etdilər.

Simeonun imperiyası daxili iqtisadi və etnik birliyə malik olmamış, yalnız müvəqqəti hərbi-feodal güclə arxalanmışdı. Xorvat krallığının özüne tabe etməyə çalışan Simenonun cəhdləri uğursuzluqla nəticələnmişdi.

Bolqar çarlığı Simeonun oğlu Pyotorun dövründə (927-969-cu illər) vilayətlərə parçalanır. Hakim sifin daxilində isə icz-tez fikir ayrılığı yaranırdı. Bütün bunlar dövlətin hərbi gücünü və birliyini zoifləndirdi.

Sosial zidiyyotların gərginloşməsindən istifadə edən Bizans X əsrin ortalarında bolqarlara qarşı qoti hücumuna başladı. Bu dövrdə bolqar dövləti Şərqi və Qorbi çarlıqlara parçalanmışdı. Bolqarıstan 968-971-ci illərdə Kiiev Rus dövləti ilə Bizansın müharibə meydənına çevrildi. Müharibələr ölkənin tosərrüsəfatına ağır zərbo vurur, kəndlilərin istismarını daha da artırırdı. Rus knyazı Svyatoslavı Bolqarıstandan çıxaran Bizans imperatoru İoahan Simixiy paytaxtı Preslav şəhəri olan Şərqi Bolqarıstanı işğal edir. İşğal olunmamış Qorbi Bolqarıstan mərkəzi Otrida ilə birlikdə tezliklə imperator II Vasili torosundan ola keçirilir. **1018-ci ildə Bolqar çarlığı qəti olaraq süqut edir.**

X əsrin birinci yarısında Bolqarıstanda boqomilçilik (abidələr) adlanan böyük antifeodal kəndli hərəkatı başladı. Boqomilçiliyin osası dönyanın ikiliyi və xeyirli şərin mübarizəsi haqqında tosovvürdən

ibarot idi. Bolqar xalqı eyni zamanda yadcellilərin zülmünə qarşı da ciddi müqavimət göstərirdi.

Birinci Bolqarstan dövlətinin süqutu və Bizans işğalı xalqın vəziyyətini ağırlaşdırır, vergi və mükolləfiyyətlərin əhalini müflisləşdirirdi. Bizans dövləti yeni vergi və mükolləfiyyətlər sayını artırır. Kilso (kanonikon) xeyrində vergi verilirdi. Məmurların rüşvətxorluğu və soyğunçuluğu əhalinin vəziyyətini daha da ağırlaşdırır.

Feodal münasibətləri və Bizans işğalı kəndlilərin müflisləşməsi və təhkimciyə çevrilməsini sürətləndirirdi. XII əsrin ortalarında azad kəndlilərin sayı sürətli azalırdı. Bizansın himayəsinə keçmiş bolqar feodalları öz torpaq mülkiyyətini və imtiyazlarını saxlamaqla kəndliləri istismar edirdilər.

Bizans hökmranlığı dövründə iri torpaq mülkiyyəti, xüsusilə də kilso monastır sahibliyi hökmranlıq edirdi. Bizans imperatorları imtiyaz hüququnda bolqar kəndlərini dünyəvi feodallara və məmurlara, həmçinin kilso və monastırlara verirdilər.

Bizans zülmünə qarşı ilk kütlovi üsyən Qorbi Bolqaristanda 1040-1041-ci illərdə başladı. Üsyana birbaşa səbəb natural verginin pul vergisi ilə ovoz olunması olmuşdur.

1071-1073-cü illərdə Bolqaristanda və Serbiyada ikinci böyük üsyən baş verdi.

XII əsrin sonlarında Bizans ayrı-ayrı müstəqil hissələrə bölünüür. Serbiya kralı Stefan Nemanic Balkanların xeyli hissəsini Serbiya dövlətinə birləşdirir.

1185-ci ildə Tırnovada Bizans zülmünə qarşı üsyən qalxdı. 1187-ci ildə Bolqaristan müstəqillik olda edir və **İkinci Bolqar çarlığı (1187-1396-ci illər)** yaranır. İkinci Bolqar çarlığının başçılıq edən çar Asen (1187-1197-ci illər) dövlətin möhkəmlənməsinə nail olur. Onun qardaşı Kaloyan dövründə (1197-1207-ci illər) Bolqar dövlətinin Bizans işgallarından əvvəlki sorhədləri bərpa olundu.

İkinci Bolqar çarlığı II Asenin dövründə (1218-1241-ci illər) on yüksək inkişafına çatır. Onun hakimiyyəti illərində bolqarlar Frakiya və Makedoniyanı işğal edir, Epir və Fessaliyanın bir hissəsini özlərinə tabe edirlər. II Asenin sələflərinin dövründə Bolqar tədricon çarlığı

zəifləyir. 1261-ci ildə Konstantinopolu yenidən özüne qaytaran Bizans Frakiya və Makedoniyanın xeyli hissosunu işğal edir.

XIII əsrin ikinci yarısında iqtisadi cohdən zoifləmiş Bolqar çarlığı monqoltatarlardan asılı vəziyyətə düşür. XIV əsrin ikinci yarısında Bolqar çarlığı pərakəndəlik dövrünü keçirir. 1365-ci ildə üç yeni müstəqil qurumlar Tırnovo, Vidinski və Dobruca yaranır. Bu dövlətlərin də hər biri daha kiçik, boyarların başçılıq etdiyi feodal sahibliyinə bölgündürdülər.

XIV əsrin sonlarında Osmanlı imperiyası Bolqar knyazlıqlarını zəbt etməyə başladı. 1393-cü ildə Plovdiv (Filippol), Sofiya, Varna daha sonra isə ölkənin paytaxtı Tırnova türklər tərofından tutuldu. 1396-ci ildə Nikopol və Vidin şəhərlərinin işğal edilməsilə ikinci Bolqar çarlığının süqut etməsi başa çatır.

Yalnız 1877-1878-ci illərdə Rus-Türk müharibəsindən sonra bağlanmış San Stefano (1878-ci il) sülh müqaviləsi Bolqarıstanın müstəqil olması üçün imkan yaratdı. Lakin həmin il Berlin konqresində azad olunmuş Bolqarıstan iki hissəyə parçalandı. Bolqarıstanın cənubunda Osmanlı imperiyasının tərkibinə daxil olan Şərqi Rumeli vilayəti, şimalında isə paytaxtı Sofiya olan və Osmanlılardan vassal asılılığında olan Bolqarıstan knyazlığı yarandı.

## *Ictimai quruluş*

VII əsrə yaranan feodal ictimai münasibətləri Bolqar cəmiyyətinin iki sinfi: feodal torpaq sahiblərinə və kəndli-icmaçılara bölgüsünü qotı olaraq formalasdırıldı.

Hakim feodal sinfi nəslİ ağsaqqallardan, knyaz drujinasından və ruhanilərdən ibarət təşkil olunmuşdu. İri feodallar boyarlardan və onların vassalarından ibarət olmaqla süzerenlik əlaqələrinə osaslanır. Siyasi hakimiyyət iri feodal oyanlarına məxsus idi. Bolqar çarlarının verdikləri qramotalarda (fərmanlar) onlar "**böyük boyar**" və "**kiçik boyar**" adlandırılırdılar. Sonrakı dövrlərdə boyar silki, fərqlənmış **drujinalar** və **çar məmurları** hesabına artırdı. İri feodalların, öz torpaqları və vassallardan ibarət, feodal qoşunu mövcud olmuşdu.

İkinci Bolqar çarlığı dövründə torpaq üzerinde feudal torpaq sahibliyi iki formada, **baştin** və **proniya** adlanan mülkiyyətdən ibarət olmuşdur. Baştin irsi və sərbəst özgəninkləşdirilən feudal mülkiyyəti idi. Proniya hərbi xidmət ovozino çar və ya iri feudal tərofından vassala verilirdi. Bizans hökmənliliği dövründən (XI əsrin sonu-XII əsr) proniya şərti torpaq mülkiyyəti forması inkişaf etməyə başlamışdır.

Bolqar çarlığında kilsə iri feudal idi. Feodallar kəndlilər üzərində hökmənliliklərini saxlamaq üçün siyasi hakimiyyət və hərbi gücərini möhkəmləndirməklə yanaşı, ideoloji mübarizədə də kilsədən istifadə edirdilər. Xristianlıq və kilsə təşkilatından silah kimi istifadə edən feodalılar kəndliləri itaotdə saxlayırdı. Kilsə və monastırların iri torpaq mülkləri mövcud olmuşdur. Onlar çar imtiyaz qramotaları, homçının feodal və kəndlilərdən alqı-satqı, bağışlama, vəsiyyət, dəyişmə, girov və s. hesabına öz torpaq sahibliklərini genişləndirirdilər.

Iri feodalların əhalisi üzərində vergi və inzibati immunitetləri çar tərofündən verilmiş hüquqi sonərlərdə rosmilosdırılmışdır.

Bolqar kəndlilərinin əsas kateqoriyasını feodaldan asılı kəndlilər olan **pariklər** təşkil edirdilər. Pariklorın əksəriyyəti öz mənşeyini tosorrüfatları olan azad icma üzvlərindən götürməklə sonralar feodaldan asılı vəziyyətə düşmüşdülər. Pariklər feodallara məxsus xüsusi torpaqları okib bəcorirdilər. Onlar biyara gedir, feodalın xeyrini mükolləfiyyətlər yerinə yetirir, dövlət üçün müxtolif vergilər ödəyirdilər. Bolqar çarları torpaqları kəndlilərlə birlikdə feodallara paylayırdılar. Pariklər feodalların yurisdiksiyasına daxil idilər.

Əmtəə-pul münasibətlərinin inkişafı kəndlilərin müxtolif zümroloğlu bölgünmosunu artırırdı. Varlı kəndlilər fərqlənsə də, kəndlilərin əksər hissəsi müflisloşıldılar. Müflisloşmış kəndlilər əhalinin on aşağı təbəqəsi olan **otroklara** qarışındılar.

Otroklar mənşələrin qullardan götürməklə torpaq payı almış kəndlilər kateqoriyasına daxil olmuşdular.

Onlar hüququn subyekti sayılırdılar. Sahibi, oğurluq etmiş otrokun ovozino oğurlanmış oşyanı qaytarmadısa, onda otrok zororçəkmişin mühakiməsinə verilirdi. Qul qadınların uşaqları və hərbi osirlər də otroka çevrilirdilər. Borcunu ödəyə bilməyənlər və cinayətkarlar da kölöyo çevrilirdilər. Qullar əsasən Bizansa satılırdı.

İlk dövrlərdə otroklardan ev təsərrüfatında nökər və qulluqçu kimi istifadə edirdilər. Müəyyən müddət keçdikdən sonra onlar hüquqi voziyyətlərinə görə pariklərə yaxınlaşırıllar. XIII-XIV əsrlərdə Bolqar çarlığında tohkimçiliyin qotı olaraq formalasmasından sonra köləlik bir döfəlik aradan çıxır və otroklar da tohkimçi kəndliyə çevrilirlər.

Bolqar kəndlilərinin tohkim edilməsi gərgin sinfi mübarizə ilə müşayiət olunurdu. Kəndlərin istismara qarşı etiraz formalarından biri kimi qaćqın kəndlilərin sayının artması idi. Kəndlilər feodalallara qarşı tez-tez silahlı mübarizə aparırdılar.

X əsrin ortalarında **boqomilçilik** (abidlər) adlanan bidətçilik (yəreslər) hərəkatı boyar-feodal istismarına qarşı yönəlmışdı. Sonralar bütün Avropanı əhatə edən ilk yeretik hərəkat Bolqarıstandan başlamış, zəhmətkeş kütlələrin kütlovi etirazlarını əhatə etmişdir. Bolqar kəndlilərinin mənafeləri abidlərin görüşlərində ifadə olunur və anti-feodal sociyyətə daşıyırırdı. Abidlər feodal mülkiyyətini və tohkimçilik hüququnun "şeytan", "şor qüvvə" tərofından yarandığını geniş toplıq edirdilər. Onlar icma torpaqlarını əlö keçirmiş feodalalları "şeytan xidmətçiləri" adlandırdılar. Abidlərin toliminin tosiri altında X-XI əsrlərdə Bizansda, Serbiyada, Bosniyada və Kiyev Rus dövlətində zəhmətkeş kütlələrin yeretik hərəkatı meydana golmuşdur.

Abidlər hərəkatının tez bir zamanda Bolqar xalqının müxtəlif təbəqələri arasında geniş yayılmasından qorxuya düşən feodalər kilsə ilə ittifaqə girərək onlara divan tutmağa başladılar.

Boqomilçilər pravoslav kilsəsinə və kilsə torpaq sahibliyinə qarşı çıxır və onları rədd edirdilər. Onlar öyrədirdilər ki, tohkimçilik hüququ müqoddos kitabların göstərişlərinə ziddir. Abidlər hərbi mükəlləfiyyətlərin və vergilərin əleyhino çıxış edirdilər. Onlar patriarchal kənd icma mülkiyyətinə üstünlük verir və icma torpaqlarının iri dün-yəvi və dini feodalallara verilməsini pisləyirdilər.

Yeretik hərəkat sonrakı əsrlərdə Avropada müxtəlif adlarla (katarlar, albiqoyçular, striqolniklər) davam etmişdi. Papa onlara qarşı inkvizisiya (təhqiqat) tətbiq etmişdir.

Bolqar çarlığında feodal təsərrüfat münasibətləri ilə yanaşlı, müstəqil sənətkarlıq və ticarət də möhkəmlənirdi. İri şəhərlərdə sənətkarlıq

mallarına toləbat iso ticarotin canlanmasına səbəb olurdu. Bolqar tacirləri ononəvi Bizans və Rusiya ilə yanaşı, Genuya və Venesiya ilə də ticarət əlaqları qururdular.

### *Dövlət quruluşu*

İlk feodalizm dövründə Bolqar knyazlığında dövlət hakimiyyəti knyaza və onun mərkəzi və yerli inzibati aparatına məxsus idi. Erkən dövrlərdə dövlət başçılığı edən monarx **xan** adlanırdı. Simeonun (893-927-ci illər) dövründə Bolqar knyazlığı **kesar** (çar və ya bazilevs) adlanmaqla imperator hakimiyyətinin yarandığı elan edildi. Bizans imperatorlarından fərqli olaraq, Bolqar çarının hakimiyyəti irsi xarakter daşıyırıldı. Çarın oğlu və qardaşı hakimiyyətin varisi hesab edilirdilər. Bolqaristanda çar hakimiyyəti özünün on yüksək inkişaf mərhələsində Simeon və II Asenin dövründə çatmışdı. Özlorini Bizans imperatoruna bərabər tutmağa çalışan Bolqar hökmədarları XIII-XIV əsrlərdən "Çar və mütləq hakim" tituluunu qəbul edirlər. Çarın ohatosində olan məmurlar Çar Şurasının üzvlərinindən ibarət idilər.

Bolqar çarlarının dayağı feodal hərbi qoşunu idi. Çar ali qanunvericili hakimiyyətinə malik olmaqla baş hakim və ali baş komandan səlahiyyətlərini yerinə yetirirdi.

Çar hakimiyyəti **Boyar Şurası** ilə möhdudlaşdırılırdı. Onun tərkibində böyük boyar və böyük patriarch daxil idi. Boyar Şurasının on başlıca funksiyası bu və ya digər səbəbdən hakimiyyətdə olan sülalənin öz hakimiyyətlərini davam etdirə biləndikləri tədqiqirdə (varislərin olmaması və s.) yeni çarı müəyyən etməkdən ibarət olmuşdur. Bundan sonra Şura daxili və xarici siyaset məsələləri ilə bağlı möşvərçi orqan kimi də çıxış edirdi. Boyar Şurasından istifadə edən iri feodallar hökmədarın siyasetini özlərinə sərf edən məcrada aparmağa yönəldə bilirdilər.

VII-VIII əsrlərdə **quldarlıq demokratiyasının** qalığı olan **xalq yiğincığını** çağırmaq onənəsi qalmaqdə davam edirdi. XIII-XIV əsr-

lordo öz ohomiyyatini itiron xalq yiğincağının işindən sado xalq tamamilə kənarlaşdırıldı.

Bolqar çarlığında ali momurlar hakim feodal silkinin maraqlarını ifadə edən siyaset aparır, onların intiyazlarını və üstünlüklerini qorumağa çalışırdılar.

Mərkəzi idarəciliç aparatına daxil olan momurlar boyalar torofindən seçilmişdir. Çar torofindən təyin olunurdular. Ali momurlar arasından böyük **loqofet** forqlondırılırdı. İkinci Bolqar çarlığı dövründə böyük loqofetin solahiyyyətləri daha da artırılır. İkinci Bolqar çarlığı dövründə böyük loqofet birincisi nazir olmaqla çarın on yaxın silahdaşı idi.

Digər mühüm məmür vəzifəsi olan protovestiary maliyyə naziri olmaqla çar və dövlət xozinəsi işlərini aparırdı. Böyük Voyevoda və prostrator ali rütbəli hərbiçiləri təmsil etməklə mühüm vəzifələr tuturdular.

**Yerli idarəciliç.** Bolqar çarlığının orası vilayətlərə bölündürdü. Vilayətlərdə dövlət idarəciliyini çarın solahiyyyəti nümayəndələri **duk** və **kefali** adlanan yerli hakimlər həyata keçirirdilər. **Duk** vilayətin baş şəhərində çar torofindən təyin edilmişdir. Onun solahiyyyətlərini yerinə yetirirdi. Ayrı-ayrı kiçik şəhərlərə başçılıq edən duklar vilayət hökmdarlarına tabe idilər. Hər bir şəhərdə mövcud olan komendantla-qalaların müdafiə olunması və yerli qərnizonlara başçılıq etmək həvalə olunmuşdu. Bolqar kəndliləri öz ağaları olan feodalların hakimiyyətində idilər.

**Məhkəmə.** Bolqar türklərdə ali məhkəmə funksiyasını xan və onun təyin etdiyi hakimlər yerinə yetirirdilər. Sonrakı dövrlərdə dövlətdə feodal və kilsəyə moxsus məhkəmələr yaradıldı. İnzibati hakimiyyət məhkəmə hakimiyyətindən ayrılmadığına görə oyalotlarda və şəhərlərdə yerli məmurlar, xüsusi maliyyə işlərinə baxan məmurlar məhkəmə funksiyasını yerinə yetirirdilər.

### *Hüququn əsas cəhətləri*

**Hüququn mənbəyi.** Erkən xanlıq dövründə Bolqarıstanda adət-hüquq normalarına üstünlük verilirdi. Çar Simeonun hakimiyyəti ilə-

rində ilk qanunlar külliyyatı olan "Mühakimə olunan adamlar haqqında qanun" tortib edildi. Qanunlar külliyyatı ölkədə feodal münasibətlərini hüquqi cəhətdən rəsmişdirirdi. 32 fəsildən ibarət olan külliyyat cinayət və prosessual hüquq normalarını, homçının qismən mülki hüquq münasibətlərini özündə birləşdirirdi. Bizans hüququnun mühüm külliyyatı olan Ekloqanın təsiri altında hazırlanmış "Mühakimə olunan adamlar haqqında qanun" Məcəlləsi bolqar çarlarının imtiyaz qərar və qramotaları (xrisovullar) ilə zənginləşdirilərək feodal hüququnun özüne moxsus kompilyasiyasını təşkil edirdi. Külliyyatın on osas vəzifələrindən biri feodal şoxsiyyəti və mülkiyyətin qorunmasından ibarət idi.

Xristianlığı Bizansdan qəbul etmiş Bolqarıstan Bizans mədəniyyəti və hüququnun təsiri altında inkişaf etmişdir. Bəzi Bizans hüquq külliyyatları bolqar dilinə tərcümə edilərək xüsusi məccəllələrə – **nomo-kononlara** daxil edilmişdi. Nomokononlar həm **dünyəvi (nomos)**, həm də **kilsə (kanonos)** hüquq normalarını özündə birləşdirirdi. Nomokanonlardan – Ekloqa və Əkinçilik qanunu bolqar hüququnda daha çox istifadə edilmişdir.

**Mülkiyyət hüququ.** Feodal mülkiyyət hüququnun xarakteri və mözminə Bolqar çarlarının verdikləri **xrisovullarda** (förmənlərdə) daha doqiq öz hüquqi qiymətini tapmışdır. Bu förmənlərdə feodal torpaq mülkiyyəti formasının **baştına və proniya** növləri xüsusilə fərqləndirilirdi. Başına irsi torpaq mülkiyyəti olmaqla sahibi torafindən istonilon vaxt özgənkiloşdırılırdı. Proniya xidmət müraciətində verilmiş şərti torpaq sahibliyi idi. Torpaq üzərində feodal hüququnun müəyyən olunması ağaya həmin torpaqlarda yaşayan kəndlilərlə birlikdə imtiyaz qramotalarının verilməsi ilə əlaqədar olmuşdur. Çar II Asenin 1230-cu ilə verdiyi Vatoped qramotası Semalto kəndini torpaqları ilə birlikdə başına hüququnda Müqəddəs Moryom monastırına boxşış edilməsini və həmin kənddə yaşayan kəndlilərin monastır vergi verməsini və mülkəlliyyət yerinə yetirməsini təsbit edir. Monastır idarəciliyə və məhkəmə solahiyətləri funksiyasına da malik olurdu. Fərmana müvafiq olaraq dövlət məmurları,

məhkəmə və fiskal (vergi-maliyyə məmurları) nümayöndələrinin "monastır sahibliyinə ayaq basmaları belə qadağan edilirdi".

**Ailə-nikah hüququnda** bütürəstlik dövründən qalma adotlər aradən qaldırılırdı. Çoxarvadlılıq loğv edilir və hotta ikinci arvadın olmasına belə qəti qəbul edilmirdi. Qanun ikinci arvadı uşaqları ilə birlikdə evdən qovmaq hüququnu müəyyən etdi. Yaxın qohumlar arasında nikah qadağan edilirdi.

**Bolqar vərəsəlik hüququ** ayrı-ayrı varlı ailələr arasında mülkiyyət sahibliyinin qorunmasına çalışırdı. Başına mülkiyyəti mərhumun övladlarına, əgər onlar olmazsa, hotta üçüncü qohumluq dorocolorino qədər verilməsini nəzərdə tuturdu. Proniya mülkiyyəti sahibi vəfat edərsə, əmlak formal olaraq mülkiyyətin ali sahibinə (osason çəra) qaytarılırdı. Mülkiyyətin ali sahibi öz arzusuna uyğun olaraq proniyani mərhumun oğluna vəro bilərdi.

Bolqar çarlığında digər əmlaka vərəsəlik (kondli təsərrüfatından başqa) Ekleqanın (VII titulunun slavyan redaksiyası) müvafiq maddələri ilə tənzimlənirdi.

**Cinayət və cəza.** Bolqar cinayət hüququ cinayətlərin bir neçə növünü forqləndirirdi. Hökmədar əleyhinə olan cinayətlərə görə on ağır cinayət olmaqla ölüm cəzası verilirdi. Xristianlıq dinindən intihə etmək cəni ağır cəzaya moruz qalmaqla nəticələnirdi.

Şoxsiyyət əleyhinə olan cinayətlər hüququnda qotlö bağlı cinayətlər çar məhkəmələrinin səlahiyyətinə daxil idi. Qəsdən adam öldürməyə görə ölüm cəzası verilirdi. Qəsd olmadan törodişən cinayətlər qamçı cəzası və həbsxanaya salınmaqla nəticələnirdi. Qatilin osas cəzası ilə yanaşı, dövlət xəzinəsinə ödənilən **xüsusi cərimə (fun)** vermosı da nəzərdə tutulurdu.

Bolqar cəza sistemi feodalizm dövrü üçün xarakterik olan imtiyaz hüququ cəhətlərinə üstünlük verirdi. Belə ki, cəzanın ağırlıq dorocası cinayətkarın silki mənsubiyətindən asılı idi. Belə ki, ali silkin nümayöndələri maksimum üstünlüklərə malik olmuşdular. Onların həyat və sağlamlıqlarına qəsd edilməsi ağır cəzalara moruz qalırdı. Əksinə onların törotdiyi cinayət omolları maksimum yüngül cəzalarla nəticələnirdi. İri feodallar faktiki olaraq öz qulluqçuları olan otrokları

öldürmək hüququna malik idilər. Otrokun qotlı ağır işgəncələrlə baş verdikdə ek loqanın XVII titulunun 49-cu maddəsi müqəssir üçün coza müəyyən edirdi. Digor hallarda isə istənilən azad şoxslor tərəfindən otrokun öldürüləməsi qəsdən digorinin omlakını möhv etmək kimi tövsiyə edilərək sahibinə dəymmiş ziyanın ödənilməsini nəzərdə tuturdu.

**Mülkiyyət və omlak əleyhinə** olan cinayətlər sırasında feodal mülkiyyətinin, o cümlədən kilsə omlakının qorunmasına xüsusi diqqət verildi. Kilsədən oğurlanmış omlaka görə oğru kölo kimi satıldı. Məlqara oğurlayan birinci dəfə bədən cozası, ikinci dəfə yaşadığı orazidən (könddən çıxarmaq) qovulmaq. Üçüncü dəfə isə köloliyə verilmək cozasına məruz qalırırdı. Qəsdən ev yandırılması və qəsdən soyğunçuluğa görə ölüm cozası müəyyən edilirdi və ya 12 il müddətinə höbsxana cəzası verilirdi.

**Məhkəmə prosesi.** Çar və kilsə əleyhino tərodilmiş cinayətlərə görə rəsmi axtarış prosesi müəyyən edilmişdi. Digor hallarda isə proses xüsusi ittiham xarakteri daşıyırırdı. Mülki və cinayət prosesi üzrə işlər fərqləndirilmirdi. Bolqar məhkəmə prosessual hüququna müvafiq olaraq iddiaçı və ittihamçı eyni silkə mənsub olduqda bərabər prosessual təminatlara malik olurdular. İşin araşdırılması ("spor" mübahisənin) zororçokmişin toşobbüsü ilə başlayırdı. Tərəflərə ittihamın və ona müvafiq etirazın hazırlanması və sübutların müəyyən olunması həvalə edilirdi. Sübutlar arasında şahid ifadələrinə üstünlük verilirdi. Şahidlərin iki əsas qrupu fərqləndirilirdi: baş vermiş hadisənin birbaşa iştirakçısı olan şahidlər və "xeyirxah məqsədlər" xatirinə şahidlilik etmək istəyənlər. İşin xarakterindən asılı olaraq müxtolif sayda şahidlər tolob olunurdu. "Böyük mübahisələr" üçün 11 nəfər, "kiçik mübahisələr" üçün isə 3 nəfərdən 7 nəfərə qədər şahid gotirilməli idi. Məhkəmələrdə ordalıya və and içmədən də istifadə edilirdi.

# SERBİYANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ

## *Ümumi tarixi icmal*

Serbiya ərazisində məskunlaşmış ilk tayfalar qədim **illiriyahlar**, **frakiyahlar** və **keltlər** olmuşdur. E.o. 229-cu ildən başlayaraq Roma işgalçları yerli tayfaların romalılaşmasına səbəb oldu. VI-VII əsrlərdə burada cənub slavyanları məskən salmışdı. Cənub slavyanlardan olan serblorin ilk **tayfa birliyi Şərqi serb knyazı Vlastimirin (836-843-cü illər)** dövründə olmuşdur. Şərqi serb knyazlığının əsas ərazisi olan Raşkidən əlavə, ondan qorbdə yerləşən Bosniyada Alastimirin hakimiyyəti altında idi. Əsas vilayət olan Raşkinin ərazisinə Drin, Lima, İbra və Qərbi Maraviya çayları hövzələrində yerləşən torpaqlar da daxil idi. "Serb" termininə ilk dəfə Lüdevit Posovskinin (IX əsr) başçılığı etdiyi üşyan haqqında verilmiş məlumatda və Bizans imperatoru Konstantin Baqryanordinin (X əsrin ortaları) əsərlərində rast gəlinir.

Cənub slavyanlarının məskunlaşdırıldığı Balkan yarımadasında qoşu icmaları birleşdirən **kuçi** və ya **zadruq** böyük patriarchal ailələr yaranmışdı. Bir neçə zadruq bir tayfamı, bir neçə tayfa isə **jup** adlanan tayfa birliyini təşkil edirdi. Tayfa birliklərinə jupanlar başçılıq edirdi. **Jupan, Ağsaqqallar Şurası və xalq yiğincəğindən** ibarət qanunverici və icraedici orqanlar horbi demokratiyanın əsasını təşkil edirdi. Horbi demokratiya dövründə xalq drujinası böyük rol oynayındır.

Jupan və ağsaqqalların vəzifəsi tədricən irsi olmaqla, ayrı-ayrı varlı və nüfuzlu nəsillorin əlinə keçirdi. Jupan hakimiyyəti knyaz və ya serblorla deyildiyi kimi, "knez" idarəciliyi ilə əvəz olunurdu.

VIII-X əsrlərdə serb comiyyətində sosial təbəqəloşmə sürətləndir. Bu dövrdə serblor torofından ələ keçirilmiş kölələrin olduğu barodə məlumatlar mövcud olmuşdur.

XI-XII əsrlərdə Serbiya feodal dövlətinin təşəkkülü başa çatır. XII əsrde qərbi və şərqi Serbiya tayfalarını birleşdirən Böyük Serbiya dövləti yarandı. Serbiya tayfalarından olan **Nemanıçlər** sülaləsi hakimiyyətə gəlir. Şərqi Serbiyada "böyük jupan" sülalosının birləşmə hökmdarı olmuş Stefan Neman (1165-1195-ci illər) əvvəllər Bizans-

dan asılı olaraq jupanlığı idarə edirdi. XII osrin 80-ci illorində o, Bizansa tabe olmaqdan imtina edərək Sredsaya (Sofiya) qədər olan şərqi torpaqlarını və Niş şəhərini ola keçirir. Bizans imperiyası ilə bağlaşmış 1190-ci il sülh müqaviləsinə görə imperator Serbiyanın dövlət müstəqilliyini tanır. Stefan Neman Şərqi Serbiya torpaqları ilə yanaşı Dunay Serbiyasını, Dalmasiya, Hərsoqoviniya və Çernogoriyanı da öz hakimiyyəti altında birləşdirir. **Stefan Neman vaxtında serblər pravoslav xristianlığını qəbul edirlər.**

Stefan Nemanin oğlu Stefan Pervovençanın dövründə (1195-1224-cü illor) Serbiya krallığı çevrilir. Serbiya öz kilsəsinin müstəqilliyi uğrunda Bizansla və Roma papası ilə mübarizəsi qələbə ilə nticələnir. Serbiyada slavyan dilində moizə etmək hüququna sahib olan müstəqil patriarchlıq və pravoslav kilsəsi yaradılır. Stefan Nemanin diğər oğlu Stefan Savva Serbiyanın ilk patriarchı təyin edilmişdi.

Nemaniçlər sülaləsinin dövründə (XII osrin sonu - XIV osrin ikinci yarısı) Serbiya dövlətində feodal münasibətləri daha da möhkəmlənir və dövlətin orazisi genişlənir.

Serbiya dövləti özünün on yüksək çıxoklomna mərhələsinə kral Stefan Duşanın (1331-1355-ci illor) dövründə çatmışdır. Duşanın hakimiyyəti illorində Serbiya Balkan yarımadasında on güclü dövlətə çevrilmişdi. Bizans və Bolqar çarlığı ilə aparılan müharibələr nticəsində Stefan Duşa Makedoniya, Albaniya, Epir və Fessaliyanı zəbt edir. Bolqarıstan isə bir müddət Serbiyadan vassal asılılığında olur. 1346-ci ildə **Skople şəhərində** tacqoyma mərasimi keçirən Stefan Duşan özünü "Serblərin və rumların (bizansların) çarı" elan edir. Stefan Duşan bir neçə döfə Konstantinopola yaxınlaşaraq onu tutmağa cəhd göstərir. Növbəti yürüşlərin birində Duşan vəfat edir.

Stefan Duşanın vəfatından sonra Serbiya bir neçə udel knyazlıqlarına bölünür. Onun oğlu Stefan V Uroşanın dövründə Serbiya çarlığının yalnız daxili vilayətləri onun idarəciliyində idi. Daxili, knyazlararası müharibələr ölkəni zəiflədirdi. XIV osrin 70-ci illorində Serbiya Osmanlı imperiyası torofindən işğal olunmağa başlayır.

1339-cu ildə Kosovo döyüşündə serbləri möglubiyətə uğradan türklər çarlığın böyük hissəsini Osmanlı imperiyasının tərkibinə

daxil edirlər. Şimali Dunay ətrafi ərazilər isə sultandan vassal asılılığını qəbul edir. 1459-sincən ildə Serbiyanın bu ərazisi də türklər torəfindən işğal edilərək imperiyanın torkibinə qatılır.

Feodal Serbiyada ictimai münasibətlər kəskin sınıf mübarizə şəraitində inkişaf edirdi. Hakim feodal silki üçün boqomilçilik (abidlər) horokati ciddi tohlükə törədirdi. Serbiya dövləti və dini feodallar yere-tik hərakata qarşı ciddi mübarizə aparırdılar. Stefan Duşanın 1354-cü ildə kilsə möclisində qəbul etdiyi "Qanunnamə" də də yerelərlə mübarizə aparmaq nəzərdə tutulurdu.

### *Ictimai quruluş*

Serbiya feodal cəmiyyətində hakim feodal silki iki təbəqədən ibarət olmuşdur. Feodal silkinin ali zümrosunu təşkil edən **vlastelilər** knyaz və əyan noslindən ibarət idi. Vlastelilər başına hüququnda torpağa sahib olmuşdular. Torpağa və digər əmlaklara tam sahiblik hüququnu müoyyən edən başına feodal mülkiyyəti formasını vlastelilər müdafiə edirdilər.

Feodal silkinin digər zümrosunu süzeren vassallıq xidmotino osaslayan **vlasteliçilər** daxil idi. Vlasteliçi öz süzerinindən proniy hüququnda müvəqqəti və ya şorti torpaq payı alırdı. Proniy vlastelinin mülkiyyəti olmaqla istonilon vaxt onun tarəfindən geri alınma bilinirdi. Vlasteliçiyə isə proniy mülkiyyətini özgəninkiloşdirmək qadağan edilirdi.

Vlasteli zümrosu yüksək mövqedə olmaqla siyasi ierarxiyanın ən yüksək pilləsində idi. İri vlastelilərin xüsusi qoşunu, sarayı və momurları olmuşdur. Onlar vlasteliçilərin süzerenləri idilər. Vlastelilərin hakimiyyəti o qədər güclənmişdi ki, onlar kralı bərabərlər arasında birinci hesab edirdilər.

Serbiya kralının vlasteli və vlasteliçilərə münasibəti onunla müoyyən edilirdi ki, **vlastelilərin əksəriyyəti mərkəzi hakimiyyətdən müstəqilliklərini** olda etməyo çalışırdılar. Ona görə də kral hakimiyyəti vlastelilərin separatizminə qarşı mübarizədə vlasteliçilərin hərbi qüvvələrinə arxalanırdı. Mərkəzi çar hakimiyyətinin güclənməsindən sonra vlastelilərin siyasi əhəmiyyəti daha da artdı.

**Vlasteliçi kraldan iri torpaqlar** almaqla oyanlar qrupuna daxil olurdular. Vlasteli və vlasteliçilər digər sıklarə münasibətə imtiyazlı olmaqla asılı kəndlilər üzərində geniş səlahiyyətlərə malik idilər. Kəndli birlikdə torpaqlar onlara məxsus olmuşdur. Horbi, inzibati və digər mühüm dövlət vəzifələrini müstəsnə olaraq göstərilən imtiyazlı zümrənin nümayəndələri tuta bilərdilər.

Dünyəvi feodallarla yanaşı **ruhanıllar** də hakim sinfə daxil idilər. Yüksək kilsə icarxiyası iri ruhani təbəqəsində təmsil olunurdu. XIII-XIV osrlərədə kilsə Serbiya dövlətində mühüm yer tuturdu. Monastır mülkiyyəti də geniş inkişaf tapmışdı. Monastırlar vergi, inzibati və möhkəmə immuniteti oldı etmişdilər.

Serbiya çarlığında istismar olunan təbəqəyə kəndlilərin müxtəlif zümrələri daxil idi.

**Meropxi** təhkimi kəndli olmaqla, XIV əsrin ortalarında kənd əhalisinin əsas hissəsinə təşkil edirdi.

Meropxilər feodalın, dövlətin və kilsənin xeyrinə çoxsaylı mükəlləfiyyətlər yerinə yetirməli və vergilər ödəməli idilər. XIII-XIV əsrlər də Serbiyada feodal rentasının üç növü: natural, işləyib ödəmə və pul inkişaf etmişdi. Dövlət, meropxiləri feodal torpaqlarını tərk edərək qaçmasına görə, çox ağır coşalandırırdı. Qaçqın meropxini damğalayaraq burnundan dəlik açırdılar. Nəinki kəndlilər, hətta sonətkarlar və feodal üçün çalışan qulluqçular da təhkim olunmuşdular.

Hüquqi vəziyyətlərinə görə meropxilərə yaxın olan Serbiyanın dağ rayonlarının əhalisi valaxilər maldarlıqla məşğul olurdular. Onlar xüsusi yaşayış məskənləri olan **icmalarda** (**katunlarda**) yaşayırdılar. Valaxılardan nəsil-qəbile təşkilatının qalıqları qalmadı davam edirdi. Onların otaqları kralın mülkiyyəti hesab edilirdi.

Serbiya feodal comiyyətində əhalinin aşağı təbəqəsini təşkil edən, əsasən ağanın ev təsərrüfatında işləyən **otroki** adlanan qul-nökorlar də mövcud olmuşdur. XIV əsrədə otrokilorun feodal təsərrüfatlarında çalışması praktikasından geniş istifadə edilir. Artıq otrokilor hüquqi vəziyyətlərinə görə meropxilərə yaxınlaşmışdı.

Azad icma üzvü olan, lakin müxtəlif sobəblərdən tödricən təhkimi kəndlilərə çevrilən **sebrilər** xüsusi mövqədə olmuşdular. Feodal co-

miyyotinin yaranmasından sonra feodal silkino daxıl ola bilmoyon və daim tohkimçiye çevrilmək qorxusu onları keçmişin qobilə nəslə onənolörünün davamçılarına çevirmişdi. Ona görə də Serbiya feodal cəmiyyəti sebriləri qəbul etməmişdi. Sebrilərin xalq vəçesi kimi təpləndiqləri sobor (yığıncaq) dövlət tərəfindən ciddi qadağan edilmişdi.

Serbiya əhalisinin böyük qrupunu şəhərlilər təşkil edirdi. Şəhər əhalisi kütləvi vergilərə cəlb olunsa da tohkinili hesab olunmurdular. XIII-XIV əsrlərdə mərkəzi dövlətin yaranması şəhərlərin iqtisadi rolunu artırırdı. Şəhərlər xüsusi inzibati status əsasında fəaliyyət göstəridilər. Stefan Duşanın "Qanunnaməsi" şəhər üçün müəyyən edilmiş güzəşt qramotalarının pozulması üçün ciddi məsuliyyət müəyyən edirdi. Dövlət tacirlərə xüsusi himayədarlıq etməklə onları feodallarını təzyiqlərindən qoruyurdu.

### *Dövlət quruluşu*

Serbiya feodal dövlətinə başçılıq edən **monarx** on iri feodal ididir. Nəmaniçilər sülalosinin ölkəni birləşdirmək cəhdini monarch hakimiyyətinin inəhkəmlənməsi ilə nəticələndi. 1217-ci ildə Serbiya monarı Roma papasından kral titulunu qəbul edir. Əslində isə bu akt Serbiya krallığının katolik kilsəsindən siyasi asılığının etiraf edilməsi, demək idi. Digər tərəfdən katolik kilsəsindən titulun qəbul edilməsi, dövlət üçün də olverişli idi. Cənki o dövrün ən qüdrətli dövlətləri olan istor Bizans imperiyası, istərsə də "Müqəddəs Roma imperiyası" arasında manevi etmək istəyən Serbiya çarlığı papadan kral titulunu həvosla qəbul etmişdi. Serbiya kralı da öz növbəsində dövləti möhkəmləndirərək onu Qorbi Avropanın qüdrətli monarxiyasına çevirmişdi. Mərkəzi kral hakimiyyəti Stefan Duşanın (1331-1355-ci illər) dövründə Makedoniya və Albaniyanın birləşdirilməsindən sonra yüksək inkişaf zirvəsinə çatır.

Kral hakimiyyətinin qüdrəti muzdalu qoşun və iqtisadi cəhətdən digər feodallardan güclü olan üstünlükler hesabına təmin edilirdi. Krala möxsus geniş torpaq mülklərindən və əhalidən golon gəlirdən xoxino zənginloşıldı.

Golirlorin osas hissösi kral sarayına qoşun saxlanılmasına və monarxin şoxsi təlobatına xorelonirdi. Feodal Serbiyasında dövlət xozinəsi ilə kral xozinəsi forqləndirilmirdi.

Kral solahiyətində hakimiyyətin qanunverici, icraedici, horbi və mohkəmə sistemi comloşıldı. Çoxsaylı momurların daxil olduğu mərkəzi bürokratik aparat – **knyaz, voyevoda, jupan, sotnilər, kefal**, hakimlər və s. kral tabeçiliyində idilər.

Feodal qoşunundan olavə Serbiya kralları atıcılar və süvari qoşunun daxil olduğu xüsusi muzdlu horbi hissəyə malik idilər. Muzdlu qoşundan mühafizə və ölkədə baş verə biləcək qiyamlara qarşı istifadə olunurdu.

**Serbiya kral** hakimiyyətinin daha bir spesifik xüsusiyyəti ondan ibarət idi ki, **kral patriarchla birlikdə kilsə toşkilatına başçılıq** edirdi. Kral on yaxın əhatəsi ilə dövlət siyasetinin on vacib cari məsələlərini həll edirdi.

Feodal silki suzeren vassallıq və feodal immuniteti osasında toşkil olunmuşdu. Feodal noinki torpağın mülkiyyətçisi, həm də torpağın sorhodları daxilində siyasi hakimiyyətə malik idi.

Kilsə Serbiyada kollektiv mülkiyyətçi, osas ideoloji qüvvə və əhalinin istismar olunmasının toşkilatçısı kimi çıxış edirdi.

Serbiyada kral hakimiyyəti heç də mütləq monarxiya kimi olmayışdır. Belə ki, onun hakimiyyəti iri dünyəvi və dini feodalların qurultayı olan **soborla (məclis, yiğincaq)** məhdudlaşdırıldı. Serbiya soborunun solahiyətləri dəqiq müyyəyən edilməmişdi. Ona görə də onun çıxarılması konkret siyasi vəziyyətdən asılı idi.

Sobor kralla birlikdə mühüm məsələləri: arxiyepiskopun toyin edilməsi, kralın seçilməsi, mühüm qanunların qəbul edilməsi kimi məsələləri həll edirdi. Kral hakimiyyətinin məhdudlaşdırılması Stefan Duşanın Qanunnamosunda də toşbit olunmuşdu. Qanunnamonin 173-cü maddəsində göstərilirdi ki, çar qanunları poza bilməz, Qanunnamoyə zidd olan və ya onun loğvinə yönəlmüş qanunları qəbul edə bilməzdi.

**Yerli hakimiyyət və idarəcilik orqanları.** Eşkon monarxiya dövründə (IX-XII əsrin birinci yarısı) Serbiyadan başqa təbii sərhədlərlə əhatə olunmuş (dağ və çaylarla) **Raşka, Zeta, Trebine** və digər müs-

toqlı knyazlıqlar mövcud olmuşdur. Bu dövrde əsas inzibati orazi vahidi **jup** olmuşdur. Jup orazi vahidlərində nəslı qabilo-tayfa münasibotlarının qahıqları və özünüidarəcilik elementləri qalmışdı.

Juplara **jupanlar** başçılıq edirdi. Onlar oyan noslindən olanları arasından təyin edilirdilər. Jupanların əsas vəzifəsi vergilərin toplanması və əhali tərofından mükolləfiyyətlərin yerinə yetirilməsinə nəzarət etmək olmuşdur. Jupanlar rəsmi nümayəndə olaraq jupu feodal mülkiyyət sahibi kimi idarə edirdilər. Toplanan golurın üçdə biri jupanın, üçdə ikisi isə xozino xeyrino yiğilirdi.

XII-XIV əsrlərdə Serbiyanın **inzibati ərazi vahidlərində döyişiklik** edildi. İnzibati ərazi vahidlərinin yenidən qurulması, ilk növbədə, köhnə sistemin toşokkül tapmış feodal ictimai münasibotlорino və gənişlənmiş dövlət ərazi sorhədlərinə uyğun golmosı, ikincisi isə yaranmış bir neçə knyazlığın mövcud olmasının Nemançılor sülalosunun mərkəzləşdirilmə siyasətinə zidd olması ilə əlaqədar idi. Yeni ərazi bölgüsü Serbiya dövlətinin hərbi feodal xarakteri ilə müəyyən edildi. Bütün ölkə vilayətlərə bölünərək kral tərofından təyin edilən canişinlər tərofından idarə olunurdu. Vilayətdəki hərbi qüvvələrə başçılıq edən voyevoda canişinə tabe idi. Hor vilayət nahiyələrə (juplara) böülüdü. Lakin nahiyələr ovvəlki jupların sorhədlərinə uyğun golmirdi. Yeni juplara (nahiyələrə) **knyazlar**, **çəlniklər**, **keçralıklär** başçılıq edirdilər.

### *Hüququn əsas cəhatləri*

**Hüququn mənbəyi.** Serbiya hüququnun ilk mənbəyi hakim sinfin mənafəcini uyğunlaşdırılmış adətlər olmuşdur. Bolqar çarlığında olduğu kimi, Serbiyada da Bizans hüququnun təsiri özünü göstərirdi. Lakin Serbiyada özünəməxsus hüquq normalarının külliyyatı olan Stefan Duşanın Qanunnaməsi Serbiya cəmiyyətinin ictimai münasibotlərinin tənzimlənməsində əsas hüquq mənbəyinə çevrilmişdi. Qanunnamə Serbiya monarxiyasının güclənməsi, ölkənin bütün vilayətlərinin mərkəzi kral hakimiyyəti ətrafında birləşməsi dövründə yaran-

muşdu. Qanunnamo 1349-cu ildə Serbiya feodallarının Ali Məclisində qəbul edilmişdi. Serbiya dövlətinin feodallaşma prosesində oldu edilmiş nailiyyotları möhkəmləndirməli olan "**Cəsur Çar Stefanın Qanunnaməsi**" (Qanunnamonin rəsmi adı belə idi) feodal mülkiyyəti forması və onun möhkəmlənməsinə xüsusi diqqət verirdi.

**Mülkiyyət hüququ.** Feodal mülkiyyətinin əsas formaları **baştına** və **proniya** olmuşdur. Qanunnamə baştinanı azad surətdə özgəninkiləşdirmək, satmaq, bəxşış etmək, "ölənin ruhunun rahatlanması üçün" kilsənin mülkiyyətinə vermək və s. hüquqlarını təsbit edirdi. Hərbi xidmət istisna olunmaqla, baştına bütün ödönçlərdən və feodal öhdəliklərindən azad idi. Baştına vorosiliklə uşaqlara, onlar olmadıqda isə Stefan Duşanın Qanunnaməsinin 39-cu maddəsinə görə üçüncü dorocəli qohumlara çatırıldı. Serbiya dövləti çar hakimiyyəti ətrafında feodal sinfinin möhkəmlənməsində böyük marağı olduğu üçün onların imtiyazlarının pozulması, ilk növbədə baştına hüququnun toxunulmamazlığını elan edirdi. Qanunnamonin 41-ci maddəsi çar həzrotlorino baştin sahibliyini zəbt etməyi qadağan edirdi.

Stefan Duşanın Qanunnamosunda proniya feodal torpaq sahibliyinə münasibət başqa formada idi. Belə ki, onun sahibi torpağı satmaq və ya kilsəyə bağışlamaq hüququndan məhrum edilirdi. Kəndli vergi və mükkəliyyətləri ilə bağlı Qanunnamədə bir sıra maddələr təsbit olundu. 1354-cü ildə Qanunnaməsinə döyişiklik və əlavələr edilərək bir tövəfdən kəndli mükəlləfiyyətinin artırılması qadağan edildi isə və onları (o cümlədən tohkimli kəndlilərin) məhkəmə qaydasında mükkəliyyətlərlə bağlı hüquqlarının müdafiəsini müəyyənləşdirildi. Edirdi isə, digər tərəfdən dövlət və mülkodara göstərdiyi müqavimətə görə kəndliyə tətbiq edilən cəzaların artırılmasını nəzərdə tuturdu.

**Cinayət və cəza.** Qanunnamonin üçdə bir hissəsi cinayət və cəza məsələlərini əhatə edirdi. Dövlət, din, şəxsiyyət və mülkiyyət əleyhino olan cinayətlər təsbit olundurdu. Dövlət başçısı və onun momurları əleyhino olan cinayətlərdən, demək olar ki, heç nə danışılmırıldı. Bu onunla izah olundurdu ki, bu növdən olan cinayətlər açıq-aşkar bilinməklə, tətbiq edilən ən ağır cəza (ölüm cəzası və əmlakın mü-

sadirə olunması) növü mübahisə obyekti ola bilməzdi. Ona görə bu barədə Qanunnaməyə olavə maddələrin daxil edilməsinə heç bir ehtiyac olmamışdır. Qanunnamədə yalnız dövlət əleyhinə yönəlmüş hesab edilən bəzi çıxışların və toplantıların qadağan edilməsi barədə göstərişlər mövcud olmuşdur. Belə ki, serbiya kənd icmalarının azad toplantıları-soborların antifeodal əhval-ruhiyyə yarada biləcəyindən ehtiyatlanan dövlət Qanunnamənin 68-ci maddəsində soborların toplantımasını qadağan edirdi.

Xristian dininin müdafiəsi ilə bağlı olan maddələrə xüsusi diqqət verilirdi. Köhnə (bütpərəstlik) dirlərə qayıtmak və ya başqa dini qobul etmək ölüm cozası, on yaxşı haldə isə bədon üzvlərinin şikəst edilməsi və ya katorqa işlərilən cozalandırılırdı. Kilsə ierarxiyasına daxil olan feodalların göstərişlərinin yerinə yetirilməməsinə görə kilsədən qovulmaq və beləliklə, orta əsrlərdə mövcud olmuş on ağır cozalardan birinə məruz qalmak nəzərdə tutulurdu. Belə ki, kilsədən qovulmaq müqəssirin qanundan konar ağır cozalandırılması demək idi.

Qanunnamədə obyektiv məsuliyyət daşımaq və ya günahsız coza verilməsi müddəaları da tosbit edildi. Belə ki, dövlət əleyhinə edilmiş cinayətlərə görə "qardaş qardaşa, ata oğula, qohumlar qohuma görə" məsuliyyət daşıyırdılar.

Şoxsiyyət əleyhinə olan cinayətlər sırasında hakim sinfin nümayəndələrinə qarşı edilmiş cinayətlərə xüsusi diqqət verilirdi. Belə ki, vlastelinin sebr tərofündən öldürüləməsinə görə müqəssirin oli kosılmış 300 perper (25 atın qiyməti) pul vahidi ödənilməsi müəyyən edildi. Sebrin vlasteli tərofündə qotlı isə 1000 perper ödəməklə nəticələnirdi.

Qəsdən, ehtiyatsızlıqdan və homçının tokrar (residiv) cinayətlər fərqləndirilirdi. Əmlak əleyhinə olan cinayətlər Stefan Dušan Qanunnaməsində mühüm yer tuturdu. Quldurluq və soyğunçuluq əmlak əleyhinə edilmiş on ağır cinayətlər idi. Bu kimi cinayətlər tərətmış müqəssirin gözləri kor edilir və astılmaqla ölüm cozasına məruz qalırdı. Qanunnamə cinayəti görə kollektiv məsuliyyət prinsipini müəyyən edirdi. Zadruq daxil olan sakinlər ya günahkarı müəyyən edib verməli və ya bütün zadruq üzvlərinin hamısı cavab verməli idilər. Öz

orazisino quldurları buraxmış kond, quldurların "çar torpaqlarını" qarot etmosino görə döymiş ziyanı ödəməli idilər.

Cəzaların müxtəlif növləri: ölüm cəzası, bədən üzvlərinin şikəst edilməsi, cərimə, qamçı cəzası geniş tətbiq edilirdi.

**Məhkəmə prosesi.** Dövlət və din əleyhino olan cinayotların toqib edilməsi təşəbbüsü dövlətə moxsus olmuşdur. Kilsə məhkəmələrində inqizisiya formasında aparılan proseslər üstünlük təşkil edirdi. Dövlət siyasi cinayotlara dair işlərə baxarkən bu prosesdən istifadəyə üstünlük verirdi. Xəborçılardır hərtərəfli mükafatlandırılırdı. Qulların xəborçılıyını qəbul edir və hətta onları azadlığa buraxmaqla mükafatlandırırlırdı.

Məhkəmə prosesi zərərçəkmişin boyanatından sonra başlayırdı. Prosesin özü torəflər arasında aparılan mübahiso, çoxışma kimi xarakterizə edilirdi. 89-cu maddəyə görə proseso golon cavabdeh, iddiaçının üzürsüz sobobdən məhkəməyə gəlməməsinə görə, ona verilmiş iddiadan azad edilirdi. Öz növbəsində cavabdeh prosesə gəlməzdən, onda o işi uduzmuş hesab edilirdi. Həkim torəflərin ərizələrini qəbul etdiyindən sonra proses başlayırdı. Cavabdeh verilmiş ittihamə öz etirazını bildirirən də mahiyyəti üzrə işə baxılmalı, hətta onun, on ciddi hər hansı bir cinayət barədə qarşı torəfin irəli sürdüyü ittiham belə başlanılan "sporuñ" qurtarmasından sonra baxıla bilərdi.

Cavabdeh torəfindən günahın etiraf olunması prosesin başa çatmasını bildirirdi. Həkimlər bundan sonra müvafiq hökm və ya qərar verirdilər. Oğur etiraf olunmazdırsa, günahın sübut edilməsi prosesi davam edirdi. İddiaçı şahidlər və digər sübutlar götiro bilərdi. Onların olmaması və ya kifayət etməməsi boraöt hökmünün çıxarılması ilə nəticələnirdi. Lakin oğurluq və ya soyğunçuluqla bağlı cinayətlər zamanı, hətta sübutedici faktlar olmadığı hallarda belə, mühakimə edilən Qanunnamənin 152 maddəsinə görə kilsə darvazalarından səcdəgahə qədər odun içorisində olan isti domiri olin içorisində apamlı idi. Məhkəmə başqa hallarda da ordaliyadan istifadə edirdi. Lakin "ilahi məhkəmə" yalnız aşağı silklərə tətbiq edilir, yuxarı təbəqə işə yalnız and iemoklə "təmizliyə" çıxırıdlar.

Serbiyada uzun müddət erkən dövrün qalığı olan porotniklər məhkəməsi qalmışdı. Andlılar məhkəməsi kimi xarakterizə edilən parot-

nik məhkəməsi "porota" və ya "rota" and içmək monası verirdi. "Böyük işlərdə" 24, "orta işlərdo" 12, "kiçik işlərdo" 6 porotnik iştirak edirdi. Tərəfləri barişdirməq qadağan edilirdi. Qanun ittihəmi ya müdafio etməyi, və ya ondan imtinanı tələb edirdi. Qərar sosçoxluğu ilə qəbul edilirdi.

Serbiyada məhkəmə hökmlərinin ierası pristavlara həvalə edilirdi. Həkimiyət orqanlarından onlara hər cür kömək göstənmək tələb olunurdu.

Otrokları ağaları öz feodal məhkəmələrində mühakimə edilirdilər. Ağır cinayət törətmüş otrokların isə çar məhkəmələrinə verilməsi nəzərdə tutulurdu.

## **ƏDƏBİYYAT**

1. M.Molikova, E.Nəbiyev. Xarici ölkələrin dövlət və hüquq tarixi. B., 1997.
2. M.Məlikova, X. İsmayılov. Qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycanın dövlət və hüquq tarixi. B., 2001.
3. E. Bayramov., R.Əkbərov. Feodalizm dövründə idarəcilik sistemi və hüquq. B., 2000
4. R.Əkbərov., S.Səlimov. Azərbaycanın dövlət və hüquq tarixi. B., 2001.
5. Кореунский А.Р. Образование раннефеодального государства в Западной Европе. М., 1963
6. C.Nəzirov. "Rus hüququna aid qanun kitablarında şoxsiyyət ləyaqötinə qəsd etmək üçün məsuliyyət qaydaları barədə bəzi tarixi qeydləri". "Odlar yurdu" universitetin elmi və pedaqoji xəbərləri. Jurnal № 3. Bakı 2000-ci il.
7. C.Nəzirov. "Признаки уголовной ответственности". "Qanun" jurnalı № 7. 1998-ci il.
8. C.Nəzirov. "Odalət mühəkimisi əleyhinə olan cinayətlə haqqında bəzi qeydlər". "Qanun" jurnalı № 8. 1996-ci il
9. C.Nəzirov. "Cinayət hüququnun anlayışına dair bəzi qeydlər". "Qanun" jurnalı № 11. 1996-ci il
10. C.Nəzirov. "Cinayət hüququnun xüsusi hissəsinin sistemində dair bəzi tarixi qeydlər". "Qanun" jurnalı № 7. 1996-ci il
11. C.Nəzirov. "Психологические особенности судебной деятельности", Университет "Тифеккюр", журнал "Наука и образование", № 4, 2003 г.
12. Григулевич И.Р. История инквизиции. М., 1970.
13. Керов В.Л. Из истории борьбы народных масс против католической церкви в эпоху феодализма. М., 1961
14. Лозинский С.Г. История нацтва. М., 1961
15. Хрестоматия по истории средних веков. Под. ред. Сказкина С.Д. Т. III М., 1963.

16. История южных и западных славян. М., 1969.
17. Ваничек В. История государства и права Чехословакии М., 1981.
18. Садацдар М.И. Основы мусульманского права. М., 1968.
19. История СССР. (часть первая) с древнейших времен до 1861 года. Под ред. П.И. Кабанова. М., 1974.
20. Хрестоматия по истории государства и права СССР. М., 1984
21. Хрестоматия памятников феодального государства и права. М., 1962
22. Хрестоматия по всеобщей истории государства и права Под. ред. З.М. Черниковского. М., ВЮЗИ, 1973.
23. Хрестоматия по истории государства и права зарубежных стран. М., 1984.
24. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-XIX вв. Л., 1949.
25. Калвинь В. Очерки истории государства и права Латвии в XI-XIX веках. Рига 1980.
26. Егоров Ю. История государства и права Эстонской ССР. Таллин, 1981.
27. История государства и права Украинской ССР. Т. 1. Киев, 1987
28. История СССР ( с древнейших времен до 1861 года). М., 1983
29. История государства и права СССР. М: Юридическая литература, 1988.
30. Юхно А.И. Правовое положение вассаления Белоруссии в XVIII веке. Минск, 1978.
31. Самбук С.М. Политика царизма в Белоруссии во второй половине XIX века. Минск, 1980.
32. Хрестоматия по истории Древнего Востока (под ред. В.В.Струве и Д.Г.Редера). М., 1963.
33. Сборник документов по всеобщей истории государства и права (Составитель проф. К.Э.Ливанцевом), Л., 1977.

## MÜNDƏRİCAT

GİRİŞ .....	3
-------------	---

### I FƏSİL

#### *BALTİKYANI XALQLARIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ*

BÖYÜK LİTVAN KNYAZLIĞININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ .....	5
LATVIYA VƏ ESTONİYA ƏRAZİSİNDE DÖVLƏT VƏ HÜQUQ .....	31

### II FƏSİL

#### *ŞƏRQ SLAVYANLARININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ*

UKRAYNANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ .....	46
BELARUSİYA ƏRAZİSİNDE DÖVLƏT VƏ HÜQUQ (XVI-XIX əsrlər) .....	59

### III FƏSİL

#### *QƏRB SLAVYANLARININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ*

POLŞANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ .....	71
ÇEXİYANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ .....	91

### IV FƏSİL

#### *CƏNUB SLAVYANLARININ DÖVLƏT VƏ HÜQUQ TARİXİ*

BOLQARISTAN DÖVLƏT VƏ HÜQUQ TARİXİ .....	109
SERBİYANIN DÖVLƏT VƏ HÜQUQ TARİXİ .....	121
ƏDƏBİYYAT .....	132

**R. Əkbərov, C. Nazirov**  
**BALTİKYANI VƏ SLAVYAN**  
**XALQLARININ DÖVLƏT VƏ**  
**HÜQUQ TARIXI**  
*(Azerb. dilində)*

**NAŞİR:**

*Şahbaz XUDUOĞLU*

**NƏŞRİYYAT REDAKTORU:**

*Faxrəddin AGAZADƏ*

**KOMPÜTER TÖRTİBATI:**

*Aygün HÜSEYNNOVA*

**YİĞICI:**

*Güləstan Atakısiyeva*

**KORREKTOR:**

*Mehpara ƏSƏDOVA*

Cəsa imzalanmışdır. 09.05.2004

Fərza 69x84.1/16.

Fiziki ç/v 8,0. Təqri 200.

Sifaris 088.

Qiyməti müqavilə ilə.

---

**QANUN NƏŞRİYYATI**

*Bakı, Azərbaycan, 370033,*

*Ağa Nemətulla küçəsi 44.*

*Tel: 67-79-56; Faks: 67-88-87*

*E-mail: ms@azdata.net*

*Web: qanun-az.com*

---